



AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 151 (8467) ÇƏRŞƏNBƏ, 5 avqust 2020-ci il

Qəzetin əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az

Prezident İlham Əliyev rəsmi "Facebook" səhifəsində Qurban bayramı münasibətilə paylaşım edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi "Facebook" səhifəsində Qurban bayramı münasibətilə paylaşım edib.

AZƏRTAC xəbər verir ki, paylaşımında deyilib: "Həmrəylik və mərhəmət rəmzi, milli-mənəvi dəyərlərin və xeyirxahlıq duyğularının tənənəsi olan Qurban bayramınız mübarək!"

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib



Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib.

AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "Instagram" səhifəsində edilən paylaşımında deyilir:

"Özix həmvətənlərim! Mübarək Qurban bayramı münasibətilə sizə səmimi təbriklərimi və ən xoş arzularımı yetirirəm! Bu əziz bayram günlərində bütün xeyirxah dua və niyyətlərinizlə həmrəy olduğumu bildirir, hər birinizə möhkəm cansağlığı, tükenməz sevgi, sevinci günlər və xoşbəxt gələcək arzulayıram!"

Azərbaycan - Qazaxıstan ikitərəfli münasibətlərinin inkişafında Nursultan Nazarbayev böyük rol oynayıb

İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevə telefonla zəng edib.

Prezident İlham Əliyev Nursultan Nazarbayevi və qardaş Qazaxıstan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, Nursultan Nazarbayevə möhkəm cansağlığı, Qazaxıstan xalqına firavanlıq arzulayıb.

Prezident İlham Əliyev Qazaxıstanın Nursultan Nazarbayev rəhbərliyi altında böyük uğurlar qazandığını, şərafətli tarixi yol keçdiyini qeyd edib, dostluq və qardaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərimizin inkişafında onun böyük rol oynadığını bildirib.

Göstərilən diqqətə və təbriyə görə minnətdarlığını bildiren Nursultan Nazarbayev öz növbəsində dövlətimizin başçısına və xalqımıza ən xoş bayram arzularını çatdırıb.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində Ermənistanın tərribatı nəticəsində baş vermiş hadisələrlə bağlı Nursultan Nazarbayev fəxri sədr olduğu Türkdillil Dövlətlər Əməkdaşlıq Şurasının Azərbaycanı dəstək ifadə edən bəyanatını yüksək qiymətləndirib, bunu türkdillil dövlətlərin bir-birinə qarşılıqlı dəstəyinin növbəti təzahürü kimi dəyərləndirib. Dövlətimizin başçısı bir daha türk dünyasının ağısaqqalı Nursultan Nazarbayevə möhkəm cansağlığı və fəaliyyətində yeni uğurlar arzulayıb.

Prezidentin Mətbuat Xidməti

Ortaq tarixi köklərə malik Azərbaycan və Türkmənistan xalqları arasında əlaqələr möhkəmlənir

İyulun 31-də Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhmedov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Qurbanqulu Berdiməhmedov dövlətimizin başçısını və Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib və firavanlıq arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbriyə görə minnətdarlığını bildirib, öz növbəsində Qurbanqulu Berdiməhmedov və Türkmənistan xalqına ən xoş bayram arzularını çatdırıb.

Dövlət başçıları Azərbaycan-Türkmənistan dostluq və qardaşlıq münasibətlərinin uğurlu inkişaf etdiyini vurğulayaraq ortaq tarixi köklərə malik xalqlarımız arasında əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.

Telefon söhbəti zamanı bu yaxınlarda Azərbaycan-Türkmənistan-Əfqanıstan prezidentlərinin videoformatda keçirilən sammitinin yekunlarından məmnunluq ifadə edilib, nəqliyyat, logistika, telekommunikasiya sahələrində uğurlu əməkdaşlığın perspektivləri müzakirə olunub, Lapis-Lazuli nəqliyyat dəhlizinin Azərbaycanın nəqliyyat infrastrukturuna birləşdirilməsinin əməkdaşlığın genişləndirilməsi baxımından önəmli qeyd edilib.

Prezidentin Mətbuat Xidməti



Prezident paytaxtın ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atır

Səhər sakinlərinin istirahətinin yüksək səviyyədə təşkil edilməsi bu tədbirlərin tərkib hissəsidir

Avqustun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Yasamal rayonunda salınacaq meşə tipli yeni parkda görüləcək işlərlə tanış olublar.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya meşə tipli yeni parkda yaradılacaq şərait barədə məlumat verən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar ƏZİZOV dedi:

"Möhtərəm cənab Prezident. Çox hörmətli Mehriban xanım.

Cənab Prezident, Sizin tapşırığınızı uyğun olaraq meşə tipli yeni parkın layihəsi hazırlanıb. Layihə Sizə bu gün təqdim olunur. Layihə dörd hektar ərazini əhatə edir. Cənab Prezident, vaxtilə bu ərazi bəzi adamlar tərəfindən zəbt olunmuşdu və onlar bunu hissə-hissə satmaq niyyətində idilər. Siz müdaxilə edəndən sonra bu proses dayandırıldı və bu torpaqlar dövlət fondu-na qaytarıldı.

İcazənizlə, ilk növbədə, bu ərazidə yaşayan sakinlərin xahişlərinə əsasən onların adından Sizə dərin minnətdarlığımızı bildirək.

Möhtərəm cənab Prezident, park şərti olaraq bir neçə zonaya bölünüb. Meşə zonası parkın ərazisinin demək olar ki, 70 faizini əhatə edir. Bundan əlavə, uşağ meydançası, fitnes və kafe zonaları da var. Parka altı giriş nəzərdə tutulub və əsas girişin qarşısında avto-dayanacaq təşkil ediləcək. Burada hansı ağacların, bitkilərin əkilməsi barədə xüsusi proqram hazırlanıb və Sizə təqdim olunacaqdır.

Eyni zamanda parkın ərazisində kiçik memarlıq formalarından istifadə etmək üçün memarlar tərəfindən bəzi təkliflər hazırlanıb.

Prezident İlham ƏLİYEV: - Çox yaxşı. Mən buraya bir müddət bundan əvvəl yerüstü keçidin açılışında iştirak etmək üçün gəlmişdim və o vaxt göstəriş verdim ki, burada yerləşən və binalar əsaslı şəkildə təmir olunsun. Çünki gördüm ki, binalar artıq köhnəlib, həmçinin xarici

görünüşü heç bir standartla uyğun gəlmir. Maraqlandım, bu binaların içi də çox bərbad vəziyyətdədir. Ona görə binaların kompleks şəkildə təmir edilməsi ilə bağlı müvafiq göstəriş verdim. Eyni zamanda o vaxt məlumat aldım ki, burada böyük bir sahə var, artıq hasarlanıb, hissələrə bölünüb və satışa çıxarılıb. Maraqlandım, məlumat verildir ki, bu, kim tərəfindən zəbt olunub, bunun heç sənədləri də yoxdur. Ona görə dərhal göstəriş verdim ki, bu qanunsuzluqlara yer verən insanların müəyyən edilsin, onlar məsuliyyətə cəlb olunsun, bütün hasarlar sökülsün və vətəndaşların sərəncamına gözəl bir park verilsin.

O vaxt şərtlərdən biri də o idi ki, bu parkda insanların asudə vaxtlarını keçirmələri üçün bütün şərait yaradılınsın, park təbii olsun. Burada bir çox hündürmərtəbəli binalar var, minlərlə insan yaşayır və şəhər içində sanki kiçik bir meşə yaradılınsın. Ona görə burada təbii landsafta maksimum üstünlük verilməlidir. Təbii ki, burada istirahət, fitnes, əyləncə zonaları, oturmaq olacaq.

Ardı 2-ci səh.



Dövlətə, xalqa sədaqətli xidmət nümunəsi

Dövlət-vətəndaş münasibətlərinin tənzimlənməsi Ulu Öndər Heydər Əliyevin 1969-cu il 5 avqust tarixli plenumundakı məruzəsinin əsas prinsipi idi

Min illər təcrübəsi sübut edir ki, hər bir xalqın, millətin inkişafında tarixi şəxsiyyətlərin rolu danılmazdır. Bugünü-müzdən keçmişə boyunarkən də vaxtilə dövrün, zamanın fəvqündə durduğu bacaran insanlırsız tarixi təsəvvür etməyin mümkün olmadığı qənaətinə gəlin. Azərbaycan tarixində də belə şəxsiyyətlərin adı yazılıb. Onların arasında Ümummilli Lider Heydər Əliyevin xüsusi yeri var.

Ulu Öndər 1969-cu il iyulun 14-də Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra xalqımızın tarixində yeni bir səhifə açıldı ki, hər kəlməsində bir fikir, bir niyyət ifadə olunurdu: haqq-ədalətin bərqərar olması, dövlət-vətəndaş münasibətlərinin hüquqi müstəvidə tənzimlənməsi, demokratik dəyərlərə söykənən sivil cəmiyyətin yaradılması.

Ardı 8-ci səh.



İlham Əliyevin yeganə şərti

"Erməni silahlı qüvvələri işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, Azərbaycan vətəndaşları öz doğma dədə-baba torpaqlarına qayıtmalıdır!"

Təvəvüzkar Ermənistanın Azərbaycana qarşı tərribatları davam edir. Dövlət siyasətinin prioritetini faşist ideologiyasının təşkil etdiyi bu ölkə illərdir həm beynəlxalq siyasi arenalarda, həm də savaş meydanında Azərbaycan həqiqətləri qarşısında açıq qaldığı üçün yeganə çıxış yolunu tərribatlılara görür. Lakin bütün hallarda bu tərribatlara layiqli cavab verilir və dünya birliyi Azərbaycanın həm siyasi, həm də hərbi üstünlüyünə şahidlik edir.

Görünən odur ki, terrora dövlət səviyyəsində dəstək verən Ermənistanın siyasi hakimiyyəti mövcud status-kvonon saxlanması üçün çirkin tərribatlarından əl çəkmək niyyətində deyil. Tovuz istiqamətindəki sonuncu hərbi tərribatlar da bunu bir daha təsdiqləyir.

Ardı 8-ci səh.

Azərbaycan - Türkiyə qardaşlıq münasibətləri ən yüksək səviyyədədir

İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla zəng edib.

Dövlətimizin başçısı müqəddəs Qurban bayramı münasibətilə Rəcəb Tayyib Ərdoğanı və qardaş Türkiyə xalqını təbrik edib, Türkiyə Prezidentinə möhkəm cansağlığı və Türkiyə xalqına firavanlıq arzularını çatdırıb.

Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbriyə görə minnətdarlığını bildirib, öz növbəsində dövlətimizin başçısına və xalqımıza bayram münasibətilə ən xoş arzularını çatdırıb.

Söhbət zamanı Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin gündən-gündən inkişafından məmnunluq ifadə edilib, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik bildirilib. Dövlət başçıları bu günlərdə Azərbaycanın müxtəlif bölgələrində Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin uğurla keçirildiyini vurğulayıb, bunu Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin növbəti təzahürü kimi dəyərləndiriblər.

Prezident İlham Əliyev bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədində Ermənistanın hərbi tərribatı nəticəsində baş vermiş hadisələrlə əlaqədar Türkiyə Prezidentinin göstərdiyi qətiyyətli dəstəyi yüksək qiymətləndirib.

Dövlət başçıları əməkdaşlığımızın müxtəlif sahələrdə uğurlu inkişafının perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.

Prezidentin Mətbuat Xidməti

Azərbaycan - İran dostluq münasibətləri müxtəlif sahələrdə inkişaf edir

İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə telefonla zəng edib.

Dövlətimizin başçısı İran İslam Respublikasının Prezidentini və qardaş İran xalqını müqəddəs Qurban bayramı ilə əlaqədar təbrik edib, firavanlıq arzulayıb.

Həsən Ruhani göstərilən diqqətə və təbriyə görə minnətdarlığını bildirib və öz növbəsində Azərbaycan Prezidentinə və xalqına bayram münasibətilə ən xoş arzularını çatdırıb.

Prezident İlham Əliyev və Prezident Həsən Ruhani ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə dostluq münasibətlərinin bundan sonra da uğurlu inkişaf edəcəyinə əminlik bildiriblər.

Söhbət zamanı "Şimal-Cənub nəqliyyat dəhlizi"nin icrası ilə bağlı məsələlər də müzakirə edilib. Hər iki tərəf bu layihənin strateji əhəmiyyətə malik olduğunu vurğulayaraq bu sahədə həyata keçirilən tədbirlərə yüksək qiymət verib, görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.

Prezidentlər pandemiyə ilə bağlı vəziyyəti də müzakirə edərək bu istiqamətdə səylərin birləşdirilməsinin önəmini vurğulayıblar və bununla bağlı hər iki ölkənin yüksək vəzifəli rəsmiləri arasında videokonfransların təşkil olunmasını qərara alıblar.

Prezidentin Mətbuat Xidməti

Prezident İlham Əliyev Əfqanıstanın Azərbaycana göstərdiyi dəstəyi yüksək qiymətləndirib

İyulun 31-də Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Məhəmməd Əşrəf Qani müqəddəs Qurban bayramı münasibətilə Prezident İlham Əliyevi və xalqımızı təbrik edib, əmin-amanlıq arzulayıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbriyə görə minnətdarlığını bildirib, öz növbəsində Əfqanıstan Prezidentinə və dost Əfqanıstan xalqına bayram münasibətilə təbriklərini, sülh, əmin-amanlıq arzularını çatdırıb.

Əfqanıstan Prezidenti Ermənistan-Azərbaycan sərhədində Ermənistanın tərribatı nəticəsində baş vermiş toqquşmalarda Azərbaycan hərbiçilərinin və mülki şəxsinin həlak olması ilə bağlı başsağlığı verib və vurğulayıb ki, Əfqanıstan bu məsələdə Azərbaycanın yanındadır. Məhəmməd Əşrəf Qani bir daha Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı ölkəsinin mövqeyini diqqətə çatdırıb.

Prezident İlham Əliyev bu qardaşlıq mövqeyinə görə minnətdarlığını bildirib, Əfqanıstanın həm birbaşa olaraq, həm də Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində sərhədə toqquşmalar zamanı Azərbaycana göstərdiyi dəstəyi yüksək qiymətləndirib.

Söhbət zamanı ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə edilib, bu yaxınlarda Azərbaycan-Əfqanıstan-Türkmənistan prezidentlərinin videoformatda keçirilən sammiti çərçivəsində qəbul edilmiş qərarların həyata keçiriləcəyinə əminlik ifadə olunub.

Prezidentin Mətbuat Xidməti

İsveçrə Konfederasiyasının Prezidenti zati-aliləri xanım Simonetta Sommaruqaya

Hörmətli xanım Prezident! İsveçrə Konfederasiyasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınızı öz adından və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, ölkələrimiz arasındakı münasibətlər xalqlarımızın mənafətinə uyğun olaraq bundan sonra da ənənəvi dostluq və sıx əməkdaşlıq ruhunda inkişaf edəcək və genişlənəcəkdir.

Cari ilin yanvar ayında Sizinlə Davosda keçən görüşümüzdə məmnuniyyətlə xatırlayıb, bəşəriyyətin üzlaşdığı COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycan xalqının dost İsveçrə xalqı ilə həmrəy olduğunu qeyd etmək istəyirəm.

Bələ bir xoş gündə Siza möhkəm cansağlığı, işlərinizdə uğurlar, İsveçrə Konfederasiyasına daim rifah arzulayıram.

Hörmətlə, İlah ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 iyul 2020-ci il

Prezident paytaxtın ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atır

Şəhər sakinlərinin istirahətinin yüksək səviyyədə təşkil edilməsi bu tədbirlərin tərkib hissəsidir

Əvvəlki 1-ci səh.

Ancaq yaşıllıqlar daha geniş ərazini əhatə etsin, ağaclar ekilsin və insanlar gəlib burada rahat istirahət edə bilsinlər, dincəlsinlər, bunun şəhərimizin ümumi inkişafına böyük töhfəsi olsun. Hesab edirəm ki, layihə də çox yaxşı tərtib olunub və burada daha çox yaşıllıqlara üstünlük verilir. Ona görə artıq bu gündən başlayaraq parkın qurulması ilə bağlı əməli işlər görülməlidir. Sizə təxminən nə qədər vaxt lazım olacaq?

Eldar ƏZİZOV:

- Məhərrəm cənab Prezident, çalışırıq noyabrın sonuna kimi tamamlayaq.

Prezident İlham ƏLİYEV:

- Əgər bu iş ilin sonuna qədər başa çatsa, bu park sakinlər üçün yaxşı Yeni il bayramı hədiyyəsi ola bilər.

Yaxınlıqdakı çoxmərtəbəli binanın sakinləri mənzillərinin eyvanlarından dövlət başçısını və xanımını salamladılar.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni parkda görülməli işlərlə bağlı tapşırıq və göstərişlərini verdilər.

Qeyd edək ki, bu layihənin icrası sosial xarakter daşıyır və onun məqsədi paytaxtda aparılan abadlıq-quruculuq işlərinə töhfə verməkdir. Bundan başqa, layihənin özəlliyini artıran daha bir mühüm məqam ərazidə meşə tipli yeni parkın salınmasıdır. Bu, paytaxtın ekoloji vəziyyətinin yaxşılaşdırılması tədbirlərinin mühüm tərkib hissəsi olmaqla yanaşı, ətraf ərazilərdə yaşayan sakinlərin istirahətinin də yüksək səviyyədə təşkil edilməsinə geniş imkanlar yaradacaq.



“Qazax şəhərində Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisay binasının əsası təmiri ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 mart tarixli 1899 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

“Qazax şəhərində Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisay binasının əsası təmiri ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 mart tarixli 1899 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 284) adında, 1-ci və 3-cü hissələrində “əsaslı təmiri” sözləri “sökülərək yenidən tikilməsi” sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 avqust 2020-ci il

Azərbaycan-İran münasibətlərinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub

Avqustun 1-də Azərbaycan Respublikası Baş Nazirinin müavini Şahin Mustafayev ilə İran İslam Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Mahmud Vaezi arasında telefon danışıqları olub.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, telefon danışıqları zamanı tərəflər Azərbaycan ilə İran arasında müxtəlif sahələrdə, xüsusilə iqtisadi, ticarət, sənaye, tranzit və daşınmalar sahəsində əlaqələrin inkişafından məmnunluqlarını dilə gətirib və bu münasibətlərin daha da genişləndirilməsi yollarını müzakirə ediblər.

Tərəflər pandemiya ilə bağlı vəziyyəti də müzakirə edərək bu istiqamətdə sayılan birləşdirilməsinin önəmini vurğulayıblar və bununla bağlı hər iki ölkənin müvafiq qurumları arasında təcrübə mübadiləsinin aparılmasının vacibliyinə toxunublar.

Qeyd olunub ki, iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin səhiyyə protokollarına əməl olunmaqla davam etdirilməsində heç bir maneə yoxdur. Pandemiyanın mövcudluğuna baxmayaraq, iki ölkənin ticarət və tranzit mübadiləsi qorunub, hətta artım da var. Vurğulanıb ki, idxal və tranzit daşımaları üçün sərhədlərin açıq saxlanılması son aylarda iki ölkə arasında daşınmaların həcmində artımın səbəbi olub. Birgə sayələr ilə ticarət əlaqələrinin tezliklə pandemiya dövründə əvvəlki vəziyyəte qaytarılmasına əminlik ifadə olunub.

Söhbət zamanı “Şimal-Cənub Beynəlxalq Neqilyat Dəhlizi”nin təkmilləşdirilməsi də müzakirə edildi. Hər iki tərəf bu layihənin strateji əhəmiyyətini vurğulayıb, bu sahədə həyata keçirilən tədbirlər

re dair fikir mübadiləsi aparıblar. Həyata keçirilən birgə layihələrin, xüsusilə avtomobil və demir yolu əlaqələrinin genişləndirilməsinin hər iki ölkə ilə yanaşı, region üçün də əhəmiyyəti qeyd olunub.

Telefon danışıqları zamanı, həmçinin ölkələr arasında iqtisadi, sənaye, tranzit, müştərək məhsul istehsalı və digər sahələrdəki əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub. Dövlətlərimizin başçıların tapşırıqlarına uyğun olaraq, hər iki ölkə rəsmilərinin təmaslarının davam etdirilməsi və hərtərəfli əlaqələrin inkişafı üçün davamlı sayələr göstərilməsinin vacibliyi vurğulanıb.

Avqustun 4-də Azərbaycan Respublikasının Baş Nazirinin müavini, Azərbaycan-İran Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev ilə İran İslam Respublikasının İqtisadi İşlər və Maliyyə naziri, Dövlət Komissiyasının İran tərəfindən həmsədri Fərhad Dejjə-sənd arasında telefon danışıqları olub.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, telefon danışıqları zamanı tərəflər Azərbaycan ilə İran arasında müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat, ticarət, sənaye, kənd təsərrüfatı, turizm, İKT, tranzit və daşınmalar sahələrində əlaqələrin inkişafından məmnunluqlarını dilə gətirib, əlaqələrin daha da genişləndirilməsi yollarını müzakirə ediblər.

Tərəflər iki ölkə arasında uğurla həyata keçirilən “Xəzər” avtomobilləri istehsal edən Azərbaycan-İran müştərək avtomobil zavodunun fəaliyyəti və digər müştərək layihələrdən məmnunluqla ifadə

Azərbaycanın və Türkiyənin parlament sədrləri arasında telefon danışıqları olub

Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova ilə Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop arasında telefon danışıqları olub.

Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatı verilib.

TBMM Sədri Mustafa Şentopun Milli Məclis Sədri Sahibə Qafarovaya telefon danışıqlarında qardaş ölkənin parlamentinin Spikeri Milli Məclis Sədri, bütün deputatları və bütövlükdə Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, ölkəmizə sülh və əmin-amanlıq arzulayıb.

Milli Məclis Sədri bu xoş niyyət və diqqəti üçün türkiyəli həmkarına təşəkkürünü ifadə edib, öz növbəsində, Mustafa Şentopu, TBMM-in bütün üzvlərini və qardaş türk xalqını Qurban bayramı münasibətilə təbrik edib.

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının fəaliyyətinin daha da gücləndirilməsi məsələləri müzakirə edilib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ilə görüşüb. Görüşdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva da iştirak edib.

AZƏRTAC xəbər verir ki, görüşdə məcburi köçkün düşmüş azərbaycanlı əhəlinin problemlərinin həlli istiqamətində Azər-

baycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə həyata keçirilən müxtəlif layihələrin önəmi qeyd edilib. İcma üzvləri dövlətimizin qayğısını daim öz üzvlərində hiss etdiklərini xüsusilə vurğulayıb, məcburi köçkünlər adından dövlət başçısına bir daha təşəkkür ediblər.

Görüşdə Ermənistanın işğalçı siyasətinin bütün platformalarda ifşa edilməsi və hücum diplomatiyası aparılması yönündə Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Dağlıq

Qarabağ bölgəsinin azərbaycanlı icmasının fəaliyyəti və bunun daha da gücləndirilməsi məsələləri diqqət mərkəzində olub. Bu xüsusda icma üzvlərinin haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasının əhəmiyyəti vurğulanıb.

Ölkə rəhbərliyinin həyata keçirdiyi siyasətin ən əsas hədəfinin məhz ərazi bütövlüyümüzün çox qısa zamanda bərpa edilməsi və məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtması olduğu xüsusilə qeyd edilib.

Ermənistan sülhə nail olmaq istəyirsə, silahlı qüvvələrinin Azərbaycan ərazilərində qanunsuz mövcudluğuna son qoymalıdır

Ötən gün Ermənistan xarici işlər naziri Z.Mnatsakanyanın Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın yaratdığı qanunsuz rejimin qondarma “naziri” ilə görüşündə Azərbaycan-Ermənistan dövlət sərhədində təcavüzkar Ermənistanın hücum cəhdini müzakirə etməsi bu ölkənin növbəti təxribatçı addımıdır.

AZƏRTAC xəbər verir ki, bunu KİV-ə açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

Leyla Abdullayeva deyib: “Aydındır ki, qondarma qurumla oynacaq görünüşü keçirilən özünü adlandıran başqa bir şey deyildir. O ki qaldı, gərginliyin azaldılması və atəşkəsə riayət olunması məsələsinə, atəşkəs münasibətinin həlli deyil. Atəşkəsin məqsədi münasibətin əsas fəsadlarının aradan qaldırılması, ilk növbədə isə beynəlxalq birliyin də tələb etdiyi kimi, işğal olunmuş ərazilərdən qonşuların çıxarılması üçün hərtərəfli və mahiyyət üzrə danışıqların başlanmasına zəmin yaradılmasından ibarətdir.

Atəşkəs mexanizmləri Ermənistan qonşularının Azərbaycan torpaqlarından çıxarılması çərçivəsində texniki məsələ kimi nəzərdən keçirilməlidir.

Əgər Ermənistan haqiqətən sülhə nail olmaq istəyirsə, o zaman atəşkəsin pozulmasının səbəbi olan Ermənistanın işğal faktına və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğuna son qoymalıdır.”

Azərbaycan XİN: UFC-nin prezidentinə etiraz məktubu göndərilib

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva UFC yarışında erməni əsilli döyüşçünün Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz rejimin “bayrağını” qaldırmasına münasibət bildirib.

XİN-dən AZƏRTAC-a bildirilib ki, Leyla Abdullayeva bununla bağlı deyib: “UFC yarışında erməni əsilli döyüşçünün Azərbaycanın işğal olunmuş ərazilərində işğalçı Ermənistan tərəfindən yaradılmış qanunsuz rejimin qondarma “bayrağını” qaldırılması ilə bağlı ölkəmizin ABŞ-ın Los-Anceles şəhərindəki baş konsulluğu tərəfindən UFC prezidentinə etiraz məktubu göndərilib.

Məktubda qanunsuz qurumun Ermənistanın hərbi təcavüzünün nəticəsindən başqa bir şey olmadığı bildirilib və ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünə dəstəyində dair bir məktubun mövqeyi UFC rəhbərliyinin diqqətinə çatdırılıb. UFC qaydalarına istinadən yalnız beynəlxalq tanınmış dövlətlərin bayraqlarının nümayiş etdirilməsinə icazə verildiyi qeyd olunaraq, yarışın münasibətini qeyd etməyə erməni əsilli döyüşçüyə qarşı müvafiq nəzakət-intizam tədbirlərinin həyata keçirilməsi və gələcəkdə bu kimi halların təkrarlanmaması tələb edilib.”

Ermənistan tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə saxta “Twitter” hesabı açılıb.

Ermənistan tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə saxta “Twitter” hesabı açılıb.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyi vətəndaşları, sosial şəbəkə istifadəçilərini və KİV nümayəndələrini həmin profilə istinad etməməyə və saxta hesabın (https://twitter.com/Mod) bağlanması üçün şikayət etməyə çağırıb.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi “Twitter” hesabına https://twitter.com/wwwmodgovaz linki vasitəsilə daxil olmaq mümkündür.

Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ermənistan Respublikasının Berd rayonunun Ayqə-

par, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibeyli, Ağdam, Koxanəbi və Əsrək Cirdaxan kəndlərində, Çəmbəkə rayonu ərazisindəki ədsiz yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qarvənd, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdi kəndləri yaxınlığında, həmçinin Goranboy, Ağdam və Xocavənd rayonları ərazisindəki ədsiz yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.



“Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Yerin təkisi haqqında” və “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci bəndini rəhbər tutaraq **qərara alır**:

Maddə 1. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 22, maddə 947; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 419; 2001, № 3, maddə 143; 2004, № 2, maddə 57, № 4, maddə 199; 2007, № 11, maddə 1052; 2009, № 12, maddə 968; 2014, № 10, maddə 1153; 2016, № 6, maddə 980; 2017, № 12 (I kitab), maddə 2200; 2018, № 4, maddə 644, № 7 (I kitab), maddə 1385; 2019, № 1, maddə 36) 18-ci maddəsinə aşağıdakı məzmununda üçüncü hissə əlavə edilsin:

“Radioaktiv və ionlaşdırıcı şüalar verən maddələrin tullantılarının zərərsizləşdirilməsi (basdırılması), emalı sahəsində müəssisələrin, habelə bu fəaliyyətlə bağlı digər obyektlərin layihələndirilməsi və fəaliyyəti zamanı ətraf mühitə təsirin qiymətləndirilməsi “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” və “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun həyata keçirilməlidir.”.

Maddə 2. “Yerin təkisi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə 224; 1999, № 8, maddə 476; 2001, № 11, maddələr 673, 696, № 12, maddə 736; 2004, № 7, maddə 505; 2007, № 8, maddə 745, № 10, maddə 938; 2008, № 2, maddə 47; 2016, № 1, maddə 22; 2018, № 5, maddə 849; 2019, № 1, maddə 20, № 11, maddə 1689) 21-ci maddəsinin birinci hissəsinin on beşinci abzası aşağıdakı redaksiyada verilsin:

“balıqçılıq su obyektlərinin vəziyyətinə təsir edə bilən işlərin aparılması, müəssisələrin, qurğuların və digər obyektlərin tikintisi və yenidən qurulması layihələrinin dövlət ekoloji ekspertizasının “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq keçirilməsi.”.

Maddə 3. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 472; 2001, № 3, maddə 148; 2002, № 5, maddə 238; 2003, № 4, maddə 178; 2004, № 2, maddə 57, № 4, maddə 201; 2008, № 2, maddə 47; 2009, № 10, maddə 769; 2013, № 3, maddə 209; 2014, № 4, maddə 338, № 10, maddə 1152; 2016, № 12, maddə 2011; 2017, № 2, maddə 142, № 6, maddə 1013; 2018, № 7 (I kitab), maddə 1398; 2019, № 1, maddə 20; Azərbaycan Respublikasının 2020-ci il 24 aprel tarixli 56-VIQD nömrəli və 1 may tarixli 71-VIQD nömrəli qanunları) 44-cü maddəsinə aşağıdakı məzmununda 2-1-ci hissə əlavə edilsin:

“2-1. Radioaktiv və ionlaşdırıcı şüalar verən maddələrin tullantılarının zərərsizləşdirilməsi (basdırılması), emalı sahəsində müəssisələrin, habelə bu fəaliyyətlə bağlı digər obyektlərin layihələndirilməsi və fəaliyyəti zamanı ətraf mühitə təsirin qiymətləndirilməsi “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” və “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun həyata keçirilir.”.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 iyun 2020-ci il

Balakən rayonunun Yeni Şərif kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Balakən rayonunun Yeni Şərif kəndində 360 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq

1,5 milyon (bir milyon beş yüz min) manat ayrılınsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.

Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutuldu.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 iyul 2020-ci il

Muğanlı-İsmayılı-Qəbələ avtomobil yolunun Ağsu çayı ilə kəsişməsində yeni körpünün tikintisi ilə bağlı tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Muğanlı-İsmayılı-Qəbələ avtomobil yolunun Ağsu çayı ilə kəsişməsində yeni körpünün tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq

15,0 (on beş) milyon manat ayrılınsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən körpünün tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.

cəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutuldu.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 iyul 2020-ci il

Balakən rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Balakən rayonunun əhalisi 49945 nəfər olan 10 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətiani torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusunun layihələndirilməsi və

qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycan rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 700,0 (yeddi yüz) min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılınsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 iyul 2020-ci il

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 31 iyul tarixli Sərəncamına Əlavə

Balakən rayonunda qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı

Sıra №-si	Yaşayış məntəqələri	Quyuların sayı, ədəd	Əhalinin sayı, nəfər
1.	Gərəkli kəndi	1	5489
2.	Hənifə kəndi	1	6690
3.	Xalatala kəndi	1	2984
4.	İtitala kəndi	1	2523
5.	Qaysa kəndi	1	3784
6.	Qazma kəndi	1	7538
7.	Qullar kəndi	1	5560
8.	Şəmbul kəndi	1	2707
9.	Talalar kəndi	1	6157
10.	Tülü kəndi	1	6513
Cəmi		10	49 945

İsmayılı rayonunun Muğanlı-İsmayılı (17 km)-Basqal-Qıçatan-Tağlabiyan-Kəlfərəc-Zeyvə-Kürdüvan-Xankəndi-Mücü-Sərsurə-Kələzeyvə-Sulut avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Dörd min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Muğanlı-İsmayılı (17 km)-Basqal-Qıçatan-Tağlabiyan-Kəlfərəc-Zeyvə-Kürdüvan-Xankəndi-Mücü-Sərsurə-Kələzeyvə-Sulut avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il

dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 21,8 milyon (iyirmi bir milyon səkkiz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılınsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 iyul 2020-ci il

“Dövlət rüsumu haqqında”, “Dövlət qulluğu haqqında”, “Peşə təhsili haqqında”, “Ümumi təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” və “Lisensiyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 24 aprel tarixli 58-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar **qərara alır**:

Maddə 1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740; 2002, № 12, maddə 706; 2003, № 1, maddə 23, № 8, maddə 428, № 12 (I kitab), maddələr 676, 698; 2005, № 1, maddə 1, № 6, maddə 462, № 8, maddə 684, № 10, maddələr 873, 905, № 12, maddə 1083; 2006, № 3, maddələr 223, 225, № 6, maddə 481, № 12, maddələr 1015, 1029; 2007, № 2, maddə 80, № 12, maddə 1203; 2008, № 3, maddə 158, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1047; 2009, № 1, maddə 5, № 2, maddə 56, № 3, maddə 160, № 7, maddə 519, № 12, maddə 947; 2010, № 4, maddə 276, № 6, maddə 485, № 10, maddə 840, № 11, maddə 939; 2011, № 1, maddə 12, № 4, maddələr 245, 264, № 11, maddə 985, № 12, maddə 1100; 2012, № 1, maddə 4, № 6, maddələr 508, 518, № 7, maddə 646, № 10, maddə 947, № 12, maddələr 1216, 1227, 1229; 2013, № 3, maddə 213, № 5, maddə 474, № 11, maddələr 1269, 1279, 1299, 1301, 1308, № 12, maddələr 1485, 1504; 2014, № 1, maddə 6, № 5, maddə 468, № 6, maddələr 603, 605, № 7, maddələr 774, 780, № 11, maddələr 1345, 1370; 2015, № 12, maddə 1432; 2016, № 1, maddələr 15, 36, № 4, maddə 630, № 5, maddə 849, № 6, maddə 1014, № 10, maddə 1605, № 11, maddələr 1753, 1776, 1780, 1790, № 12, maddələr 2006, 2051; 2017, № 3, maddələr 337, 341, № 5, maddə 742, № 6, maddə 1028, № 7, maddə 1308, № 8, maddə 1506, № 12 (I kitab), maddə 2265; 2018, № 3, maddə 405, № 4, maddələr 639, 647, № 6, maddələr 1186, 1194, № 7 (I kitab), maddələr 1415, 1444, № 8, maddə 1675, № 12 (I kitab), maddə 2489; 2019, № 1, maddə 45, № 4, maddələr 571, 596, № 5, maddə 797, № 7, maddələr 1176, 1181, 1190, 1192, № 8, maddə 1371, № 11, maddələr 1681, 1694; Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 71-VIQD, 74-VIQD nömrəli və 5 may tarixli 86-VIQD nömrəli qanunları) 22-ci maddəsinə aşağıdakı dəyişikliklər edilsin:

1. 22.0.5.3-cü maddəyə “peşə” sözdündən əvvəl “dövlət peşə təhsili müəssisələri istisna olmaqla,” sözləri əlavə edilsin;

2. 22.0.5.4-cü maddəyə “orta ixtisas” sözlərindən əvvəl “dövlət orta ixtisas təhsili müəssisələri istisna olmaqla,” sözləri əlavə edilsin;

3. 22.0.5.5-ci maddəyə “ali” sözdündən əvvəl “dövlət ali təhsil müəssisələri istisna olmaqla,” sözləri əlavə edilsin;

4. 22.0.5.6-cü maddəyə “əlavə” sözdündən əvvəl “dövlət əlavə təhsil müəssisələri istisna olmaqla,” sözləri əlavə edilsin.

Maddə 2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 1, № 3, maddə 131; 2002, № 12, maddə 693; 2003, № 1, maddə 16; 2004, № 1, maddə 10, № 4, maddə 199, № 5, maddə 321, № 8, maddə 597, № 11,

maddə 884; 2005, № 6, maddələr 463, 475, № 10, maddə 874; 2006, № 5, maddə 386, № 6, maddə 479, № 8, maddə 657, № 11, maddə 927, № 12, maddələr 1005, 1014; 2007, № 2, maddə 83, № 5, maddələr 434, 436, № 7, maddə 711, № 10, maddə 934, № 11, maddələr 1049, 1074, 1078, № 12, maddələr 1213, 1219; 2008, № 3, maddə 153, № 5, maddələr 326, 341, № 6, maddələr 471, 481, № 7, maddə 602, № 8, maddə 699, № 10, maddə 881; 2009, № 2, maddə 54, № 5, maddə 311, № 6, maddə 403, № 10, maddə 771, № 11, maddə 878, № 12, maddə 964; 2010, № 4, maddə 276; 2011, № 2, maddə 71, № 3, maddə 165, № 6, maddə 463; 2012, № 5, maddə 413, № 10, maddə 945, № 11, maddə 1049; 2015, № 1, maddə 9, № 5, maddə 488, № 10, maddə 1100; 2016, № 8, maddə 1365, № 11, maddələr 1760, 1782, 1785; 2017, № 5, maddə 726, № 6, maddə 1054, № 7, maddə 1267, № 8, maddə 1513, № 11, maddə 1974, № 12 (I kitab), maddə 2192; 2018, № 2, maddələr 158, 159, № 3, maddə 392, № 5, maddələr 864, 880, № 6, maddə 1191, № 7 (I kitab), maddələr 1383, 1428; 2019, № 1, maddə 8) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 22-1.1-ci maddədə “peşə-ixtisas təhsilinin hər hansı pilləsini” sözləri “ali, orta ixtisas və peşə təhsili pillələrinin hər hansı birini” sözləri ilə əvəz edilsin;

2.2. 22-1.5-ci maddədə “peşə-ixtisas təhsili” sözləri “təhsil” sözü ilə əvəz edilsin.

Maddə 3. “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1152; 2019, № 5, maddə 799, № 6, maddə 986, № 11, maddə 1685; Azərbaycan Respublikasının 2020-ci il 24 aprel tarixli 59-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 4.0.18-ci maddəyə “müəssisəsinin” sözdündən sonra “(dövlət peşə təhsili müəssisələri istisna olmaqla)” sözləri əlavə edilsin;

3.2. 13.1-ci maddədə “hər bir peşə təhsili müəssisəsi” sözləri “peşə təhsili müəssisəsi (dövlət peşə təhsili müəssisələri istisna olmaqla)” sözləri ilə əvəz edilsin.

Maddə 4. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 789; Azərbaycan Respublikasının 2020-ci il 24 aprel tarixli 61-VIQD nömrəli Qanunu) 4.0.20-ci maddəsinə “müəssisəsinin” sözdündən sonra “(dövlət ümumi təhsil müəssisələri istisna olmaqla)” sözləri əlavə edilsin.

Maddə 5. “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 6, maddə 1012; 2019, № 6, maddə 986, № 12, maddə 1881; Azərbaycan Respublikasının 2020-ci il 24 aprel tarixli 61-VIQD nömrəli Qanunu) 4.0.11-ci maddəsinə “müəssisəsinin” sözdündən sonra “(dövlət məktəbəqədər təhsil müəssisələri istisna olmaqla)” sözləri əlavə edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 iyun 2020-ci il

İsmayılı rayonu ərazisində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “DOST Evi” Yaradıcılıq Sərgi və Satış Mərkəzinin tikintisi ilə bağlı tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Əhalinin məşğulluğunun təmin edilməsi sahəsində aparılan işlərin daha da genişləndirilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. İsmayılı rayonu ərazisində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin layihələndirilməsi, ərazisinin genişləndirilməsi ilə bağlı köçürülmə və tikinti işlərinin aparılması

üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ilkin olaraq 500,0 (beş yüz) min manat ayrılınsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Na-

zirliyi işsizlikdən sığorta fondunun 2021-ci il büdcəsində bu Sərəncamın 1-ci hissəsində göstərilən Mərkəzin tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutuldu.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 iyul 2020-ci il

Balakən şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrası ilə bağlı tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Balakən şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması məqsədilə layihələndirmə və tikinti-quraşdırma işlərinin icrası üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azersu” Açıq Səhmdar Cəmiyyətinə

ilkini olaraq 1,0 (bir) milyon manat ayrılınsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən su təchizat



Prezidentin köməkçisi: “Müsbət dinamikanın daha yaxşı məcraya yönəldilməsi üçün bundan sonra da söylərimizi davam etdirməliyik”

“Əldə olunmuş müsbət dinamikanın saxlanılması və daha yaxşı məcraya yönəldilməsi üçün bundan sonra da söylərimizi davam etdirməliyik”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev avqustun 3-də Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla bağlı keçirilən brifinqində bildirib.

Hikmət Hacıyev deyib: “Virus hələ də yaşayır və təcrübə onu göstərir ki, yumşalmaya gəldikdə yəni alovlanma tendensiyaları müşahidə olunur. Dünya xəritəsinə baxsaq, Cənub-Şərqi Asiya ölkələrində nəinki ikinci, hətta üçüncü alovlanma halları baş verməkdədir. Avropa İttifaqına üzv ölkələrdən



de yeni xəbərlər gəlir. Hətta sərhədlərin yenidən bağlanması kimi hallar da göz önündədir”. Prezidentin kö-

məkçisi qeyd edib ki, ölkəmizdə əldə olunan müsbət dinamikanın saxlanılması üçün fərdi və ictimai məsuliyyət, qəbul olunan qərarlara riayət olunması əsasında birgə fəaliyyətimizin davam etdirilməsi vacibdir.

Avqustun 5-dən etibarən müvafiq qrafik əsasında imtahanlar təşkil olunacaq

“Avqustun 5-dən etibarən bəzi şəhər və rayonlarda sərbəstləşdirilmiş karantin rejimində edilən yumşaldılardan sonra Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbulu ilə bağlı imtahanlar, müxtəlif lisey və gimnaziyalarda qəbuli imtahanları, Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılış və qəbul imtahanları keçiriləcək”.

AZƏRTAC xəbər verir ki, bunu avqustun 3-də Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, imtahanlar müvafiq qrafik əsasında təşkil olunacaq. Eyni zamanda xüsusi karantin rejimi günlərində imtahan, müsabiqə, müsahibələr, müxtəlif arayış və sənədlərin verilməsi ilə bağlı vətəndaş müraciətlərinin qəbulu davam edəcək.

Vergidəyiciləri və sahibkarlıq subyektlərinin dəstəklənməsi istiqamətindəki səylər bundan sonra da davam etdiriləcək

“Pandemiya başladığı vaxtdan etibarən dövlətimiz tərəfindən sosial-iqtisadi yardım paketləri həyata keçirilib. Burada xüsusilə iqtisadi paketi qeyd etmək lazımdır. Pandemiyadan əziyyət çəkmiş vergidəyiciləri və sahibkarlıq subyektlərinin dəstəklənməsi, həmçinin müzdülü işçilərin məaşlarının əhəmiyyətli hissəsinin dövlət tərəfindən ödənilməsi istiqamətindəki səylər bundan sonra da davam etdiriləcək”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev avqustun 3-də Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla bağlı keçirilən brifinqində bildirib.

Hikmət Hacıyev deyib: “2020-ci il 28 iyul tarixində maliyyə dəstəyi almaq üçün 272 min 939 müzdülü işçisi olan 30 minə yaxın vergidəyicisi müraciət etmişdir. Müvafiq araşdırmalar və təhlillər aparılmışdır. Nəticədə 24 min 825 vergidəyicisinə ikinci mərhələ üzrə müvafiq ödəmələr həyata keçirilmişdir”.

Regionlara gediş-gəliş bölgələrimizdə də yoluxma hallarının artmasına təsir edə bilər

“Hazırda Bakı şəhərində yoluxma tendensiyası müşahidə edilir. Regionlara gediş-gəliş bölgələrimizdə də yoluxma hallarının artmasına təsir edə bilər”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev avqustun 3-də

Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla bağlı keçirilən brifinqində bildirib.

Regionlara gediş-gəlişə bağlı məsələnin müzakirə olunduğunu söyləyən Hikmət Hacıyev deyib: “Hazırda bu məsələyə baxılıb, müxtəlif qaydalarla bağlı fikirlər irəli sürülür. Xüsusi bir məqamı nəzərə almalıyıq ki, hazırda Bakı şəhərində yoluxma ten-

densiyası müşahidə edilir. Regionlara gediş-gəliş bölgələrimizdə də yoluxma hallarının artmasına təsir edə bilər. Ona görə də epidemioloji vəziyyəti kompleks şəkildə qiymətləndirilərək regionlara gediş-gəliş məsələsinə baxılacaq”.

Dünya Bankı və digər təsisatlar tərəfindən 100-dən çox ölkəyə yardımın edilmişini söyləyən Hikmət Hacı-

yev deyib: “Dünya ölkələrinin əksəriyyəti borclanmaya gedir, müxtəlif təsisatlardan kreditlər alırlar. Azərbaycanda isə mənzərə fərqlidir. Azərbaycan xarici borclanma siyasətini həyata keçirmir, pandemiyanın doğurduğu çətinliklərə baxmayaraq, dövlətimiz iqtisadiyyatımızın və vətəndaşlarımızın dəstəklənməsi istiqamətində layihələr həyata keçirir”.

COVID-19 ilə mübarizə aparan italyalı tibb mütəxəssisləri Azərbaycana gəliblər

Prezident İlham Əliyev tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargaha verilən göstərişə uyğun olaraq, yeni növ koronavirusla mübarizə sahəsində çalışan daha bir qrup xarici mütəxəssis Azərbaycandır.

AZƏRTAC xəbər verir ki, COVID-19 sahəsində çalışan 6 italyalı tibb mütəxəssisi avqustun 3-də Azərbaycana gəlib. İtalyalı mütəxəssislər COVID-19 infeksiyasının geniş yayılmasının qarşısını almaq istiqamətindəki tədbirlər çərçivəsində ölkəmizə gəliblər.

İtalyanın Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfirinin müavini Umberto Boeri jurnalistlərə müsahibəsində Azərbaycan və İtaliya arasındakı münasibətlərin inkişaf etdiyini bildirib: “Bu gün Müliki Müdafiə İdarəsinin tibbi heyəti Azərbaycanın COVID-19 epidemiyası ilə mübarizə səylərini dəstəkləmək məqsədilə Maliyyə Qvardiyası tərəfindən təşkil edilən xüsusi bir reysla Bakıya gəldi. Komanda Piemonte, Toskana, Valle d'Aosta regionlarından və iyun ayından etibarən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə yüksək səviyyəli əməkdaşlıq proqramına başlamış və yoluxucu xəstəliklərin aradan qaldırılmasında dünya səviyyəli bir mərkəz olan Roma “Lazzaro Spallanzani” Milli Infeksiya Xəstəlikləri İnstitutundan gələn həkimlər və tibb bacıları daxil olmaqla altı nəfərdən ibarətdir.

Bizdə belə atalar sözü var: “Əsl sadıq dost ağır gündə bilinir”. İtalya pandemiyasının ən ağır həftələrində Azərbaycan kimi dost ölkələrin göstərdiyi dəstəyi unutmur. Beynəlxalq həmrəyliyin dəyəri tariximizin və xalqımızın qan yaddaşının ayrılmaz bir hissəsidir. İtalya ölkələrimiz arasındakı dostluğa əməli fəaliyyətlərlə bir daha təsdiqləyir”.

İtalyandan gələn həkim briqadasının əlaqələndiricisi, kardioloq Nikolo Toma-



zoni vurğulayıb ki, briqada pandemiyaya qarşı mübarizədə İtalyanın təcrübəsinə dəstək olaraq Azərbaycanla birləşəcək. Vurğulayıb ki, italyalı tibb işçiləri Azərbaycanlı həmkarları ilə birgə COVID-19-a qarşı birgə mübarizə aparacaq.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, altı mütəxəssis təxminən iki həftə ərzində Azərbaycanda qalacaq və Azərbaycanlı həmkarları ilə birgə COVID-19-a qarşı mübarizəyə və onun qarşısının alınmasında məsləhət, kömək və təlim fəaliyyətlərini həyata keçirəcək, həmçinin yerli orqanlarla əməkdaşlıq edəcəklər. Səfər çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargah, Azərbaycanın Səhiyyə Nazirliyi və digər qurumlarla görüşlər keçiriləcək.

“Səfər müddətində xəstəliyin müalicə və profilaktikası istiqamətində bizim mövcud protokollarımız üzərində müzakirələr aparılacaq. Pandemiyanın gələcək proqnozu barədə onların düşüncələri, Ümumdünya Səhiyyə Təşkilatı tə-

rəfindən irəli sürülən proqnozlar bizim üçün maraqlıdır. Payızda xəstəliyin digər respirator xəstəliklərlə yanaşı gəlməsi ehtimalı var. Bununla bağlı bizim müəyyən hazırlığımız, protokollarımız var”, - deyər İdarə heyətinin sədri vurğulayıb.

Yerlərdə pandemiya ilə bağlı xüsusi rejimli xəstəxanaların da ayrıldığını söyləyən Ramin Bayramlı deyib: “Qonaqlarımız həmin xəstəxanalarda da olacaq və bizim mütəxəssislərimizin yerlərdə həyata keçirdiyi tədbirlər, xəstəxanalarımızın təchizatı, həkimlərimizin hazırlıq səviyyəsi ilə tanış olacaqlar. Eyni zamanda təcrübə mübadiləsi aparılacaq. Düşünürük ki, italyalı həmkarlarımızla birgə xüsusi rejimli xəstəxanalarımızda mütəxəssislərimiz üçün vebinatlar təşkil edək. Gündəlik fəaliyyətlə bağlı bizim mərkəzi tibbi qərargahda da müzakirələr aparılacaq. Əminik ki, italyalı mütəxəssislərin bu dəstəyi və bizimlə birgə çalışması COVID-19-la mübarizəyə mühüm töhfələr verəcək”.

Operativ Qərargah avqustun 5-dən məhdudiyətlərin bir qisminin yumşaldılmasına qərar verib

Yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısını almaq üçün 2020-ci il iyunun 21-dən etibarən tətbiq olunan sərbəstləşdirilmiş tədbirlər nəticəsində sanitariya-epidemioloji vəziyyətdə stabilizasiya müşahidə edilir. Preventiv tədbirlər və vətəndaşların mövcud qaydalara əməl etməsi nəticəsində virusa yoluxanların sayında azalmaya nail olunub. Hazırkı sanitariya-epidemioloji vəziyyətə uyğun olaraq, sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi yumşalmaların tətbiqinə qərar verilib.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a daxil olan məlumatda bildirilir.

Məlumatda deyilir:

- 2020-ci il 5 avqust saat 06:00-dan etibarən sərbəstləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, icazə.e-gov.az portalı vasitəsi ilə tərk etmək sistemi ləğv olunur.
- Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində ölkə üzrə çimərliklərin istifadəsinə icazə verilir.

COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək sərbəstləşdirilmiş xüsusi karantin rejimi aşağıdakı şəhər və rayonlarda tətbiq olunacaq:

- Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları.

Sərbəstləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda aşağıdakı məhdudiyətlər qüvvədədir:

- həftəsonları qeyd olunan tarixlərdə bütün ictimai nəqliyyatın hərəkəti: 8 avqust saat 00:00-dan 10 avqust saat 06:00-dək;
- 15 avqust saat 00:00-dan 17 avqust saat 06:00-dək;

- 22 avqust saat 00:00-dan 24 avqust saat 06:00-dək;
- 29 avqust saat 00:00-dan 31 avqust saat 06:00-dək;
- nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, ictimai yerlərə girişin məhdudlaşdırılması;
- ictimai işə obyektlərində müştərilərə yerində xidmətlər;
- muzey və sərgi zalının fəaliyyəti;
- bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin fəaliyyəti (imtahan, müsabiqə, müsahibələr və müxtəlif arayış və sənədlərin verilməsi ilə bağlı vətəndaş müraciətlərinin qəbulu istisna olmaqla);
- açıq havada idman yarışlarının və oyunları da daxil olmaqla bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərinin keçirilməsinin dayandırılması.

Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinətinin 2020-ci il 19 iyun tarixli Qərarı ilə fəaliyyətinə icazə verilən və qadağan edilən iş və xidmət sahələrinə dair qaydalar qüvvədə qalır.

2020-ci il 31 avqust saat 00:00-dək ölkə üzrə tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində aşağıdakı məhdudiyətlər qüvvədədir:

- ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması (xüsusi və çarter reysləri istisna olmaqla);
- xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, sərbəstləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərhəddən keçirilməsinin dayandırılması (Naxçıvan Muxtar Respublikası istisna olmaqla);

- “ASAN xidmət” və “DOST” xidmət mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında vətəndaşların yerində qrup və fərdi qaydada qəbulunun dayandırılması;
- tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkilinin qadağan olunması;

- iri ticarət mərkəzlərinin və “Mall”ların nəzdində olan uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai işə məkanlarının fəaliyyətinin dayandırılması;
- əyləncə məkanları, o cümlədən uşaq əyləncə məkanlarını (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyətinin dayandırılması;
- idman, sağlamlıq-bərpa üzrə xidmətlərin dayandırılması (bu sahədə tibbi xidmətlər istisna olmaqla);
- mədəniyyət obyektləri, eləcə də kinoteatrların, teatrların, idman zalının fəaliyyətinin dayandırılması;
- dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zalında, çadırlarda və digər qapalı məkamlarda yas mərasimlərinin təşkili və keçirilməsinin qadağan olunması;
- toy məclislərinin təşkilinin qadağan olunması;
- bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin fəaliyyəti (imtahan, müsabiqə, müsahibələr və müxtəlif arayış və sənədlərin verilməsi ilə bağlı vətəndaş müraciətlərinin qəbulu istisna olmaqla);
- ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 5 nəfərdən artıq qruplarda cəmlənməsinin qadağan olunması;
- bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərinin keçirilməsinin dayandırılması;
- ictimai işə obyektlərində qəlyan avadanlıqlarından istifadənin qadağan olunması;
- tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yataqlarından zərərini qorumaq üçün qruplarda cəmlənməyə, sosial məsafəni saxlamaya, qoruyucu maskalardan istifadəyə çağırılır.

Çindən Azərbaycana tibbi ekspert qrupunun göndərilməsi barədə nota mübadiləsi imzalanıb

Avqustun 3-də Çin Xalq Respublikasının (ÇXR) Hökuməti və Azərbaycan Respublikasının Hökuməti arasında pandemiya ilə mübarizə məqsədilə tibbi ekspert qrupunun Azərbaycana göndərilməsi barədə nota mübadiləsinin imzalanma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, nota mübadiləsinə Azərbaycan Respublikasının Hökuməti tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı, ÇXR hökuməti tərəfindən isə həmin ölkənin Azərbaycanı fəvqəladə və səlahiyyətli səfiri Guo Min imzalamışdır.

Hazırda ölkələrimiz arasındakı münasibətlərin ən yüksək səviyyədə olduğunu bildiren R. Bayramlı deyib: “Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Çin Xalq Respublikası ilə ikitərəfli əməkdaşlığa xüsusi önəm verirlər. İndiyədək müxtəlif səviyyədə həyata keçirilən qarşılıqlı səfərlər, dövlət başçıları arasında münasibətləri ikitərəfli əlaqələrin inkişafına çox böyük töhfə verir. Səhiyyə və sosial sahələrdə də Çin ilə yaxşı əlaqələr mövcuddur. Azərbaycan da Çinin epidemiya ilə mübarizə apardığı ilk günlərdən Çin xalqı ilə həmrəylik nümayiş etdirir, ona kömək məqsədilə maddi və mənəvi dəstəyini əsirgəməyib. Çin Xalq Respublikası da öz növbəsində ölkəmizə dəstək göstərib, fərdi qoruyucu vasitələr və bəzi tibbi avadanlıqlar göndərib”.

Bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi bölməsi öz fəaliyyətinə beynəlxalq təcrübəyə çox böyük önəm verir. Bir çox xarici ölkələrlə birgə ikitərəfli münasibətləri-



zimi var, onlayn videokonfranslar və nümayəndə heyətlərinin qarşılıqlı səfərləri ilə təcrübə mübadiləsi aparılır. “O cümlədən də Çin Xalq Respublikasının bu sahədəki təcrübəsinə biz yaxından öyrənirik. Aylardır ki, bu sahənin müxtəlif mütəxəssisləri ilə əlaqə saxlayırıq, onlayn videokonfranslar keçiririk, təcrübəyə uyğun olaraq müalicə, diaqnostika protokollarında müvafiq korreksiyalar edirik. Çindən gələn həmkarlarımız 15 gün bizimlə bərabər olacaqlar. Onlar bəzi metodoloji dəstək verəcəklər, həm də bundan sonrakı mərhələdə işbirliyi müzakirə edəcəyik. Metodoloji baxımından Çində xəstəliyin qarşısını almaq istiqamətində tətbiq olunan tədbirlər üz-üzə müzakirə etmək imkanımız olacaq. Biz də, öz növbəmizdə, Azərbaycanın indiyədək həyata keçirdiyi tədbirlərlə bağlı təcrübəmizi paylaşacağıq. Qarşılıqlı fikir mübadiləsi aparılacaq. Ola bilsin ki, protokollarda gələcəkdə nəzərdə tutulan fəaliyyətdə buna uyğun düzəlişlər edilsin”, - deyər Ramin Bayramlı vurğulayıb.

TƏBİB-in İdarə Heyətinin sədri deyib ki, hazırda çox önəmli məsələlərdən biri ölkəmizdə bu sahədə elmi

tədqiqatların start verilməsidir. Ölkə rəhbərliyinin göstərişinə əsasən bəzi əhali arasında xəstəliklə bağlı müəyyən tədqiqatlar başlayır. Yəni seroloji testlər aparılacaq və onların nəticələri analiz olunacaq. Eyni zamanda Çində aparılan tədqiqatlarla bağlı məsələni də müzakirə etmək imkanımız olacaq. Aparacağımız tədqiqatların istiqamətində birlikdə müzakirə olunacaq və qarşılıqlı məsləhətləşmələr əsasında müəyyənləşdiriləcək. Bundan başqa, çox vacib elmi istiqamətlərdən biri vaksinasiya məsələsidir. Dünyanın bir çox ölkələrində, o cümlədən Çində COVID-19 xəstəliyinə qarşı vaksin hazırlanmasına dair elmi tədqiqatlar aparılır. Ölkəmiz də tədqiqatlarla daxil olmağa və prosesdə iştirak etməyi planlayır. Bunun hansı istiqamətdə və necə olacağı planlaşdırılacaq, güman edirik ki, istər diaqnostik, istər müalicə, istərsə də gələcəkdə konkret olaraq dərman tapılması istiqamətində aparılacaq tədqiqatların baxımından ölkəmiz proseslərdə fəal iştirak edəcək. Bizim bu məqsəddə elmi komitəmiz fəaliyyət göstərir. Komitənin üzvləri də kifayət qədər peşəkər mütəxəssislərdir və

daim xarici həmkarlarla fikir mübadiləsi aparırlar. Aparacağımız tədqiqatların istiqamətində birlikdə müzakirə olunacaq və qarşılıqlı məsləhətləşmələr əsasında müəyyənləşdiriləcək.

Ramin Bayramlı qeyd edib ki, sabahdan etibarən Çin tibbi ekspert qrupu ölkəmizə gələcək. Onlar özləri ilə birgə bəzi tibbi cihaz və avadanlıqlar da gətirəcəklər. Avqustun 5-dən etibarən bərabər çalışmağa başlayacağıq. Əvvəlcədən razılaşdırılmış 15 günlük proqram var.

Çin Xalq Respublikasının Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Guo Min işə bildirib ki, hazırda COVID-19 pandemiyası ilə global səviyyədə mübarizə aparıldığı bir dövrdə Azərbaycan və Çin xalqları dostluq ənənələrinə sadıq qalaraq, bu çətin günlərdə həmrəylik nümayiş etdirirlər. Dünyada davam edən global pandemiya şəraitində Çin Azərbaycanca zəngin təcrübəyə malik 10 nəfərlik ekspert qrupunu göndərməsi ölkələrimiz arasındakı sıx dostluq və tərəfdaşlığın bariz nümunəsidir. Diplomat deyib ki, tibbi ekspert qrupunun üzvləri Siçuan əyalətinin məşhur hospitalının əməkdaşlarıdır.

Azərbaycanda koronavirus infeksiyasından daha 588 nəfər sağalıb, 226 yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 588 nəfər sağalıb, 226 yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Hazırkı dövrdə ölkəmizdə 32 min 910 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmişdir. Onlardan 28 min 348 nəfər müalicə olunaraq sağalıb, 473 nəfər vəfat edib. Aktiv xəstə sayı 4089 nəfərdir.

Ötən müddət ərzində 751 min 246 test aparılıb. Dünənki test sayı isə 6409-dur.

Azərbaycan Respublikasının ərazisində COVID-19 ilə bağlı son vəziyyət	
Ümumi	Bu gün 04.08.2020
Ümumi sağalanan sayı	226
Ümumi vəfat sayı	588
Aktiv xəstə sayı	6409
Ümumi test sayı	751246
Ümumi ölümlər sayı	473

Ermənistanın Azərbaycanca təcavüzü Rusiya mətbuatında

Hikmət HACIYEV: “Ermənistanın tərxiyatı onun üçün tam məğlubiyyətlə başa çatdı”

Rusiyanın “Natsionalnaya oborona” jurnalının avqust buraxılışında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi tərxiyat barədə müsahibəsi dərc olunub. AZƏRTAC müsahibəni təqdim edir.

- Azərbaycan-Ermənistan sərhədində döyüşlərə gətirib çıxarmış səbəblər hansılardır?

- Bu yaxınlarda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində yaranmış gərginlik erməni tərxiyatının nəticəsi idi. Rəsmi Yerevan bu hərbi avantüranı törətməkdə bir sıra məqsədlər güdüürdü. Onlar şərti olaraq daxili və xarici məqsədlərə bölmək olar.

Daxili məqsədlər Ermənistan-da ağır siyasi və sosial-iqtisadi durum, COVID-19-la bağlı acınacaqlı şərait fonunda vəziyyətin gərginləşməsi ilə bağlıdır. Məlum olduğu kimi, 2018-ci ildə Paşinyan erməni xalqına verdiyi populist vədlər dəlilsiz qaldı. Lakin zaman göstərdi ki, onun hökuməti həmin vədləri reallaşdırmaq, ölkədə həyati yaxşılığa doğru dəyişikliklər etmək, COVID-19-la bağlı vəziyyəti Ermənistan hökumətinin səmərəsizliyi ni əyani şəkildə nümayiş etdirdi. Buna görə də Paşinyan hökuməti güclənən etirazlar fonunda əhalinin diqqətini daxili problemlərdən yayındırmağa çalışır.

Xarici səbəblər arasında Azərbaycanın beynəlxalq arenada çox böyük uğurları qeyd etmək lazımdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi baxımından bizim beynəlxalq mövqelərimizin güclənməsi Ermənistanla hədəf doğurur. Pozucu siyasət yürüdən və Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan bu fonda Ermənistan ilə Azərbaycan arasında yeni, lakin bu dəfə Azərbaycan-Ermənistan dövlət sərhədində gərginlik ocağı yaratmaq yolu ilə beynəlxalq birliyin diqqətini Dağlıq Qarabağda və işğal edilmiş digər ərazilərdə vəziyyətdən yayındırmağa çalışır. Rəsmi Yerevan bu cür təxribatlarla belə bir rəy yaratmağa çalışır ki, qəzaya Azərbaycan-Ermənistanın ərazisində hücumlar edib, beləliklə, Ermənistan özünü üzv olduğu hərbi-siyasi təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə çalışır.

Bundan əlavə, Ermənistanın məqsədlərindən biri də irxat neft-qaz kəmərləri, “Şərq-Qərb neqolyatı dəhlizi” kimi beynəlxalq əhəmiyyətli strateji layihələrə təhlükə yaratmaq idi.

İnamlı dəyə bilirik ki, Ermənistan qarşısına qoyduğu məqsədlərə çatmaq və onun tərxiyatı tam məğlubiyyətlə uğradı.

- Vəziyyətlə nə etmək olar? Azərbaycan tərəfi necə hərəkət edib?

- Döyüş əməliyyatlarını birinci olaraq Ermənistan silahlı qüvvələri başlayıb. Onlar iyulun 12-də artilleriya ni cəlb etməklə Azərbaycan Ordusunun mövqelərinə zərbə endiriblər. Bu hücum cavab atəşi ilə dəf edililib. Lakin əvvəllər

olduğu kimi, Ermənistan bu tərxiyata görə də məsuliyyəti Azərbaycanın üzünə atmağa atıb, əsas-siz, hətta güclü dəlillər gətirib. Ermənistan tərəfi iddia edir ki, guya Azərbaycanın iki hərbi qulluqçusu UAZ avtomobilində Ermənistan ilə sərhəddə hərbi tərxiyat törətməyə çalışıb. Əlbəttə ki, bu, absurd və heç bir məntiqə uyğun gəlmir. Hansı müasir ordu silahlı düşməne zirehsiz neqolyat vasitələrindən istifadə etməklə hücum edər?

Xüsusi vurğulamaq istəyirəm ki, Ermənistan ilə dövlət sərhədində Azərbaycanın heç bir hərbi planı və ya məqsədi yoxdur. Dəlimitarizasiya məqsədilə Ermənistan ilə sərhəddin bu hissəsinin qorunması Azərbaycan Sərhəd Qoşunlarına həvalə edilir. Azərbaycan-Ermənistan dövlət sərhədində eskalasiya Azərbaycanın maraqlarına uyğun deyil. Əksinə, artıq qeyd etdiyim kimi, sərhəddin bu hissəsində gərginlik ocağının yaranması Ermənistanın mənfəətinə uyğundur.

- Ermənistanın baş naziri Nikol Paşinyan defələrlə bəyan edib ki, Bakı ilə Yerevan arasında xüsusi “qaynar xətt” telefon rabitəsi yaradılıb, zəruri hallarda, yaranmış silahlı insidentlərin nizamlanması barədə o, Azərbaycan Prezidentinə zəng vura bilər. Siz necə düşüncünüzdə, iyulun 12-də Paşinyan həmin kanaldan nə üçün istifadə etməyib?

- Əvvəllər, bu məsələyə aydınlıq gətirmək lazımdır. Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında bu cür rabitə kanalı yoxdur. İki ölkənin səlahiyyətli nümayəndələri arasında müəyyən rabitə kanalı var. Təcürbə göstərib ki, Ermənistanla, xüsusən Yerevanda daimi kadrlar qurmaq istəyirdi. Bu, Ermənistanın Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə çalışır.

- Məlum olduğu kimi, Bakıda Azərbaycan Silahlı Qüvvələrinə kütləvi dəstək yürüdü deyərlər. Bu tədbir barədə danışırsınız.

- Erməni təcavüzünün cəzasızlığı ilə əlaqədar Azərbaycan cəmiyyətinin diqqətini, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə beynəlxalq səylərin səmərəsizliyindən məyusluq günbəgün artır. Tamamilə əşkar ki, cəzasızlığa son qoyulmasa, Ermənistan bundan sonra da təcavüzkar siyasətini və Azərbaycan ərazilərini işğalını davam etdirəcək.

Azərbaycan Silahlı Qüvvələrinə kütləvi dəstək yürüdü əzəli torpaqlarının erməni işğalından azad edilməsi məsələsində tamamilə həmrəy və qatilyətli olan Azərbaycan xalqının dönməz iradəsini əks etdirir. Bu mühim hadisə



xalq ilə iqtidar arasında tam birliyi növbəti dəfə nümayiş etdirdi.

Azərbaycan xalqı Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasətini fəal dəstəkləyir və Azərbaycanın ərazi bütövlüyünün təzliklə bərpaa olunmasını arzu edir. Vurğulamaq istəyirəm ki, yürüdükdən sonra Prezidentin çağırışına cavab olaraq 50 mindən çox Azərbaycan vətəndaşı könüllü olaraq orduya yazılmaq üçün qeydiyyatdan alınıb. Bu, ölkədə vətənpərvərlik ruhunun yüksək səviyyəyə olduğunu bir daha təsdiq etdi.

- Azərbaycan Silahlı Qüvvələri iyulun 12-dən başlayaraq sərhədini silahlı tərxiyat törədilməsi hissəsində hansı döyüş vəziyyətlərini icra edirdilər?

- Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanın Ermənistan ilə sərhəd zonasında heç bir hərbi planı və ya məqsədi yoxdur. Bu, yaxınlarda törədilmiş tərxiyat dövründə Azərbaycan Silahlı Qüvvələrinin döyüş vəzifəsi dövlət sərhədini və dinc əhalinin təhlükəsizliyini qorumaqdır.

Azərbaycan Ordusu düşməni layiqincə dəf edib qabiliyyəti və yüksək mənəvi ruhunu bir daha təsdiq etdi. Döyüş əməliyyatları meydanında vəziyyət barədə tam məlumatlandırılmış Azərbaycan Silahlı Qüvvələri operativ şərhlə sərəməli nəzarət edirdilər. Onlar ölkənin müdafiəsi zamanı strateji və taktiki məsələlərin həllində geniş imkanları, o cümlədən yüksək dəqiqlik silahlarından səmərəli istifadə, pilotsuz uçuş aparatlarını uğurla tətbiq etmək qabiliyyətlərini nümayiş etdirdilər.

Azərbaycan Silahlı Qüvvələri döyüş əməliyyatları zamanı erməni qüvvələrinin mövqelərimizə soxulmaq cəhdlərini qarşısını alıb, ərazilərimizin artilleriya atəşinə tutulduğu nöqtələri qısa müddətdə susdurdu. Qeyd etmək lazımdır ki, həmin atəş nöqtələrindən təkcə döyüş mövqelərimizə deyil, həm də mülki şəxslərin olduğu yaşayış məntəqələrimizə atəş açılırdı. Bu, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.

Azərbaycan Ordusu bu istiqamətdə ərazi bütövlüyümüzün müdafiəsini, dövlət sərhədinin toxunulmazlığını və ölkə vətəndaşlarının təhlükəsizliyini təmin etdi. Biz inanırıq ki, bu, Yerevanda “yeni ərazilər uğrunda yeni müharibə” xülyasına düşmüş bəzi davakartlar üçün yaxşı dərs olacaq.

- Azərbaycan və Ermənistan tərəfindən itkilər barədə məlumatlar necədir?

Ermənistan tərəfindən növbəti silahlı təcavüz aktı nəticəsində təəssüf ki, Azərbaycanın 12 hərbi qulluqçusu və bir dinc sakin həlak olub. Ermənistan tərəfinə gəldikdə, qeyd etmək istəyirəm ki, Ermənistan silahlı qüvvələrinin özəlirlərini itirməyindən gizlətmək məqsədilə mürəkkəb mexanizmlər mövcuddur. Bu məsələdə Ermənistanın bütün rəhbərləri özlərini qeyri-səməmi aparıb və həmişə öz xalqını aldatıblar.

Bizdə olan məlumata görə, döyüş əməliyyatlarının şiddətli xarakterini nəzərə alsaq, Ermənistan tərəfindən onlarca həlak olan və yüzlərlə yaralanan var. Əvvəllər təcrübəni nəzərə alaraq inamla demək olar ki, tezliklə bu itkilər döyüşlə bağlı olmayan, qəzalar və digər bədbəxt hadisələr nəticəsində yaranmış itkilər kimi təqdim ediləcək. Bundan əlavə, sizin diqqətinizi bir fakta cəlb etmək istəyirəm ki, Ermənistan tərəfindən öz xəttə bir qayda olaraq çoxsaylı mızıldular cəlb edilir, onların ölümlünün statistikasına isə ümumiyyətlə elan olunmur.

- Ermənistan iddia edir ki, Azərbaycan mülki obyektlərə zərbələr endirir. Siz bunu necə şərh edərdiniz?

- Bu, erməni tərəfinin növbəti yalanı və dezinformasiyadır. Əksinə, mülki əhalinin atəşə tutulması Ermənistan silahlı qüvvələrinin çoxdanki praktikasıdır. 2016-cı ilin aprelinde olduğu kimi, bu dəfə də onlar Azərbaycanda mülki obyektləri və dinc əhalini bilərəkdən iri çaplı silahlardan və ağır artilleriya qurğularından atəşə tutdular. Dövlət sərhədində döyüş əməliyyatları nəticəsində Azərbaycanın bir dinc sakinli həlak oldu, Ermənistan dinc əhalisi arasında isə itki yoxdur. Azərbaycanın mülki əhəlinə, dövlət mülkiyyətinə, o cümlədən infrastruktur obyektlərinə də ciddi ziyan vurulub. Azərbaycan Respublikasının Prezidenti artıq Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonunun atəşə tutulması nəticəsində dəymiş zərərini aradan qaldırılması tədbirləri haqqında sərəncam imzalayıb.

Artıq qeyd etdiyim kimi, Azərbaycan Silahlı Qüvvələri yüksək dəqiqlikli mülki silahlara malikdir və yalnız legitim hərbi hədəflərə zərbələr endirir. Ermənistan silahlı qüvvələri isə terror taktikasından istifadə edərək öz atəş mövqelərini yaşayış məntəqələrinin yaxınlığında və ya daxilində yerləşdirir, bununla da həmin məntəqələri bilərəkdən təhlükəyə məruz qoyur.

lar. Odur ki, dinc əhalinin məqsədyönlü şəkildə atəşə tutulmasına görə Azərbaycan yox, məhz Ermənistan cavab verməlidir.

- Azərbaycan-Ermənistan sərhədində budəfəki münaqişəni hansı prinsiplər əsasında nizamlamaq mümkündür?

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində budəfəki eskalasiyaya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində baxmaq lazımdır. Azərbaycan ilə Ermənistan arasında döyüş əməliyyatları bu münaqişənin, Ermənistan tərəfindən silahlı təcavüzün və Azərbaycan ərazilərini 20 faizinin işğal edilmişinin nəticəsidir. Ermənistanın pozucu siyasəti, o cümlədən təmas xəttində və dövlət sərhədində daim təxribatlar törətməsi onun bu münaqişənin həllində maraqlı olmadığını və status-kvonu uzmataq cəhdini nümayiş etdirir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prinsipləri çoxdan məlumdur. Münaqişə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dövr qətnaməsi (822, 853, 874, 884 nömrəli), Helinski Yekun Aktı əsasında, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü, onun beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində həll edilə bilər. Başqa həll yolu yoxdur və ola da bilməz.

Yuxarıda göstərilən prinsiplər əsas götürülməklə mərhələli nizamlama prosesində Ermənistan işğalçı qüvvələrini Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və ona bitişik rayonlarından çıxarmaq, məcburi köçkünləri öz evlərinə təhlükəsiz qayıtlması üçün hər cür şərait yaratmalıdır.

- Azərbaycan Dağlıq Qarabağ məsələsinin ədalətli həlli üçün necə hərəkət etmək niyyətindədir?

Azərbaycan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin siyasi-diplomatik yolla nizamlanmasını tərkifdən olaraq qəbul edir. Lakin danışıqlar xatirinə danışıqlar aparılması yolverilməzdir. Münaqişəni həll etmək üçün Azərbaycan ərazilərini işğaldan azad edilməsini imtiasıya deyil, bu məsələnin müzakirəsi məqsədilə ATOT-in Minsk qrupu çərçivəsində mahiyyəti üzrə danışıqlar aparılmalıdır.

Azərbaycan Ermənistanın işğalçı qüvvələrini Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və ona bitişik rayonlarından çıxarmasını, məcburi köçkünləri öz torpaqlarına təhlükəsiz qayıtlmasını israrla tələb edir. Öz növbəsində, beynəlxalq birlik, təcavüzkar Ermənistanla daqiq siqnal verməlidir ki, beynəlxalq miqyasda tanınmış sərhədlərini qeyd etməklə dəyişdirilməsi qəbul ediləməzdir.

Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasının plenar sessiyasında ifadə etdiyi mövqeyi bir daha səsləndirmək istəyirəm: “Qarabağ Azərbaycandır və nida işarəsi”.

“Lenta.ru”: “Məsələnin kökü Amerikaya gedib çıxır”

Marqarita Simonyanın replikası Nikol Paşinyanı nə üçün cinləndirib?

İyulun 30-da Rusiyanın “Lenta.ru” saytında Konstantin Lyapunovun “Məsələnin kökü Amerikaya gedib çıxır” sərbövhəli məqaləsi dərc edililib. AZƏRTAC həmin məqaləni ixtisarla təqdim edir.

RT telekanalının baş redaktoru Marqarita Simonyanın “Facebook” şəbəkəsində yazdığı post Ermənistanın baş naziri Nikol Paşinyanın əməli-başlı xətirinə dəyib. O dərəcədə ki, siyasiətçi dərhal ona cavab verməyi qərara alıb və telekanalın jurnalistlərinin məxsusi bu məqsədlə Yerevana dəvət edərək, RBK TV-yə müsahibə verib. Rusiya KİV-in baş redaktorunun sözləri nəyə görə Ermənistan rəhbərinin xoşuna gəlməyib? “Lenta.ru” bu məsələni araşdırmağa çalışıb.

Əvvəllər, media savaşının hansı kontekstdə baş verdiyini nəzərə almaq lazımdır. Son iki həftə ərzində Azərbaycan-Ermənistan sərhədində və Dağlıq Qarabağda baş vermiş silahlı toqquşmalar iyirmi nəfərin həyatı bahasına başa gəlib. Ermənistan və Azərbaycan bərabər mövqələr tutur, bir-birini provokasiyalarda və dinc kəndləri atəşə tutmaqda ittiham edirlər. Buna görə də milliyətçə erməni olan Marqarita Simonyanın həmin münaqişəni başlanmış rəsmi Yerevana müraciətinin tonu tamamilə aydındır: “Özünü kənarından baxın. Görün, siz nə edirsiniz. Özünü necə aparırsınız. Siz necə ermənizsiniz?” Simonyan Ermənistan rəhbərliyini “müvəqqəti hakimiyyət və xirdə şəxsi intiqam xatirinə böyük erməni xalqının mənfəətlərini satmış bir ovuc siya-sətbaz” adlandırır.

Minskden gözənilməz reaksiya

Ermənistan hökumətinin başçısı Belarusa nə üçün uçuşdu? Rusiyanın ən iri beynəlxalq KİV-nin rəhbəri olan RT-nin baş redaktoru fəaliyyətdə olan nazir kabinetinin Ermənistanın tarixi müttəfiqi Rusiyaya münasibətdə olan nazir kabinetindən yan keçə bilməyib. Simonyanın fikrinə, Rusiyanın Ermənistanla münasibətdə etdiyi bütün yaxşıqların cavabında bizim dövlətimiz heç nə əldə etməyib. RT-nin baş redaktoru yazır: “Sizin Rusiyadan aldığınız yaxşıqların və müdafiənin müqabilində siz yalnız siyasi qisas xatirinə Rusiyanın dəyişməz müttəfiqi Robert Koçaryanı həbs etdiniz. Siz ölkəni anti-Rusiya ruhu qeyri-kommersiya təşkilatları ilə doldurmusunuz. Onlar sizin ərazinizdə gənclərə Rusiyada hakimiyyəti necə verməyi öyrədirlər. Siz Qafqazda anti-Rusiya qüvvələrinin döyüş meydanına çevrilmişsiniz. Siz rusiyalı erməni biznesmenləri qovmusunuz. Sizin media və sosial şəbəkələr Rusiyanın üzünə hər an çirək atırlar”. Onun sözlərinə görə sərhəddə müharibə və indiki rejimin mövcudluğu təhlükə altında qalanda Ermənistan hökuməti xatırlayıb ki, Rusiya Ermənistanı yene xilas etməlidir. Müharibənin özü barədə Simonyan tamamilə aydın şəkildə deyib: “Dayanını! Ne qədər ki, gec deyil, sadəcə, gec deyil!”

Müttəfiqlər

Nikol Paşinyan bir neçə gündən sonra cavab verdi. 2008-ci ildə konstitusiyalı quruluşu dəvirməkə ixtiham edilmiş keçmiş prezident Robert Koçaryanın həbsi ilə bağlı iddiaları şərh edən Paşinyan vurğulayıb ki, Rusiyanın müttəfiqləri ayı-ayn siyasətçilər deyil, bütün erməni xalqıdır. Onun sözlərinə görə, bir sıra xadimlər uzun müddət özlərini Rusiyanın yeganə müttəfiqi kimi təqdim ediblər, əslində isə Rusiyanın müttəfiqi erməni xalqıdır.

Baş nazirin sözlərindən belə çıxır ki, Ermənistan postsovet dövründə, ilk növbədə, Qərb ilə fəal qarşılıqlı münasibətlər qurub. Lakin faktlar göstərir ki, strateji dövlət vəzifələrini (məsələn, təhlükəsizlik şurasının rəhbəri vəzifəsini və ona nazir portfellərini Corc Soros ilə əffiliyasıya edilmiş qeyri-kommersiya təşkilatlarının nümayəndələri məhz 2018-ci il “Məxməri inqilab”ndan sonra almaya başlayıblar. Yerli gəlmişçək, Paşinyanın dəstəkləmək üçün küçələrə çıxanlarında məhz Sorosun qeyri-kommersiya təşkilatlarını təmsil edənlər şübhəli dərəcədə çox idi.

Tərəfləşlərin köməyi

İddialı amerikalı oloqarx - siyasi texnoloq ilə əlaqələrin Ermənistanda hələ də davam etməsinə onun təşkilatlarının koronavirusa qarşı mübarizədə fəal köməyi də sübut edir. Məsələn, iyulun 20-də məlum olub ki, “Açıq cəmiyyət - Ermənistan” fondu koronavirusa qarşı mübarizə üçün 600 min dollardan çox vəsait ayırıb. Fondun bəyanatında deyildir ki, “Açıq cəmiyyət - Ermənistan” fondu öz tərəfdaşları və Ermənistan Respublikası hökuməti ilə birlikdə ölkədə baş verənləri izləməkdə davam edir.

Amerikalı rabitəçi

Son vaxtlar Ermənistan siyasətində Birləşmiş Ştatlarla bu və digər şəkildə bağlı olan insanların sayı artmaqdadır. Məsələn, keçən ilin iyun ayında Amerikanın Qlendeyl şəhərinin keçmiş meri Zare Sinyanyan Ermənistan hökumətində diaspor məsələləri üzrə komissar oldu. Bu vəzifə diaspor nazirliyinin ləğv edilməsindən və nazirlər kabinetinin optimallaşdırılmasından az sonra təsis edilib.

Ermənistanın ali siyasi dairələrində daha bir iddialı fiqur ədliyyə nazirliyinin yeni rəhbəri Rustam Badasyandır. Badasyan bu vəzifəyə təyin edilənə qədər mətbuatla belə sayıya yayılmışdır ki, onun namizədliyini Soros fondunun Ermənistandakı icraçı direktoru Larisa Minasyan dəstəkləyib.

Bu müəssisələr korruptsiya hallarını təhqiq etməli və korruptsiyanı məsuliyyətə cəlb etməlidir. Bundan əlavə, müxtəssis Ermənistanın hakimiyyət orqanlarına hüquq mühafizə sahəsində islahatların hazırlanması və həyata keçirilməsi məsələlərində dair məsələlərə rəhbərlik edir. O, ədliyyə nazirliyi və digər aysayış mühafizə orqanları ilə qarşılıqlı fəaliyyət göstərməlidir.

Ermənistan təhlükəsizlik şurasında və xüsusi istintaq xidmətində də Sorosun “öz adamları” var. Məsələn, xüsusi istintaq xidmətinin rəisi Sasun Xaçaturyan qardaşı Soros fondunun idarə hətəyi şurasının sədri, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qreyqorian isə “Transparency International”ın yetimləridir. Onlar hər ikisi “Məxməri inqilab”dan dərhal sonra bu vəzifələrə təyin ediliblər.

Onu da unutmaq olmaz ki, Ermənistanda Rusiya biznesi təqib edilir. RF Xarici İşlər naziri Sergey Lavrov Ermənistan rəhbərliyinin Rusiya qazının qiymətlərini azaldılması barədə İsrailli tələbləri kontekstində demək olar ki, açıq-aşkar bunu bəyan edib. Yuxarıda deyilənləri yekunlaşdıraraq böyük inamla demək olar ki, Ermənistanda mühüm vəzifələri amerikapərəst qeyri-kommersiya təşkilatlarının nümayəndələri tutduqca, Qafqazın bu respublikası dövlətlərəsi münasibətlərdə yeni gərginlik ocaqları yarıdaqca, Marqarita Simonyanın postu isə bu problem üzərindəki pərdənin rəsmi səviyyəyə qaldırılıb. Paşinyanın həmin posta dərhal reaksiya verməsi bu fərziyyəni bir daha təsdiq edir.

“Paşinyan və Soros fondu ayrılmaz dostlardır”

İyulun 30-da Rusiyanın “Qazeta.ru” internet-nəşrində İvan Akimovun “Paşinyan və Soros fondu ayrılmas dostlardır” sərbövhəli məqaləsi dərc edilib. AZƏRTAC həmin məqaləni ixtisarla təqdim edir.

Bir neçə gün bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan RBK-ya müsahibə verib. Onun bu müsahibəsi Marqarita Simonyanın Ermənistan-da böyük hey-künye səbəb olmuş bir postu ilə bağlı idi. Bəzi müşahidəçilər baş nazirin bu qərarını gözənilməz adlandırıblar. Aşkar ki, “Rossiya Seqodnya” beynəlxalq informasiya agentliyinin baş redaktorunun replikası Paşinyanı əməli-başlı qəzəbləndirib. “Qazeta.ru” saytı Ermənistan hökumətinin başçısının mənzəni görə belə qəzəblənmişinə arşdırıb.

“Rossiya Seqodnya” beynəlxalq informasiya agentliyinin baş redaktorunun replikası Ermənistan ilə Azərbaycan arasında münaqişənin yeni-

dan kəskinləşməsi fonunda səslənib. Qarşıdurmanın yeni raundu artıq 20 nəfərin həyatı bahasına başa gəlib. Bu mənada Marqarita Simonyanın, əslində, münaqişəni başlanmış rəsmi Yerevana ünvanlanmış postunun ümumi tonu aydındır: “Dayanını! Ne qədər ki, gec deyil, dayanın!”

Xatırladaq ki, Simonyan “özünün də daxil olduğu xalqa deyil, məhz Ermənistan hakimiyyətinə” müraciət edib.

Simonyanın postu

“Özünü kənarından baxın. Görün siz nə edirsiniz. Özünü necə aparırsınız. Siz necə ermənizsiniz? Ermənilər vicdanlı, necib və qədərbilən xalqdır. Bu xalq həmişə belə olub... Siz yalnız siyasi qisas xatirinə Rusiyanın dəyişməz müttəfiqi Robert Koçaryanı həbs etdiniz. Siz ölkəni anti-Rusiya ruhu ilə qeyri-kommersiya təşkilatları ilə doldurmusunuz. Onlar sizin ərazinizdə gənclərə Rusiyada hakimiyyəti necə devirməyi öyrədirlər. Siz Qafqazda anti-Rusiya qüvvələrinin döyüş meydanına çevrilmişsiniz. Siz rusiyalı erməni biznesmenləri qovmusunuz. Sizin

media və sosial şəbəkələr Rusiyanın üzünə hər an çirək atırlar”.

Simonyan öz postunu belə bir ritorik sualla tamamlayıb: “Paşinyanın uğrunda” küçələrə çıxanların da çoxu məhz qərbpərəst əhvali-ruhiyyəli insanlardır.

Ermənistanın ali siyasi dairələrində daha bir iddialı fiqur ədliyyə nazirliyinin yeni rəhbəri Rustam Badasyandır. Badasyan bu vəzifəyə təyin edilənə qədər mətbuatda belə sayıya yayılmışdır ki, onun namizədliyini Soros fondunun Ermənistandakı icraçı direktoru Larisa Minasyan dəstəkləyib.

“Qazeta.ru” bundan əvvəl də yazmışdı ki, məsələn, “Transparency International” təşkilatının seçki proqramlarını keçmiş əlaqələndiricisi Armen Qriqoryan Milli Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsinə təyin edilib, dövlət nəzərt xidmətinin keçmiş rəisi David Sanasaryan qərbpərəst amerikalı Raffi Ovannisyanın başçılıq etdiyi “irs” partiyasının yetirməsidir. Məhz Sanasaryan RF səfirliyinin binasına yumurta atmaqla məşhurlaşdı.

Əslində, Paşinyan məsələni belə təqdim etməyə çalışır ki, Sovet İttifaqı dağılandan sonra Yerevan Rusiyaya qarşı çox da loyol olmayıb. Bununla bərabər yaxşı məlumdur ki, Paşinyanın dövründə hakimiyyətdə əsas vəzifələri Corc So-

rosun dəstəklədiyi qeyri-kommersiya təşkilatlarının yetirmələri tutmağa başlayıblar. Burada faktlar göz qabağındadır. “Paşinyanın uğrunda” küçələrə çıxanların da çoxu məhz qərbpərəst əhvali-ruhiyyəli insanlardır.

Ermənistanın ali siyasi dairələrində daha bir iddialı fiqur ədliyyə nazirliyinin yeni rəhbəri Rustam Badasyandır. Badasyan bu vəzifəyə təyin edilənə qədər mətbuatda belə sayıya yayılmışdır ki, onun namizədliyini Soros fondunun Ermənistandakı icraçı direktoru Larisa Minasyan dəstəkləyib.

“Qazeta.ru” bundan əvvəl də yazmışdı ki, məsələn, “Transparency International” təşkilatının seçki proqramlarını keçmiş əlaqələndiricisi Armen Qriqoryan Milli Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsinə təyin edilib, dövlət nəzərt xidmətinin keçmiş rəisi David Sanasaryan qərbpərəst amerikalı Raffi Ovannisyanın başçılıq etdiyi “irs” partiyasının yetirməsidir. Məhz Sanasaryan RF səfirliyinin binasına yumurta atmaqla məşhurlaşdı.

Sorosun və onun strukturlarının Ermənistanın siyasi və ictimai həyatında iştirakının tənqid edən “VETO” təşkilatının fəalları əslində Paşinyanın

güc orqanları tərəfindən repressiyaya məruz qalırlar. VETO-nun təşəbbüsü Narek Malyan və müxalifətçi “Adekvat” partiyasının gərkəmli funksioneri Konstantin Ter-Nakalyan qanunsuz olaraq silah saxlamaqda və gəzdirməkdə ittiham edilərək polis idarəsinə aparılıb.

Ekspertlər Yerevanda Rusiya biznesi üçün yaradılan problemləri də xatırlayırlar. Rusiya XİN-in rəhbəri Sergey Lavrov bu barədə danışıb. Beləliklə, yalnız bu nəticəyə gəlmək olar ki, Ermənistanın indiki hökuməti Corc Sorosun strukturları ilə çox səməmi, dostcasına əlaqə saxlayırlar.

“Rosball” yazır ki, hazırda Soros RF-də “arzu edilməz təşkilat” hesab olunan qondarma “Açıq cəmiyyət” in himayəsi altında 60-a yaxın təşkilat maliyyələşdirir. Bu təşkilatlar praktiki olaraq respublikanın bütün fəaliyyət sahələrini, o cümlədən mass-media, jurnalist təhqiqatları, siyasi tədqiqatlar, gənclər siyasəti, insan haqlarının müdafiəsi, təhsil, elm və başqa sahələrdə əhatə edirlər.



Bir tərəfdən bu heç də həmişə pis hal sayılmamalıdır. Ermənistanın koronavirusa qarşı mübarizəsində Nikol Paşinyan bu istiqamətdə işi puç edəndən və ölkəni xəstəliyin statistikasına və ölüm hallarının sayına görə dünyada autsayderlərdən birinə çevirdəndən Sorosun köməyi çox yerinə düşdü. Lakin məsələyə daha qlobal mövqədən baxsaq, Ermənistanın indiki rəhbərliyinin Soros fondu ilə aşkar əlaqəsi Rusiyaya və onun milli mənfəətlərinə heç bir yaxşılıq vəd etmir. Marqarita Simonyanın postu və Paşinyanın həmin posta cavabı isə bu realığı daha açıq göstərdi.



Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Ermənistan-Azərbaycan münasıqşəsi ilə bağlı "Agoravox" portalına eksklüziv müsahibə verib

Fransız tarixçi və jurnalist Alon Rumeştanın Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyovdan aldığı və yerli "Agoravox.fr" saytında dərc olunan geniş məxsusi müsahibənin əvvəlində jurnalist bildirir ki, Ermənistan və Azərbaycan arasında növbəti böhran təhlükəli mərhələyə qədəm qoyub. Fransız oxucular isə daha çox erməni tərəfinin münasıqşəsi ilə bağlı mövqeyini KİV-dən ətraflı şəkildə öyrənirlər. Ona görə də vacibdir ki, Azərbaycan tərəfinin də münasıqşənin səbəbləri haqqında mövqeyi obyektiv şəkildə fransız oxuculara çatdırılsın. Biz qərara gəldik ki, obyektivlik naminə Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyova müsahibə üçün müraciət edək.

diyi bu torpaqlarda ermənilərin məskunlaşdırılması siyasətini həyata keçirib. Türk-mənçay müqaviləsinin 15-ci maddəsi ermənilərin kütləvi şəkildə Şimali Azərbaycan ərazilərinə köçürülməsini əks etdirirdi. Beləliklə, 1828-1911-ci illər arasında ermənilərin İrəvan və Qarabağ da daxil olmaqla Azərbaycan ərazilərinə köçürülməsi prosesi davam etdirilib. Bu müddət ərzində bir milyondan çox erməni tarixi torpaqlarımıza yerləşdirilib. 1914-cü və 1916-cı illərdə Dağlıq Qarabağ bölgəsinə daha 350 min erməni köçürüldü. 1905-1907-ci illərdə isə ermənilər Azərbaycanı yerli əhaliyə qarşı qanlı qətləmlər törətdilər. Azərbaycan əhalişi kütləvi şəkildə qətlə yetirilib, şəhərlərimiz, kəndlərimiz, mədəniyyət mərkəzlərimiz, tarixi abidələrimiz erməni vandalizminin qurbanı oldu. Rusiyada 1917-ci ilin fevral çevrilişindən sonra əks-inqilabla mübarizə bəhanəsi adı altında minlərlə azərbaycanlı qətlə yetirilib.



isə yenə də ermənilər tərəfindən 1987-ci ilin sonlarında Xankəndidə azərbaycanlılara qarşı törədilmiş təacüzlə başlayıb. Eyni zamanda Ermənistandan azərbaycanlılar kütləvi şəkildə qovularaq zorla qaçqınlıq həyatına məhkum ediliblər. Son olaraq isə 250 min azərbaycanlı öz ata-baba yurdunu tərk etmək məcburiyyətində qalıb. Ermənistan isə Dağlıq Qarabağı özünə ilhaq etmək iddiasını ortalağa atıb. 1988-ci ilin fevral ayının 20-də Dağlıq Qarabağın erməni icmasının nümayəndələri bir tərəfli qətnamə qəbul ediblər. Orada Qarabağın Azərbaycan SSR-dən ayrılaraq Ermənistan SSR-ə birləşməsi məsələsi öz əksini tapmışdı. Sonra bu münasıqşə hərbi məsələyə daxil oldu. Bu isə 1991-ci ilin sonu və 1992-ci ilin əvvəllərinə təsadüf etdi. SSRİ-nin dağılmasından sonra münasıqşənin daha da alovlandığını bildiren E.Əmirbəyov qeyd edib ki, Ermənistan Dağlıq Qarabağ münasıqşəsi tarixində ən qanlı hadisələrdən birini 1992-ci il fevralın 26-da Azərbaycan Xocalı şəhərində törətdi. Bu, misilsiz kütləvi qətləmi idi. Şəhər tamamilə məhv edilmişdi. Bu münasıqşə Azərbaycan ərazilərinin 20 faizinin işğalı ilə nəticələndi. Dağlıq Qarabağ və ətraf yeddə rayon Ermənistan tərəfindən işğal olun-

du, 750 min azərbaycanlı məcburi köçkünə çevrildi, 250 min azərbaycanlı isə Ermənistandan qovuldu. Hazırda Azərbaycanda 1 milyon çox qaçqın və məcburi köçkün var. Ölkəmizin Dağlıq Qarabağ bölgəsindəki qondarma rejimi münasıqşə ilə bağlı fikirlərini bölüşən Elçin Əmirbəyov diqqətə çatdırıb ki, erməni silahlı qüvvələri işğal olunmuş ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə aparıb və kəndləri qırğın törətdi. Bu beşəri cinayətləri törədən Ermənistan Dağlıq Qarabağda marionet rejim yaradıb. Ermənistan 30 ildir ki, bütün beynəlxalq qanunları pozur. Heç bir hüquq tanımayan bu dövlət Dağlıq Qarabağın azərbaycanlı əhalisinin elementar humanitar hüquqlarını belə kobudcasına tapdalayıb. Dağlıq Qarabağ regionunda Azərbaycanı icması 50 min üzvü doğma yurdundan didəgindir. Onlar respublikamızın müxtəlif bölgələrində məskunlaşsınlar. Bu vəziyyət Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının fundamental hüquqlarının da Ermənistan tərəfindən ədalətsiz bir formada pozulmasının təzahürüdür. Azərbaycan münasıqşənin sülh yolu ilə, BMT Nizamnaməsi, ələcdə onun Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll olunmasını tələb edir. İndi-

yədək Avropa Şurası, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən münasıqşənin ölkəmizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllini tələb edən müxtəlif qətnamələr və qərarlar qəbul olunub. Həmin sənədlərin hər birində məhz bizim haqlı mövqeyimiz ifadə edilib. Ermənistan da daxil olmaqla dünyada heç bir ölkə Dağlıq Qarabağda yarıldılmış öyuncəq rejimi müstəqil subyekti kimi tanımayıb. Bu, realılıqdır. Beynəlxalq aləm münasıqşənin dinc yolla, ərazi bütövlüyü, beynəlxalq hüququn normalı və prinsipləri əsasında ədalətli həllinin tərəfdarıdır. "Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsidir. Bu münasıqşənin həlli ilə əlaqədar onun da mövqeyi beynəlxalq birlik üçün ümumi mövqeyi ilə üst-üstə düşür. Ona görə də Ermənistan bu məsələdəki reallığı anlamalı, tarixi həqiqəti qəbul etməli və Azərbaycan tərəfinin qanunsuz işğalından əl çəkməlidir", - deyir E.Əmirbəyov. Fransalı jurnalist keçmişdə azərbaycanlılarla ermənilərin birgə yaşadıqlarını xatırladı və indiki andan arasındakı düşmənçiliyin səbəbləri ilə maraqlandı. "Öz növbəsində Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi bildirib ki, düşmənçiliyin səbəbi Ermənistanın torpaqlarını zorla ilhaq etmək siyasətidir. "Bu gün Azərbaycanı təxminən 30 min erməni yaşayır. Ermənistanda bir nəfər azərbaycanlı varmı? Əlbəttə ki, yox! Axı, müharibə başlamışdan əvvəl azərbaycanlılar orada, doğma dədə-baba torpaqlarında yaşayırdılar. Qeyd etdiyim kimi, münasıqşə hələ tam fəal mərhələyə keçməmişdən əvvəl soydaşlarımız kütləvi şəkildə öz tarixi yurdlarını tərk etməyə məcbur ediliblər. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Respublikamızda bütün millətlərin, etnik qrupların, din-

lərin təmsilçiləri azad, demokratik, tam bərabər hüquqlu mühitdə yaşayı-yaradırlar. Dövlətimiz erməni əsilli vətəndaşlarına da eyni münasıqşəni, dinc şəraitdə birgə yaşayışın tamamilə mümkünlüyünü dəfələrlə bəyan edib. Ermənistan hakimiyyət dairələri isə məsələyə əsl irqçi mövqedən yanaşır, azərbaycanlıların və ermənilərin genetik nöqtəyi-nəzərdən birgə yaşamasının qeyri-mümkün olduğunu açıqlayır. Azərbaycan ilə Ermənistanın fərqi də məhz bundadır", - deyir E.Əmirbəyov vurğulayıb. Azərbaycan Minsk qrupundan gözlənilən bəradə danışıq Elçin Əmirbəyov bildirib ki, ölkəmizin ərazisinin məhz Ermənistan tərəfindən işğal faktıdır. Bununla əlaqədar BMT-nin 4 qətnaməsi var. Bu qətnamələrdə işğala dərhal son qoyulması tələb olunur. Avropa İnsan Haqları Məhkəməsinin 2015-ci il iyulun 16-da qəbul etdiyi qərar da vurğulanıb ki, işğal olunmuş ərazilərə məhz Ermənistan nəzarət edir. Avropa Parlamenti də müxtəlif vaxtlarda Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən qərar və qətnamələr qəbul edib. Minsk qrupuna gəlincə, bu təşkilat 28 ildə bu status-kvonun dəyişdirilməsinə nail ola bilməyib. Ermənistanın Azərbaycan torpaqlarını hələ də işğal altında saxlaması yolverilməz və qəbuləndirilməzdir. Ermənistan hər vaxt da çalır ki, işğal etdiyi torpaqlarımızda təhlükəli status-kvonun saxlanması və ərazinin ilhaqına nail olsun. Münasıqşənin Ermənistanın bu təacüzlük mövqeyi səbəbindən həll olunmaması müharibə riskini artırır. Ona görə Fransanın da həmsədr olduğu ATƏT-in Minsk qrupu üzərinə düşən missiyanı həyata keçirməli və BMT-nin qətnamələrinin dərhal icra

edilməsinə nail olmalıdır. Ələcdə Ermənistan hakimiyyət dairələrini sülh prosesinə dair öhdəliklərini yerinə yetirməyə məcbur etməlidir. Bütün hallarda bu münasıqşə beynəlxalq hüququn normalı və prinsipləri əsasında həll edilməlidir. Bakıda Azərbaycan xalqının erməni işğalına son qoyulmasını tələb edən aksiyası və bununla bağlı dövlətimizin mövqeyi bəradə suala cavabında E.Əmirbəyov deyib ki, xalqımızın səbri artıq tükənib. Azərbaycan xalqı bu işğalın dərhal sona çatdırılmasını, beynəlxalq hüququn bəradə olmasını tələb edir. Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdən didərgin salınmış soydaşlarımızın doğma torpaqlarında yaşamaq hüququnun pozulması davam edə bilməz. 2018-ci ildə çevriliş nəticəsində hakimiyyətə gəlmiş baş nazir Nikol Paşinyan konstruktiv danışıqlardan yayınır. Son qanlı olaylar da Ermənistan rəhbərliyinin əsl siyasətini bir daha ortaya qoydu. Bu, qəbuləndirilməz və məsuliyyətsiz təxribat idi. "Nə qədər günahsız qurbanlar olmalıdır ki, Ermənistan hakimiyyəti hüquqa və ədalətə hörmət etməyin vacibliyini anlasın və buna əməl etsin. Təkrar edirik, Ermənistan hakimiyyətinin bu kimi hərəkətləri müharibə təhlükəsini artırır. Çünki Azərbaycanın səbri tükənmək üzəridir. BMT Nizamnaməsi də qanunsuz işğala qarşı özünü müdafiə etmək, həmçinin ərazilərimizi azad etmək üçün tədbir gördən hüququmuzu tanıyır. Ona görə də Ermənistan, nəhayət anlamalıdır ki, Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcək. Mövcud vəziyyəti nəzərə alsaq, səbrimizi sınınamamaq Ermənistan üçün daha yaxşı qarar olardı", - deyir E. Əmirbəyov diqqətə çatdırıb.

AZƏRTAC xəbər verir ki, fransız jurnalist son vaxtlar Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində baş vermiş silahlı toqquşmanın səbəbləri, həmçinin Dağlıq Qarabağ münasıqşəsinin tarixi ilə bağlı suallar ünvanlayıb. Ermənistanın törətdiyi təxribat bəradədə ətraflı məlumat verən E.Əmirbəyov bildirib ki, iyulun 12-də ermənilər atəşə rejimini kobud şəkildə pozaraq Tovuz istiqamətindəki mövqeyimizi atəşə tutublar. Nəticədə biri general olmaqla 11 hərbcimiz və 1 müliki şəxs şəhid oldu. Ancaq erməni qoşunlarının hücumu silahlı qüvvələrimizin cavab atəşi və əks-hücum tədbirləri ilə dəf edildi. Elçin Əmirbəyov qeyd edib ki, Azərbaycanın Tovuz rayonu istiqamətində silahlı təxribat törədən Ermənistanın məqsədi yeni mövqələr ələ keçirmək, işğal zonasını genişləndirmək və yerli sakinləri öz doğma yurd-yuvalarından didərgin salmaq olub. Digər tərəfdən, məqsədi şəkildə hərbi təxribata əl atmaqla Ermənistan hakimiyyəti ölkəni bürüyən və COVID-19 pandemiyası ilə daha da ağırlaşan iqtisadi və sosial böhrandan xalqın diqqətini yayındırmağa çalışıb. Ermənistan rəhbərləri Ermənistan-Azərbaycan münasıqşəsinin regionun digər ölkələrini və Ermənistanın da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı-

ni (KTMT) cəlb etməyə çalışsalar da, buna nail ola bilmədilər. "Otuz ildir Azərbaycan ərazisinin 20 faizini işğal etmiş Ermənistan bu cinayət əməlləri ilə işğalçı siyasətini davam etdirmək niyyətində olduğunu bir daha göstərir. Beynəlxalq ictimaiyyəti Ermənistanın Azərbaycanı qarşı təacüzlük siyasətini və sərhəddəki təxribatlarını sərt şəkildə pisləməyə çağırırıq. Sərhəddə vəziyyətin gərginləşməsinə səbəb olan belə təxribatların məsuliyyəti tamamilə Ermənistan rəhbərliyinin üzərinə düşür. Aydın məsələdir ki, Ermənistanın indiki hakimiyyətinin yürütdüyü siyasət nəyin bəhanəsi olursa-olsun sülh danışıqlarına mane olmaq və Azərbaycan ərazilərini azad etmək öhdəliyindən yayınmaqdır", - deyir E.Əmirbəyov diqqətə çatdırıb. Dağlıq Qarabağ münasıqşəsi ilə bağlı sualı cavablandıraraq Birinci vitse-prezidentin köməkçisi bildirib ki, tarix Qarabağın Azərbaycanın əzəli və əbədi torpağı olduğunu göstərir. Qarabağ tarixi böyü Azərbaycanın tərkibində olub. XVIII əsrdə Azərbaycan ərazisində müxtəlif xanlıqlar və sultanlıqlar yaranıb. Sonra 1813-cü ildə imzalanmış Gülistan və 1828-ci ildə bağlanmış Türkmənçay müqavilələrinin şərtlərinə əsasən, Azərbaycan torpaqları iki hissəyə bölünüb. Şimali Azərbaycanın işğalından sonra çar rejimi ələc-

Faşizmin mərkəzi, Sorosun oyuncağı

İlham Əliyev Ermənistanın dövlət siyasətinin terror və maxinasiyalara əsaslandığını real faktlarla ifşa etdi

Bu günə kimi Ermənistanda mövcud olan hakimiyyətlərin hamısı faşizmə xüsusi rəğbət bəsləyib. Hətta iş o yerə çatıb ki, Ermənistanda çiçəklənməkdə olan faşizmin bu ölkənin özü üçün də ciddi təhdid mənbəyi olması artıq daha açıq etiraf edilir. İnsanlığa qarşı sayısız-hesabsız cinayətlər törətmiş erməni caniləri işğalçı ölkədə qəhrəman kimi təqdim olunur, onların nifrotamiz xatirəsi əbədiləşdirilir, abidələri ucaldılır. Bütün bunlarla yanaşı, işğalçı Ermənistanın təxribatları, Dağlıq Qarabağ münasıqşəsinin sülh yolu ilə həllini pozmaq cəhdləri də açıq şəkildə özünü göstərməkdədir. Ermənistanın baş naziri Nikol Paşinyanın münasıqşənin həlli istiqamətində Azərbaycana qarşı irəli sürdüyü 7 təklifin heç birinin Bakı tərəfindən qəbul edilməyəcəyi rəsmi Yerevana da məlumdur. Beləliklə, Ermənistanın rəhbərliyində olan, siyasi aləmdə "Sorosun uşaqları" adlandırılan Nikol Paşinyan və onun qərbcü komandası sərəmsə boyanacaq, təkliflər verməklə, əslində sülhdə maraqlı olmadıqlarını bir daha göstərməkdədirlər.

Erməni xalqı Sorosun girovudur

İyulun 29-da Balakan regional "ASAN xidmət" mərkəzinin açılış zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan rəhbərliyinin Soros fondunun təsiri altında olması ilə bağlı tutarlı fikirləri növbəti dəfə geniş ictimaiyyətin diqqətinə çəkib. Dövlət başçısı qeyd edib ki, Ermənistanın baş naziri Azərbaycanı yəddi şərt irəli sürüb. Aqlı başında olan hər bir adam açıq-aydın görə bilər ki, bu şərtlərin heç biri qəbuləndirilməz deyil. Bu şərtlərdən biri odur ki, Azərbaycan qondarma "Dağlıq Qarabağ respublikası" ilə danışıqlar aparsın: "Bu, mümkün deyil. Biz bunu dəfələrlə bildirmişik. Çünki "Dağlıq Qarabağ respublikası" yoxdur. Belə bir "respublikanı" heç kim tanımayıb. Ermənistanın hüneri varsa, tanınmış "Dağlıq Qarabağ respublikası"ni. Bax, mən deyirəm, Ermənistan hakimiyyəti, taniyən onu. Bu gün taniyən, tanıyırsınızsa, deməli qorxursunuz. Gedin, ağılınızı başınıza yığın! Quldur, kriminal rejimlə heç bir danışıqlar aparılmıyacaq. Ona görə, bəri başdan onlar bilməlidirlər ki,

Hazırkı Ermənistan rəhbərliyi Sorosun agentləridir

Ermənistanda baş nazir Nikol Paşinyanın parlamentdə təmsil olunan tərəfdarlarının arasında uzun illər boyu birbaşa Soros fondunun maliyyəsi ilə yaşayan, fəaliyyət göstərən 14 deputat var. Fondla dolaşması ilə əlaqəli olan deputatların sayı isə 50-yə yaxındır. Soros fondu tərəfindən Ermənistanda fəaliyyət göstərən 200-dən çox təşkilatla 1997-ci ildən 2018-ci ilədək 48 milyon dollarından artıq vəsait ayrılıb. Fondun maliyyələşdirdiyi bu təşkilatların çoxsaylı nümayəndələri hazırda Ermənistanda yüksək dövlət vəzifələrində təmsil olunurlar. Prezident İlham Əliyev qeyd edib ki, Ermənistanda hökumətə, parlamentə, məhkəmə hakimiyyətinə, digər önəmli vəzifələrdə çalışanların bir çoxu Soros fondunun və ona yaxın təşkilatların əməkdaşları olub. Ermənistanda baş vermiş "inqilab" Sorosu və ona yaxın dairələrin növbəti təxribatı idi: "...Düzdür, erməni xalqı əvvəlki hakimiyyətə nifrət edirdi, bunu gizlətmirdi. Ermənistanın əvvəlki hakimiyyəti nifrətə layiqdir. Ancaq onun yerinə gələn qruplaşma əvvəlki hakimiyyətdən o qədər də fərqlənir. Təsəffüf deyil ki, Soros fondu pandemiyaya ilə əlaqədar bu yaxınlarda Ermənistan 600 min dollar maliyyə yardımını göstərib. Başqa hansı ölkəyə göstərib? Postsovet məkanında heç bir ölkəyə göstərməyib. Azərbaycanı göstərib? Yox. Azərbaycanda Soros fondunun izi-tozu da qalmayıb. Çünki onlar burada təxribatla məşğul idilər, gənclərin bəyənirlərini zəhərləyirdilər. Gəncləri öz dövlətinə qarşı qaldırmaq istəyirdilər. Ona görə onların ayağı kesildi. Amma onlar Ermənistanda geniş qol-qanad açılar və gizlətmir, bu, açıq bir ianədir. Biz bilirik ki, Ermənistanın

tanın indiki rəhbərliyi Soros fondundan altdan-altdan da pul alır, onların agentləridir, onların silafişini icra edirlər.

Ermənistan "Sorosun uşaqları"nın rəhbərlik etməsi işğalçı ölkənin özündə belə təəccüblü qarşılanmır. Soros fondunun vətəndaş cəmiyyətinin inkişafı istiqamətində ümumiyyətlə gərək məsul şəxs olan So Avetisyan Paşinyan hakimiyyətinin ilk dövrlərində təhsil və elm nazirinin müavini vəzifəsini daşıyıb, hazırda isə "Mənim addımım" blokunun parlamentdəki təmsilçilərindən biridir. Təhsil və elm nazirinin müavini vəzifəsini tutan Arevik Anapoyan isə uzun illər boyu Soros fondu tərəfindən maliyyələşdirilən təşkilat rəhbəri edib. Fondun direktorları quruluşunun sədri David Xaçatryanın qardaşı Sasun Xaçatryan Ermənistanın xüsusi istintaq xidmətinə rəhbərlik edir. Fondun ümumilikdə 2 milyon ABŞ dollarından çox vəsait alan "Regional inkişaf mərkəzi"nin əlaqələndiriciləri və qrup rəhbərlərindən Lena Nazaryan parlamentin vitse-spikeri, Arak Arutunyan təhsil və elm naziri, Liana Daxatryan baş nazirin aparatının, Sarxat Petrosyan daşınmaz əmlak üzrə dövlət kadastrının rəhbəridir. Faşistləri, terrorçuları qəhrəmanlaşdıraraq ölkə

mayəndələri tərəfindən ildə bir neçə dəfə anım məqsədilə ziyarət olunur. Qeyd olunub ki, Njdenin boş məzarı faşizmin qəhrəmanlaşdırılması baxımından istifadə olunur. Bir daha qeyd edək ki, Njde İkinci Dünya müharibəsinin sonunda SSRİ xüsusi xidmət orqanları tərəfindən ələ keçirilmiş və faşistlərə əməkdaşlığını etiraf etmişdir. Tərəfdarı cinayətlərə görə Vladimir şəhər həbsxanasına göndərilən Njde ölməzdən sonra həbsxana ərazisində dəfn edilmişdi. 1980-ci illərdə bir qrup şəxs onun qalıqlarını Ermənistan aparmışdı. Amma Vladimir həbsxanasının qəbiristanlığında boş məzarı hələ də durur. Bu isə artıq etirazlar yaradır. "Stopfaşizm" üzvləri xatırladıblar ki, 2019-cu ildə Rusiyanın Armvay şəhərində erməni kilisəsinin ərazisində Njdenin xatirə lövhəsi yerli deputat tərəfindən qara rənglə boyanmış, daha sonra itimai etirazlar nəticəsində lövhə sökülmüşdü. Qeyd edək ki, abidə ilə bağlı proseslər Azərbaycanın bu məsələni qabartmasından sonra aktuallaşdı. Ermənistanda faşist Almaniyasına xidmət etmiş generallar Drastamat Kanayanın (Dro) və Qaregin Njdenin irqçiliyi və antisemitizmi təbliğ edən əsərləri nəşr edilib, onlara abidələr qurulur, şərafiyəni sikkələr çıxarılır, məhnlər qoşulur, filmlər çəkilir, medallar təsis olunur. Buna görə, Ermənistan Avropada yəhdilərə ən çox düşmən münasibət bəsləyən ikinci dövlətdir. Ermənistanın hazırkı prezidentini Armen Sarkisyan da erməni diasporu ilə görüşdə ermənilərin Allah tərəfindən seçilmis bir millət olduğunu bildirmişdir. Hitler Almaniyasında da almanların seçilmiş "ari irqi" məxsus olduqları bəradə təbliğat aparılırdı.

Faşist əlaltısının "erməni milli lideri" kimi təqdim edilməsi iflasa uğradı

Ermənistanın sabiq prezidentlərindən Robert Koçaryanın ixtisasca həkim olan arvadı Bella Koçaryan Ermənistanda qan köçürməsi mərkəzinin açılışında demişdir: "ermənilər yalnız erməni qanı verilməlidir. Erməni qanı spesifik genetik struktura malikdir". Mərkəzin rəhbəri də ermənilərin adətən xarıçilərə əlillə qurmadığına görə erməni qanının təmiz qaldığını bildirmişdi. "Bu isə faşist Almaniyasında "Qan və Torpaq" (Blut und Boden) şüarını xatırladır. Qan "təmiz Ari irqi" istinad edir. Bu, faşist Almaniyasındakı Nürnberg qanunlarını xatırladır. Bu qanunlar almanların "te-

Njdeni "erməni milli lideri" kimi təqdim etməsinə isə Kreml və Rusiya ictimaiyyəti qəbul etmədi. Onun bu faşist nökrəni keçmişdə bölsəviklərə qarşı mübarizə apararaq antikomünist kimi təqdimatına iflasa uğradı. Bundan sonra isə Paşinyanın babasının da faşistlər tərəfindən yer aldığı üzə çıxdı. Belə ki, müharibə illərində 1913-cü il təvəllüdü Nikolay Paşinyan müəyyən müddət itkin düşmüş sayılıb. Sonra məlum olub ki, o, düşmən tərəfə keçib. Ermənistanın baş nazirinin babası Qaregin Njdenin başçılıq etdiyi SS legionunun heyətində daxil olub, yeni, nasist Almaniyası uğrunda döyüşüb. Xatırladaq ki, 2011-ci il iyulun 23-də Ermənistanın 3-cü prezidenti Serj Sarkisyan tələbələrə görüşü zamanı onlardan birinin Türkiyənin ərazilərini nəzərdə tutaraq "Qarabəki torpaqlar biza gərə dənəcəmi?" sualının cavabında deyib: "Bu, sizdən və sizin nəsil-dən asılıdır. Bizim nəsil üzərinə düşən vəzifəni yerinə yetirdi. Qarabağı düşməndən aldıq. Her nəsil özünlü yerinə yetirilməli olduğu öhdəlikləri var". Bununla, Sarkisyan Gürcüstanın, Türkiyənin və Azərbaycanın digər ərazilərini işğal edilməsi öhdəliyinin gənc nəslinə üzərinə düşdüyünü bildirdi. Nəzərə alaq ki, Hitler də "Böyük Alman Reyxi" yaratmaq istəyirdi. Ermənistanın sabiq prezidentlərindən Robert Koçaryanın ixtisasca həkim olan arvadı Bella Koçaryan Ermənistanda qan köçürməsi mərkəzinin açılışında demişdir: "ermənilər yalnız erməni qanı verilməlidir. Erməni qanı spesifik genetik struktura malikdir". Mərkəzin rəhbəri də ermənilərin adətən xarıçilərə əlillə qurmadığına görə erməni qanının təmiz qaldığını bildirmişdi. "Bu isə faşist Almaniyasında "Qan və Torpaq" (Blut und Boden) şüarını xatırladır. Qan "təmiz Ari irqi" istinad edir. Bu, faşist Almaniyasındakı Nürnberg qanunlarını xatırladır. Bu qanunlar almanların "te-

mizliyini" qorumaq üçün "ari irqi" məxsus olmayan şəxslərə evlənmələrini qadağan edirdi. Baş verənələrə nəzər salan ABŞ-ın "News Blaze" nəşri də faşizmin Ermənistanda təzahürünü təhlükəli hal sayır: "Ermənistanda ən "tanınmış" müharibə qəhrəmanlarından biri olan Qaregin Njde, həm də başnaqların lideri və "Hitleriyugend" in (Alman Milli-Sosialist Fəhle Partiyasının gənclər təşkilatı) münəməsi olaraq xatırlanıb və nasistlərin ari üstünlüyü nəzəriyyəsinə əks etdirən erməni milli və irqçi ideologiyası olan "seqakronizm" in banisi idi. Nəticə etibarilə, təəccüblü deyil ki, Njde onminlərlə erməni əsgərindən ibarət olan və Krim, Qafqaz, Polşa və Fransada nasist döyüşlərində iştirak edən vermaxtın erməni legionuna rəhbərlik edirdi. Onlar, həmçinin yəhdilərin sürgün edilməsinə dəstəkləyir, nasistlərə yəhdiləri esir düşərgələrinə göndərməkdə yardım edirdi, həm də müqavimət hərəkatı döyüşçülərinə qarşı mübarizədə iştirak edirdilər. Njdenin cinayətkarlığına bilərəkdən göz yumaraq Ermənistan onu açıq şəkildə "milli qəhrəman" kimi şöhrətləndirməkdə davam edir. Antisemitizm Ermənistanda, həmçinin dünya ölkələrində mövcud olan erməni icmalarında geniş yayılan problemdir. Yəhdilərə münasibətdə antisemitizmə və dövlətməzliyin digər formalarına qarşı çıxış edən Amerika yəhudi qeyri-hökumət ictimai-siyasi hüquq müdafiə təşkilatının - Antidifamasiya Liqasının "Qlobal indeks 100" tədqiqatının nəticələri nə dair hesabata qeyd edilir ki, ermənilərin əksəriyyəti dərin antisemit əhvali-ruhiyyəyədir ki, bu sayta görə də ermənilər Avropada antisemit millət hesab olunur". Bu fonda hesab edilir ki, dünya artıq baş verənlərə daha sərt reaksiya göstərməlidir.

Elçin ƏMİRBEYOV, "Azərbaycan"



Regionların tərəqqisini təmin edən siyasət

Prezident İlham Əliyev iyulun 29-30-da Qobustan, İsmayılı, Balakən, Şəki və Qəbələ rayonlarına etdiyi səfər regionlarla bağlı müəyyən edilmiş vəzifələrin uğurla yerinə yetirildiyini göstərdi. Ən mühümü isə odur ki, dövlət proqramları çərçivəsində nəzərdə tutulan sosial layihələr pandemiya dövründə də vaxtında icra edilir. Milli Məclisin İsmayılı və Balakən rayonlarını təmsil edən deputatların açıqlamaları da bu barədədir.

İsmayılının yüksəlişi davamlı və sürətlidir

Novruzali ASLANOV, Milli Məclisin deputatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti:

Azərbaycan üçün xarakterik olan keyfiyyət göstəricilərindən biri global kataklizmlərin baş verdiyi və dərinləşdiyi həssas dövərlərdə belə öz yolu ilə inamla addımlamasıdır. Xüsusən iqtisadi gələcənin yaşandığı və hər bir dövlət üçün sınaq dövrü olan dövərlərdə Azərbaycan bütün böhranlardan layiqincə çıxıb və həyata keçirilən islahatlarla öz inkişafının yeni mərhələsinə qədəm qoymuş. Bunu pandemiya dövrünün realıqları da təsdiq edir. Milli Məclisdə 86 sayılı İsmayılı seçki dairəsinin təmsil etdiyi üçün əsasən bu rayonla bağlı görülən işlərdən bəhs etmək istəyirəm. Mən, ilk növbədə, pandemiya dövründə baxmayaraq rayonumuza səfər etdiyi üçün İlham Əliyevə dərin və sonsuz minnətdarlığımı bildirirəm. İsmayılı ictimaiyyəti, böyükdən kiçiyə hər kəs bu səfəri ölkə rəhbərinin rayona və onun sakinlərinə yüksək diqqət və qayğısının təəcəssümü kimi qəbul edir.

İsmayılı həm gözəl və mənzərəli təbiəti olan, həm də qədim el sənətlərini qoruyub yaşadan və inkişaf etdirən rayonlardan biridir. Uca zirvələri, bumbuz və gursulu çayları, təmiz havası, yaşillıq bürünən dillər gözəlliyi, ilin bütün fəsilərində təbiətinin əsrarəngiz mənzərəsi ilə insanın ruhunu oxşayan rayonun inkişafı doğrudan da qürurvericidir. Ötən 17 də Prezident İlham Əliyev bir neçə dəfə İsmayılıda səfərdə olub. Reallıq ondan ibarətdir ki, dövlət başçısının hər səfəri rayonun həyatında dərin iz buraxıb, onun yüksəlişinə, turizm potensialının həyata keçirilməsinə təkan verib. Rayonda Olimpiya İdman Kompleksi tikilib, mərkəzi xəstəxanası, mədəniyyət mərkəzi əsaslı təmir olunub, Peşə Tədris Mərkəzi, ailə və səhiyyə üçün ümumilikdə yaşayış binaları inşa edilib, 40-dan artıq ümumtəhsil müəssisəsi istifadəyə verilib. Bununla yanaşı, İsmayılı şəhərinin içməli su təchizatı sistemi yenidən qurulub, rayonda iri sənaye, kənd təsərrüfatı və emal müəssisələri yaradılıb, 10 mindən çox yeni iş yeri açılıb, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılıb, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür. Bu baxımdan cənab Prezidentin sonuncu səfərinin də İsmayılının inkişafına böyük töhfələr verəcəyi şübhəsizdir.

Xatırladım ki, cənab İlham Əliyev bundan əvvəl İsmayılı rayonuna səfəri 2018-ci il avqust ayının 25-də olmuşdu. Həmin il keçirilən prezident seçkilərində inamla qələbə qazanan İlham Əliyevin ilk səfərlərindən birini məhz İsmayılıya etməsi bütün rayon ictimaiyyətinin dərin sevincinə səbəb olmuşdu.

Prezident İlham Əliyev İsmayılıya sonuncu səfəri göstərdi ki, rayonun inkişafı üçün mövcud potensialdan səmərəli istifadə olunur, həmçinin yeni infrastruktur layihələrinin həyata keçirilməsinə xüsusi diqqət yetirilir. Bu baxımdan dövlət başçısının tanışı olduğu Bakı-Şamaxı-Muğanlı-İsmayılı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayılı-Qəbələ hissəsinin yenidən qurulması layihəsinin həyata keçirilməsi İsmayılıdan keçərək digər rayonlara uzanan respublika əhəmiyyətli avtomobil yolunun müasir standartlar səviyyəsinə yenidən qurulmasına imkan verəcək. Məlum olduğu kimi İsmayılı spesifik reliefi olan rayondur və bezi dağlıq ərazilərdə yolda tez-tez sürüşmələr baş verir. Lakin dövlət başçısının tapşırığı ilə həyata keçirilən yeni layihədə yolun uzunömürlü və davamlı olması üçün sürüşkən ərazilərdə tikinti işlərinə xüsusi diqqət yetiriləcək və bununla da problemə birdəfəlik son qoyulacaq.

Səfəri zamanı dövlət başçısının yenidənqurmadan sonra açılışda iştirak etdiyi Təzəkənd-Ağbulaq-Qoşa-qənd avtomobil yolu isə 2800 nəfərin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirir. Bu yolun tikintisi həmin kəndlərdə yaşayan əhəlinin mənzil başına tez və rahat çatması, həmçinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarını vaxtında bazarlara və digər satış məntəqələrinə çatdırılmasına əlverişli şərait yaradır. Prezidentin 2019-cu il 25 iyun tarixli sərəncamına əsasən, ayrılan vəsaitlə tikilən Quşçenə-Zoğallıq avtomobil yolu isə üç min nəfərin yaşadığı iki yaşayış məntəqəsini birləşdirən və yeddi kilometr olan bu yol yaşayış məntəqələri arasında və rayon mərkəzinə gediş-gəlişi xeyli asanlaşdırıb. Ən əsası bütün bu



yollar rayonda turizmin inkişafına təkan verəcək. Respublikamızda diqqət yetirilən məhsələrdən biri də işsiz əhəlinin müxtəlif layihələr çərçivəsində məşğulluğunun təmin edilməsidir. Bu baxımdan Başqal kəndində təməli qoyulan "DOST Evi" Yaradıcılıq, Sərgi və Satış Mərkəzi İsmayılıda işsiz sakinlərin məşğulluğunun təmin edilməsinə əhəmiyyətli rol oynayacaq.

İsmayılıda açılışı olan modul tipli xəstəxana isə dövlətimizin koronavirusla mübarizədə nümayiş etdirdiyi qətiyyətli və nümunəvi fəaliyyətinin göstəricisidir. Bu səhiyyə ocağının yaradılması İsmayılı və ətraf rayonlarda orta ağırlıqlı simptomları olan infeksiyon koronavirus xəstələrinin Bakıya və digər şəhərlərə aparılmadan müalicənin həyata keçirilməsinə imkan verəcək. Lakin inanırıq ki, dövlətimizin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində son günlərdə müşahidə olunan xəstəliyə yoluxma halının azalması davam edəcək və İsmayılıda modul xəstəxananın təyinatı da tezliklə dəyişəcək.

Rayonun nailiyyətləri həm də Prezident İlham Əliyevin uğurlu kadr siyasətindən göstəricisidir. Nəhim Bağirovun rayon icra hakimiyyətinin başçısı təyin olunmasından sonra "Coca-Cola" və "Efes" şirkətlərinin istehsal müəssisələrinin yaradılması ilə bağlı razılığın əldə edilməsi, İvanovka kəndində böyük karəməli fabriki və un məmulatları fabrikinin yaradılması İsmayılının son dövrlərdəki yeni inkişaf nümunələridir. Rayonun inkişafı və əhaliyə göstərilən xidmətlərə müasir innovasiyalara yer verilməsi isə bütün sakinlər tərəfindən böyük razılıqla qarşılanır.

Qeyd edim ki, bu səfərdən sonra Prezident İlham Əliyevin İsmayılı ilə bağlı 4 sərəncam imzalamasından da rayon ictimaiyyəti tərəfindən təqdir olunur. Bu sərəncamlarla Sumağallı kəndində 264 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi, "DOST Evi" Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin layihələndirilməsi və tikinti işlərinin aparılması, Muğanlı-İsmayılı-Qəbələ avtomobil yolunun Ağsu çayı ilə kəsişməsində yeni körpünün

salınması və 11 yaşayış məntəqəsini birləşdirən Muğanlı-İsmayılı-Başqal-Qıçatan-Tağlabıyan-Kəlfərəc-Zeyvə-Kürdüvan-Xankəndi-Mücü-Sərsürə-Kələzəyevə-Sulut avtomobil yolunun inşası həyata keçiriləcək.

Bütün bu layihələr göstərir ki, Prezident İlham Əliyevin diqqəti və qayğısı ilə İsmayılının yüksəlişi davamlı və sürətli xarakter alıb.

Balakənin inkişafı daim diqqət mərkəzindədir

Nəsim MƏHƏMƏDİYEV, Milli Məclisin deputatı:

Bütün dünyanı çənginə almış koronavirus Azərbaycanı da problemə yol açdı. Lakin Prezident İlham Əliyevin təşəbbüsləri, göstəriş və tapşırıqları, fərman və sərəncamları, ən əsası şəxsi nəzarəti ilə həyata keçirilən tədbirlərin nəticəsi olaraq infeksiyanın daha ciddi fəsadlara yol açmamasında və bəzən bəyənəlxalq standartların tələblərində, qabaqcıl biliklərin, texnologiyaların mənimsənilməsinə də diqqət mərkəzindədir.

Bu baxımdan Balakən şəhərində istifadəyə verilən regional "ASAN xidmət" mərkəzi, 320 şagird yerlik Uşağın İncəsənət məktəbi, "Azərişiq" Açıq Səhmdar Cəmiyyətinin Balakən Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi, yenidən qurulan Balakən-Qazbina-İtitala, Balakən-Hənifə-Gülüzanbina və Qullar-Tülü-Talalar-Şərif-Acılıqbina-Qaysa avtomobil yolları Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mahiyyətini və məzmununa uyğun olaraq rayonda müxtəlif sahələr üzrə infrastrukturun yenilənməsinin, o cümlədən vətəndaşların ayrı-ayrı dövlət xidmətlərinə əlçatanlığının daha da asanlaşdırılmasının göstəriciləridir. Sözügedən binalar funksionallıq baxımından ən müasir standartlara uyğun olmaqla yanaşı, özünəməxsus məmarlığı ilə Balakən şəhərinə xüsusi gözəllik verir. "ASAN xidmət" mərkəzinin açılışı zamanı könüllülərle görüşdə Prezident İlham Əliyev Balakənin inkişafını

olan Balakən rayonunda 2003-cü ilə nisbətə 2019-cu ildə məhsul buraxılışı 3,1 dəfə, sənaye 18 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, əsas kapitala yönəldilmiş vəsait 10 dəfə artıb. 2003-cü ildən bəri rayonda 20 min 538 yeni iş yeri açılıb, cari ildə qeyri-məşğul əhali üçün ödənişli əsaslarla 350, pandemiya ilə əlaqədar əlavə 200 ictimai iş yeri yaradılıb.

Bu səfər zamanı cənab İlham Əliyev iştirakı ilə Balakəndə həm rayonun inkişafına töhfə verən, həm də abadiyyət quruculuğunun təməlini qoyan bir sıra infrastruktur layihələri istifadəyə verildi. Məlumdur ki, inkişafı şərtləndirən vacib amillərdən biri bütün sahələr üzrə müasir infrastrukturun mövcud olmasıdır. Əgər elektrik enerjisinin verilişi və digər kommunal xidmətlərin göstərilməsi lazımi səviyyədə təmin edilməyə, avtomobil yolları pis vəziyyətdə olsa, bank xidmətlərinin səviyyəsi yüksəlməyə, hotellər, xəstəxana və idman qurğuları olmasa, hansı inkişafdan söhbət gedə bilər. Ona görə də ölkə rəhbərliyinin qarşısına qoyduğu əsas məqsədlərdən biri də infrastrukturun inkişafıdır.

Reallıq da göstərir ki, dayanıqlı inkişaf, ilk növbədə, infrastrukturun yenilənməsindən, bu sahədə bəyənəlxalq və müasir standartların tələblərindən, qabaqcıl biliklərin, texnologiyaların mənimsənilməsinə də diqqət mərkəzindədir. Ölkə rəhbəri İlham Əliyev davamlı yüksəlişin, tərəqqinin yolunu digər amillərlə yanaşı, infrastrukturun daim yenilənməsində və bəyənəlxalq standartların tələblərində, qabaqcıl biliklərin, texnologiyaların mənimsənilməsinə də diqqət mərkəzindədir. Ölkə rəhbəri İlham Əliyev davamlı yüksəlişin, tərəqqinin yolunu digər amillərlə yanaşı, infrastrukturun daim yenilənməsində və bəyənəlxalq standartların tələblərində, qabaqcıl biliklərin, texnologiyaların mənimsənilməsinə də diqqət mərkəzindədir.

Bu baxımdan Balakən şəhərində istifadəyə verilən regional "ASAN xidmət" mərkəzi, 320 şagird yerlik Uşağın İncəsənət məktəbi, "Azərişiq" Açıq Səhmdar Cəmiyyətinin Balakən Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi, yenidən qurulan Balakən-Qazbina-İtitala, Balakən-Hənifə-Gülüzanbina və Qullar-Tülü-Talalar-Şərif-Acılıqbina-Qaysa avtomobil yolları Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mahiyyətini və məzmununa uyğun olaraq rayonda müxtəlif sahələr üzrə infrastrukturun yenilənməsinin, o cümlədən vətəndaşların ayrı-ayrı dövlət xidmətlərinə əlçatanlığının daha da asanlaşdırılmasının göstəriciləridir. Sözügedən binalar funksionallıq baxımından ən müasir standartlara uyğun olmaqla yanaşı, özünəməxsus məmarlığı ilə Balakən şəhərinə xüsusi gözəllik verir. "ASAN xidmət" mərkəzinin açılışı zamanı könüllülərle görüşdə Prezident İlham Əliyev Balakənin inkişafını

diqqət mərkəzində olduğuunu bildirərək deyib: "Rayonun inkişafı daim diqqət mərkəzindədir. Mən müntəzəm olaraq Balakən rayonuna gəlirəm, vəziyyətlə tanış oluram, müvafiq göstərişlər verirəm ki, rayonda işlər sürətlə getsin. Son illərdə Balakən rayonunda sosial-iqtisadi sahədə yaxşı inkişaf var. Bir çox sosial obyektlər inşa edilib. Mən bütün əsas sosial obyektlərin açılışlarında şəxsən iştirak etmişəm".

Prezident İlham Əliyev Balakəndə tanış olduğu "Bal meyvə" bağçılıq təsərrüfatı isə Azərbaycan qeyri-neft sektorunun, konkret ifadə etsək, kənd təsərrüfatının inkişafı ilə bağlı həyata keçirilən islahatların effektiv nəticə verməsinin bariz nümunəsidir. Təsərrüfatda daimi olaraq 80 nəfər işçinin çalışması, yığım vaxtı isə 200-dən çox sakinin mövsümü işləyə cəlb olunması rayonda məşğulluğa verilən mühüm töhfələrdən biridir.

Dövlət başçısının könüllülərlə görüşdə toxunduğu məsələlərdən biri Balakənin su problemi barədə idi. İyulun 31-də cənab Prezidentin "Balakən şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrası ilə bağlı tədbirlər haqqında" və "Balakən rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhəlinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" imzaladığı sərəncamlar göstərdi ki, rayonumuzun su ilə bağlı problemləri tezliklə həllini tapacaq. Prezident İlham Əliyev Balakənlə bağlı digər sərəncamları ilə rayonun Yeni Şərif kəndində 360 şagird yerlik yeni ümumtəhsil məktəbinin binası tikiləcək, "ASAN xidmət" mərkəzinin infrastruktur imkanları genişləndiriləcək.

Bütövlükdə, həm Balakəndə indiyədək görülmüş işlər, həm də bundan sonra həyata keçirilməsi nəzərdə tutulan layihələr sakinlər tərəfindən təqdir olunur, böyük sevinc hissi ilə qarşılanır. Milli Məclisdə Balakən rayonunu təmsil edən deputat kimi, gətirdiyi bu qayğıya görə, balakənlilər arasında cənab Prezidentin dərin minnətdarlığını bildiriməm. Qarşıda isə bizə daha böyük uğurlar və natiçələr gözləyir. Həyata keçirilən səmərəli tədbirlərin nəticəsində ki, artıq koronavirusa yoluxmanın sayı azalmaya doğru gedir. Görünür odur ki, tezliklə bu problemə birdəfəlik son qoyulacaq və cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan postpandemiya dövründə daha möhtəşəm sosial-iqtisadi uğurlara imza atacaq.

Rəşad CƏFƏRLİ, "Azərbaycan"

Fəttah Səməd oğlu Heydərov



Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ictimai xadim, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fətəh Səməd oğlu Heydərov 2020-ci il avqustun 4-də ömrünün 83-cü ildə vəfat etmişdir.

Fətəh Heydərov 1938-ci il fevral ayının 23-də Naxçıvan Muxtar Respublikasının indiki Babək rayonunun Çəməbasar kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Universitetinə daxil olaraq, 1964-cü ildə universitetin Mexanika-riyaziyyat fakültəsində ali təhsilini başa vurmuş, 1975-ci ildə isə Bakı Ali Partiya Məktəbindən məzun olmuşdur.

Fətəh Heydərov 1955-1958-ci illərdə Naxçıvan Muxtar Respublikasının indiki Babək rayonunun Güznüt kənd klubunun müdiri, 1958-1966-cı illərdə isə rayonun Çəməbasar kənd səkkizillik məktəbinin müəllimi işləmişdir. O, 1966-1970-ci illərdə Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı və 1970-1976-cı illərdə Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi vəzifələrində çalışmışdır.

Fətəh Heydərov 1976-1978-ci illərdə Naxçıvan Muxtar Respublikasının Əhaliyə Məişət Xidməti naziri vəzifəsində çalışmışdır, 1978-1983-cü illərdə Ordubad və Culfa rayon partiyası komitələrinin birinci katibi, 1983-1995-ci illərdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri olmuşdur.

1970-1990-cı illərdə Naxçıvan şəhər və Ordubad rayon Xalq Deputatları Sovetinin, 1990-1995-ci illərdə isə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin deputatı kimi fəaliyyət göstərən Fətəh Heydərov 1995-ci ildən etibarən ali çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı çalışmışdır.

Uzun illər ərzində tutduğu vəzifələrdən əslı olmayaraq çalışdığı bütün sahələrdə fəaliyyət göstərən Fətəh Heydərov yüksək məsuliyyət hissi və insanlara münasibətdə həssaslığı sayəsində həmkarlarının rəğbət və ehtiramına qazanmışdır. Dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılmasına istiqamətində nailiyyətlərində olmasına Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi onun təqdirəlayiq xidmətləri vardır. Fətəh Heydərov böyük nüfuzla malik el ağsaqqalı idi. O, Azərbaycan Ağsaqqallar Şurasının sədri olaraq xüsusən yeniyetmə və gənclərin Vətəna məhəbbət, milli dövlətçiliyə sədəqət, mədəni irsə, əxlaqi-mənəvi dəyərlərə və adət-ənənələrə dərin hörmət ruhunda təbriyəsi işinə mühüm diqqət yetirmişdir.

Fətəh Heydərovun ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakı daim layiqincə qiymətləndirilmiş və o, uzunmüddətli səmərəli fəaliyyətinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarına layiq görülərək, 2008-ci ildə "Şöhrət", 2013-cü ildə "Sərəf" və 2018-ci ildə "İstiqlal" ordenləri ilə təltif edilmişdir.

Tanınmış ictimai xadim və səmimi insan Fətəh Səməd oğlu Heydərovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət elsin!

İlham ƏLİYEV, Mehriban ƏLİYEVƏ, Əli ƏSƏDOV, Sahibə QAFAROVA, Samir NURİYEV, Əli ƏHMƏDOV, Eldar ƏZİZOV, Ziyad SƏMƏDZAD, Eldar İBRAHİMOV, Əhliman ƏMİRSLANOV, Teymur BÜNYADOV, Sudeif İMAMVERDİYEV

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası Əmək və Əhəlinin Sosial Müdafiəsi naziri ilə onlayn görüş keçirib

"Ötən dövrdə tvinning layihələri çərçivəsində Fransanın müvafiq qurumları ilə analitik və proqnozlaşdırma potensialının yaxşılaşdırılması, pensiya təminatı və tibbi-sosial reabilitasiya sahələrində formalaşan bircə iş-türübsüzlüyü gələcəkdə ikitərəfli fəal əməkdaşlığın qurulması üçün geniş imkanlar yaradır".

Bu sözləri Əmək və Əhəlinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının (CCIAF) üzvləri ilə keçirdiyi onlayn görüşdə deyib. Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələri və kommunikasiya şöbəsinin ərazidəki bildirişləri, görüşdə fəxrli qonaq qismində Fransanın Azərbaycanı səfəri Zakari Qros, Avropa İttifaqının Azərbaycanı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas da iştirak ediblər.

CCIAF-in İdarəetmə direktoru Ziber Hüseynova pandemiya dövründə Palatanın həyata keçirdiyi tədbirləri, informasiya səsialarının qeyd edib. O, S.Babayevlə bu görüşün nazirlik və özəl sektor arasında əmək, məşğulluq sahələrində əlaqələrə dair fikir və məlumat mübadiləsi aparmağa imkan verdiyini qeyd edib.

Sahil Babayev Prezident İlham Əliyevin sosial-iqtisadi islahatlar proqramının nailiyyətləri barədə məlumat verib.

O, ölkəmizdə dövlət tərəfindən sahibkarlığın inkişafına göstərilən ardıcıl və sistemli dəstəyi, özəl sektorun milli iqtisadiyyatda rolunu vurğulayıb. Nazir pandemiya dövründə ölkəmizdə məşğulluğa və sosial rifahə dəstək tədbirləri barədə danışıb. Bu tədbirlər çərçivəsində iş yerlərinin və əməkdaşlarının qorunması, məşğulluq imkanlarının artırılması, sosial müdafiə və fəal məşğulluq proqramlarının genişləndirilməsi üçün aparılan işləri qeyd edib.

Qeyri-formal məşğulluğun qarşısının alınması, əmək müqavilələrinin sayında artım, sahibkarlarla sosial dialoqa əsaslanan əməkdaşlıq barədə məlumat verən S.Babayev ölkəmizdə formal məşğulluğa keçidi stimullaşdıran təsirli mexanizmləri, minimum əməkhaqqının artırılması, vergi güzəştləri, vergi prosedurlarının sadələşdirilməsi, məcburi dövlət sosial sığorta haqq dərəcələrinin endirilməsi və digər istiqamətlərdə addımların atıldığını diqqətə çatdırıb.

Əmək, məşğulluq, sosial müdafiə sahələrində geniş miqyas alan islahatlar, əldə olunan nailiyyətlər, DOST layihəsi barədə məlumat verən nazir "Əmək müqaviləsi bildirişi" altsisteminin geniş funksional imkanlarından, "Məşğulluq" altsistemindən bəhs edib. Bu innovativ layihələrin işəgötürənlər, həmçinin Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasında təmsil olunan şirkətlər üçün əhəmiyyətini vurğulayıb. O, Palatanın ölkə iqtisadiyyatında rolundan bəhs edib, əmək bazarı ilə bağlı aparılan islahatlar prosesində sahibkarlarla, o cümlədən

CCIAF üzvləri ilə əməkdaşlığa xüsusi önəm verildiyini deyib.

CCIAF-in İdarə Heyətinin sədri Teybə Quliyeva Palatanın sosial sahədə həyata keçirilən islahatları yaxından izlədiyini və dəstəklədiyini qeyd edib. O, CCIAF-in dövlət-özəl sektor arasında dialoq qurulmasında fəal iştirak etdiyini vurğulayıb. Səfir Z.Qros Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi ilə Fransanın müvafiq qurumları arasında məşğulluq, reabilitasiya, sosial təminat sistemində idarəçiliyin təkmilləşdirilməsi istiqamətində əməkdaşlıqdan danışıb. O, sosial sahədə həyata keçirilən islahatları müsbət qiymətləndirdiyini qeyd edib.

K.Yankauskas respublikamızda həyata keçirilən sosial islahatları, həmin islahatların tərkib hissəsi kimi tvinning layihəsi çərçivəsində Avropa İttifaqı ölkələrinin təcrübələrinin Azərbaycanı əmək və sosial müdafiə sisteminin inkişafına dəstək məqsədilə tətbiqi barədə danışıb. Qeyd edib ki, bu cür əməkdaşlığın müsbət nəticələri digər sahələrdə də əməkdaşlıq üçün vacib əsas yaradır. Görüş sual-cavab sessiyası ilə davam edib. Nazir CCIAF üzvlərini maraqlandıran sualları cavablandırdı.

Qeyd edək ki, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası 2016-cı ildən fəaliyyət göstərir. Altmışdan çox yerli, fransız və bəyənəlxalq üzv şirkət olan palatanın əsas məqsədi Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında qarşılıqlı iqtisadi və dostluq münasibətlərini inkişaf etdirməkdir.

Heydər Əliyev Fondu 100 mindən çox aztəminatlı ailəyə qurban payı çatdırıb



Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban payları və müxtəlif ərzaq sovgatlarının verilməsi başa çatıb. AZƏRTAC xəbər ki, aksiya respublika üzrə 100 mindən

çox aztəminatlı ailəni əhatə edib. Heydər Əliyev Fondunun "Regional inkişaf" İctimai Birliyinin və Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri aztəminatlı ailələrin evlərinə baş çəkərək onları bayram münasibətilə təbrik ediblər. Ailələrə atılı

cins heyvanların xüsusi et kəsimi yerlərində kəsilərək ayrı-ayrılıqda qablaşdırılmış paylar və ərzaq sovgatları çatdırılıb. Qeyd edək ki, Mehriban Əliyevanın tapşırığı ilə bundan əvvəlki dövərlərdə də müxtəlif bayramlar, əlamətdar günlər münasibətilə həssas əhali qrupları, aztəminat-

Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna cari il avqustun 1-dək 112 milyon 759 min 464,65 manat, 213 min 577,88 ABŞ dolları, 18 min 341 avro və 5000 rubl vəsait yığılıb. Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli fərmanı ilə yaradılıb. Fond

qı və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan ediləməyən digər daxilolmalardır. Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.



“Erməni silahlı qüvvələri işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, Azərbaycan vətəndaşları öz doğma dədə-baba torpaqlarına qayıtmalıdır!”

önündədir. Artıq beynəlxalq birlik bu ölkənin təcavüzkar siyasətini qətiyyətlə pisləyir. İndiyədək başqalarının himayəsində olan Ermənistan getdikcə olan-qalan “etibarını” da itirməkdədir.

Azərbaycan Prezidenti dəyişməyən yeganə şərtini açıqladı

Məhz bu cür cıxılmaz vəziyyətdə olan Ermənistanın baş naziri N.Paşinyanın münasibətini həlli ilə bağlı Azərbaycana verdiyi “şərt” irəli sürməsi isə gütlünc görünür. Çünki faşist ideologiyasına xidmət edən baş nazirin iddiasına görə, Azərbaycan qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır.

Cənab İlham Əliyev bu gülməli “şərtlərə” də münasibətini bildirərək vurğuladı ki, ağılı başında olan hər bir adam bunun qəbul edilməz olduğunu görə bilər. Çünki “Dağlıq Qarabağ respublikası” yoxdur. Belə bir “respublikanı” heç kim tanımır: “Ermənistanın hüneri varsa, tanısın “Dağlıq Qarabağ respublikası”nı. Bax mən deyirəm, Ermənistan hakimiyyəti, tanısın onu. Bu gün tanısın, tanırsınızsa, deməli qorxursunuz. Gedin, ağılınızı başınıza yığın! Quldur, kriminal rejimlə heç bir danışıqlar aparılmayacaq. Ona görə, bəri başdan onlar bilməlidirlər ki, bu, tamamilə qəbul edilməzdir. Digər şərtlər də buna bənzər şərtlərdir. Qəbul edilməz şərtlər irəli sürməklə Ermənistan faktiki olaraq danışıqlar prosesini məhv edir və danışıqlar formatını dəyişdirmək istəyir. Çünki danışıqlar Azərbaycanla Ermənistan arasında aparılır. Bu, Minsk qrupunun və onun həmsədrələrinin açıq mövqeyidir. Dəfələrlə bu mövqəyə onlara çatdırılıb, həm rəsmi qaydada, həm də bağlı qapılar həmişə açıq qaldırılıb, hər rəsmi sənədə. Amma bunların hikkəsini baxın, yenə də bu şərti irəli sürürlər ki, Azərbaycan dırnaqarası “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır. “Dağlıq Qarabağ respublikası” yoxdur. Qoy erməni xalqı özünü aldatmasın. Biz bütün qalan şərtlərə də rədd edirik, o kağızı da zibil vəresinə atırıq”.

Prezident bəyan etdi ki, erməni xalqı indiki hakimiyyətin ağılsız və təhlükəli addımlarına nə qədər göz yumacağına, bir qədər də cinayətkarların girovu kimi yaşamaq məcburiyyətində qalacağı.

Cənab İlham Əliyev Balakəndə bir daha işğalçı Ermənistanın rəhbərliyinə xəbərdarlıq edərək həm kəskin mesajlar ünvanladı, həm də münasibətini həll ilə bağlı öz şərtini açıqladı: “Mən 7 şərtin qarşısına bir şərt qoyuram, bir şərt - erməni silahlı qüvvələri işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, Azərbaycan vətəndaşları öz doğma dədə-baba torpaqlarına qayıtmalıdır! Budur, mənim şərtim və məsləhət görürəm ki, onlar bu şərti qəbul etsinlər”.

Bu, Azərbaycan Prezidentinin dəyişməz mövqeyi, yürütdüyü qətiyyətli siyasətinə ana xəttidir. Münasibətini həlli istiqamətində aparılan bütün danışıqlarda xalqın istək və arzusunun əsas tutan cənab İlham Əliyev Balakəndə Ermənistanı bir daha səsəndirib: “Erməni silahlı qüvvələri bizim torpaqlarımızdan çıxmasa, sülh olmayacaq və onlar özəri peşman olacaqlar. Nə qədər ki, gec deyil, erməni silahlı qüvvələri bizim torpaqlarımızdan çıxmalıdır... Başqa ölkələrin torpaqlarında bizim gözümüz yoxdur, öz torpağımızı da heç kime verən deyilik”.

Rəşad BAXŞLİYEV,
“Azərbaycan”

Dövlətə, xalqa sədaqətli xidmət nümunəsi

Dövlət-vətəndaş münasibətlərinin tənzimlənməsi Ulu Öndər Heydər Əliyevin 1969-cu il 5 avqust tarixli plenumundakı məruzəsinin əsas prinsipi idi

Əvvəli 1-ci səh.

Bu mənada 1969-cu ilin 5 avqust tarixli plenumu və Ümummilli Liderin məruzəsi o vaxtkı sovetlər birliyində, eləcə də SSRİ-dəki bütün prosesləri diqqətlə izləyən bir sıra xarici ölkə mətbuatında mühüm, diqqətçəkən bir hadisəyə çevrilmişdi. Plenumun gündəliyində duran məsələ “V.I.Leninin anadan olmasının 100 ildönünə hazırlığın gedişi haqqında” adlanırdı. Lakin respublikaya yenidən rəhbər seçilən Heydər Əliyevin məruzəsi daha çox başqa məsələləri əhatə edirdi. Burada xüsusən sovet cəmiyyətindəki uğurlardan deyil, çatışmazlıqlardan danışılırdı. Tarixi avqust plenumunun iştirakçıları və şahidlərinin fikirləri təsdiqləyir ki, bu, bütünlüklə Sov.İKP-nin və SSRİ-nin tarixində “proletariatın dahi rəhbəri”nə həsr olunmuş yeganə tədbir idi ki, belə tənqidi ruhda keçirdi: “...Biz ayrı-ayrı vəzifəli şəxslərin davranışında özünü bürüzə verən naxəzə hallara, pozğunluq təzahürələrinə göz yumma bilmərik. Mənafeyyat, əxlaq bütün işimizə nüfuz etməlidir. Kadrları açıq-aşkar, həttilərin gözü qarşısında səcmək, onlar haqqında kollektivin, adamların, iş yoldaşlarının rəyini nəzərə almaq lazımdır. Yalnız belə olduqda kadrların seçilməsi və yerləşdirilməsindəki bir çox səhvlərin qarşısını almaq, həmin sahədə işimizin səviyyəsini xeyli yüksəltmək olar”.

Məşhur avqust plenumu xarici mətbuatda

Bu mövzuda xarici mətbuatın həmin günlərdə yazdığılara maraq doğurmaya bilməzdi. “Röyter” agentliyi 11 avqust 1969-cu il tarixində yazırdı: “Ötən ay Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin rəhbər seçilən bu şəxs Zaqafqaziya sovet respublikası olan Azərbaycanda yüksək vəzifəli şəxslər arasında korrupsiya və mənəvi durğunluq halları barədə qeyri-ada bəyanat səsləndirib...”

“Azadlıq” radiosunun rus dilində 12 avqust 1969-cu il buraxılışından isə səsləndirilən fikirlərə diqqət ayırsaq, Ulu Öndərin hakimiyyətinin ilk günlərindən Vətən sevgisini bir anda hiss etmiş oları: “...Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev Azərbaycan SSR-in bir sıra məsul dövlət və partiya işçisinin rüsvətxorluq və əxlaqsızlıq hərəkətlərini işə əyləyən bəyanatla çıxış etmişdir... O, günahkarların işə alınmasını və rüsvətxorluqla amansız mübarizə aparılmasını tələb etmişdir. Bundan başqa, Əliyev təsdiqləmişdir ki, Azərbaycan SSR-in bir çox məsul əməkdaşı qohumbazlıq vəziyyəyə yiyələnib”.

“Morninq star” qəzeti 12 avqust 1969-cu il tarixli sayında yazırdı: “Cənab Əliyev bezi vəzifəli şəxslərin mənəviyyatsızlığını və özünüpənarma qaydalarının pozulmasını kəskin tənqid etmişdir... O, respublikada idarə üsulu, kadrların seçilərək yerləşdirilməsini kəskin tənqid etmişdir...”

Türkiyənin “Yeni həyat” qəzeti də 30 avqust 1969-cu il tarixli sayında həmin plenuma münasibət bildirməyi unutmamışdı: “...Günəy edirlər ki, Azərbaycanıdakı mövcud vəziyyətin bu cür şərh olunması üçün... Moskvanın razılığı alınmışdır. Çünki N.S.Xruşşov dövründən bəri ilk dəfə belə yüksək mənsəb sahibi olan bu qədər şəxsə qarşı belə ağır itiham səsləndirilmişdir...”

Xarici ölkə mətbuatından da görüldüyü kimi, hələ o vaxtlar Azərbaycana rəhbərlik edən Heydər Əliyev “Qoy, ədalət zəfər çalsın” prinsipindən çıxış edərək qanuna, hüquq qaydalarına əməl olunmasını əsas amil kimi götürərək ardıcıl tədbirlər həyata keçirməyə başlamışdır. Ümummilli Lider sovet qanunlarının sərtliyinə baxmayaraq, öz xalqının hüquqları uğrunda mübarizə aparmış, bir sözlə, haqqı nahaqq qurban verməmiş, mütarəqqi fikirləri ziyalılardan təqiblərdən qoruyub saxlaya bilmişdir.

Tarixə çevrilən 5 avqust 1969-cu il plenumu, sözün həqiqi mənasında, Azərbaycanın ictimai-siyasi həyatında bir dönüş yaradı. Plenumdan dərhal sonra respublikanın iqtisadiyyatında canlanma hiss olundu, korrupsiya ilə mübarizə dönməz xarakter aldı. Həmin illərdə ləntə alınan, həmin ab-havanın məhsulu olan “İstintaq” filmini xatırlayırıq, cəmiyyətin hansı qanunlarla idarə olunduğunu yaxşı bilir.

Ümummilli Lider respublikanın gələcəyini təhsilli, vətənpərvər gənclərdə görürdü

Heyatə keçirilən islahatlar içərisində ən vacibi elmin və təhsilin inkişafı ilə bağlı idi. O illərdə ali məktəblərə qəbul zamanı baş verən neqativ halların aradan qaldırılması, istedadlı gənclərin keçmiş ittifaqın ayrı-ayrı ali məktəblərinə göndərilməsi üçün bütün vasitələrdən istifadə edən Ümummilli Lider respublikanın gələcəyini təhsilli, vətənpərvər gənclərdə görürdü.

Yeri gəlmişkən, 1978-ci ildə qəbul edilən Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan dilinin rəsmi dövlət dili kimi təsbit edilməsi də Ulu Öndərin qətiyyəti və uzaqgörənliyi sayəsində mümkün olmuşdu.

Aradan illər ötsə də, bugünkü uğurların həmin dövrdən başlayaraq, özü də necə çətinlik və əziyyətlə qazanıldığını görmək olar. Aforizmə çevrilmiş bir fikir var: dünən, bu gün və sabah - hər biri o birinə dayaq və arxa, bir-birinə səbəb və nəticədir. Bu mənada hər bir

kəsin vəzifəsi həmin əbədi prosesi qoruyub saxlamaq, gələcək nəsillərə ötürməkdir.

Heydər Əliyevin siyasi hakimiyyətinin ilk dövrü Azərbaycanın iqtisadi və sosial sahələrdə inkişafı, kənd təsərrüfatı və sənayedə islahatlar, ölkənin güclü inkişafının təməlinin qoyulduğu mərhələ kimi xarakterizə olunur.

Gizli deyil ki, Heydər Əliyevin təşəbbüsü ilə heyatə keçirilən islahatlar nəticəsində Azərbaycan aqrar-sənaye respublikasından sənaye-aqrar respublikasına çevrildi. Aparılan genişmiqyaslı quruculuq işləri nəticəsində Azərbaycan aqrar-sənaye respublikasından sənaye-aqrar respublikasına çevrildi. Aparılan genişmiqyaslı quruculuq işləri nəticəsində Azərbaycan aqrar-sənaye respublikasından sənaye-aqrar respublikasına çevrildi. Aparılan genişmiqyaslı quruculuq işləri nəticəsində Azərbaycan aqrar-sənaye respublikasından sənaye-aqrar respublikasına çevrildi.

Prinsipial mövqə, cəsarətli addımlar...

Təcürbəli dövlət xadimi kimi rüsvətxorluq və korrupsiya hüquqozmalaqlarının iqtisadiyyata, bütövlükdə ölkənin inkişafına zərərli təsirini yaxşı bilən Heydər Əliyev siyasi hakimiyyətə gəlişinin ilk vaxtlarından bu istiqamətdə ciddi mübarizəyə başlamışdır. Ulu Öndərin Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra haqq-ədalətin bərqərar olması, dövlət-vətəndaş münasibətlərinin hüquqi müstəvə tənzimlənməsi, demokratik dəyərlərə söykən sivil cəmiyyətin yaradılması istiqamətində köklü işlər görüldü. Heydər Əliyev sovet hakimiyyəti dövründə mövcud olan neqativ halları, xüsusilə də rüsvətxorluqun aşkar edilməsində və ona qarşı mübarizə aparılmasında daim cəsarətli addımlar atmışdı.

Plenumdan dərhal sonra respublikanın iqtisadiyyatında canlanma yarandı, korrupsiya ilə mübarizə dönməz xarakter aldı.

Ulu Öndər Heydər Əliyev demokratik ruhlu rəhbər kimi mətbuatı müsahibəsində bu və digər nöqsanları açıq qeyd edib, sovet cəmiyyətinin eynəcəkilərini deməkdən çəkinmədi. Bu baxımdan, onun 1981-ci il dekabrın 19-da “Literaturnaya gazeta”da dərc olunan məşhur “Qoy ədalət zəfər çalsın!” sərəlvöhəli müsahibəsini xüsusi xatırlatmaq lazımdır. Ulu Öndər 2000-ci ilin 22 iyulunda həmin dövrü xatırlatmış və bildirmişdir ki, məhz həmin müsahibədən dərhal sonra böyük sensasiya yarandı: “Xatırlımdır ki, o vaxt Andropov SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin sədri, həm də Siyasi Büronun üzvü idi. O, bir neçə gündən sonra mənə telefon etdi. Dedi ki, sən bu müsahibədən böyük bir sensasiya yaradırdı. Soruşdum ki, nə mənada? Cavab verdi ki, müsəbət də var, məni də var. Soruşuram ki, nəyi müsəbət, nəyi məndir? Deyir, müsəbət odur ki, insanlar bizim cəmiyyətdəki bu yarıları görürlər və sevinirlər ki, kimsə cəsarət edib bunları açıq deyir. Özü də bunları əsağıda yox, ən yüksək vəzifədə çalışan bir adam deyir. Amma bunun əleyhinə olanlar da var. Soruşuram ki, niyə? Bildirir ki, çünki onlar bunun açılmağı istəmərlər. O vaxt bir çox belə yazılar olub. İstəsəniz, axtarın, tapın, oxuyun”.

Həmin onun zəngin, tükənməz və dövlət idarəçiliyi istedadına heyran idi

Azərbaycan rəhbərinin rüsvətxorluğa qarşı mübarizəsi haqqında məlumat alan Sov.İKP MK-nın baş katibi L.Breynev xüsusi olaraq bu məsələ barəsində Heydər Əliyevə söhbət edirdi. Heydər Əliyev onun inandırır ki, belə hallar var: “Həmin 80-70-ci illərdə Azərbaycan bütün müxtəlif respublikalar arasında hər cəhətdən çox yaxşı olması ilə seçilirdi, özü də təkəle iqtisadi göstəricilərinə görə yox. Ancaq o vaxtlar Sovet İttifaqında belə hallar olduğunu etiraf etməyə qorxurdular. Mən isə elan etdim ki, Azərbaycanla rüsvətxorluq, korrupsiya var və bunlara qarşı mübarizə aparmaq lazımdır, yəni Azərbaycan açılıq baxımından, aşkarlıq baxımından müsəbət mənada fərqlənirdi”.

Heydər Əliyevin ozamankı prinsipial və bənzərsiz mübarizəsi, məqsədyönlü fəaliyyəti nəticəsində respublikanın bəzi rayonlarında neqativ halların aradan qaldırılması üçün ciddi tədbirlər görüldü, onların iqtisadiyyata vurduğu zərərli nəticələr aradan qaldırılmağa başlandı. Böyük mənimməmələr və digər sui-istifadə halları haqqında Azərbaycan KP MK-nın heyatə keçirdiyi tədbirlər 10 dekabr 1975-ci il tarixli qərarda göstərilirdi. Bundan sonra cinayətkarlığa qarşı mübarizə ardıcıl həyata keçirilən siyasətə çevrildi.

Görkəmli dövlət xadimi Heydər Əliyevin demir iradəsinin parlaq sübutu onun fəaliyyətinin həmin də 1982-1987-ci illərini əhatə edir. Nəhəng imperiyanın ən ağır sahələrinin idarə edilməsində böyük uğurlara nail olan Ulu Öndər əz vaxt içərisində bütün SSRİ-də böyük nüfuz qazandı. Həmin dövrdə Heydər Əliyev Siyasi Bürodə sovet dövlətini idarə etməyə və onu tənzimləndirən çıxarmağa qadir olan yeganə dövlət xadimi idi.

Məhəmməd NƏRİMANOĞLU, “Azərbaycan”

İlham Əliyevin yeganə şərti

Əvvəli 1-ci səh.

İki cəbhədə inamla mübarizə aparan Azərbaycan

Dünyanın global pandemiya qarşı mübarizə apardığı dövrdə Azərbaycan iki cəbhədə savaşırdı. Bir tərəfdə “gözəgörünməz düşmən”, digər tərəfdə illərdə məkrli siyasətindən, şərböhtəndən əl çəkməyən işğalçı Ermənistan dayanır.

Hər iki cəbhədəki savaşa öz gücünə arxalanan, heç kimdən kömək almadan inamla mübarizə aparan Azərbaycan bir daha dünyaya öz gücünü, iqtisadi qüdrətini nümayiş etdirir. İllərdir iqtisadi böhran içərisində çabalayan Ermənistan isə koronavirusla mübarizədə aciz durumda qalmaqda davam edir. Ölkədəki yoluxma və ölüm sayının artması vəziyyəti getdikcə daha da gərginləşdirir. Bu vəziyyət ölkə ictimaiyyətinə ciddi narahət edir və hakimiyyət virusla mübarizədə acizlikdə günahlandırılır.

Ermənistandakı ağır sosial durum getdikcə ağırlaşdıqını, haqlı narazılıqların daha da artdığını görən yeni hakimiyyət bəyənəmədiyi köhnə iqtidarın sənərisini davam etdirmək məcburiyyətində qalıb. Belə ki, baş nazir N.Paşinyan cəbhədə hərbi təxribatlarla əl atmaqla diqqəti yayındırmağa çalışır. Ancaq bu şəxs anlamır ki, hərbi təxribatlar zamanı erməni əsgəri Azərbaycan Ordusunun əzici hərbi gücü qarşısına aciz qalır. Ağır itki verən tərəf Ermənistan olur və bu hal ölkədəki durumu daha da gərginləşdirir.

Tovuz istiqamətindəki son təxribat zamanı da eyni sənəri yaşandı. Kəndlərimizi, dinc əhalini ağır artilleriya ilə atəşə tutan erməni silahlı birləşmələri xəbərdarlığa baxmayaraq insanlığa sığmayan çirkin əməlini davam etdirdi. Bunun nəticəsində ordumuzun bir neçə hərbçisi şəhid düşdü və Tovuzun Ağdam kəndinin 76 yaşlı dinc sakini həlak oldu.

Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə Azərbaycan Ordusu cavab tədbirləri gördü və qisas qiyamətə qalmaqda davam edir. Ölkədəki yoluxma və ölüm sayının artması vəziyyəti getdikcə daha da gərginləşdirir. Bu vəziyyət ölkə ictimaiyyətinə ciddi narahət edir və hakimiyyət virusla mübarizədə acizlikdə günahlandırılır.

İlham Əliyevdən Paşinyana təkbətək savaşı çağırışı

Bu təxribatdan sonra Ali Baş Komandan İlham Əliyev işğalçıya bir daha xəbərdarlıq edərək düşmənin istənilən qəfil hücumunun qarşısını məhz bu cür alacağını söylədi. Azərbaycanın artıq qüdrətli dövlətə çevrildiyini deyə cənab İlham Əliyev Ermənistanın rəhbərliyinə mesaj göndərərək təkbətək savaşı çağırdı: “Gəl bizimlə təkbətək vuruş, təkbətək, baxağ görək bunun axırı nə olacaq”.

Cənab İlham Əliyevin qətiyyəti fikirləri işğalçıya və onun havadarlarına sət mesaj idi. Bu mesajla Prezident bir daha Azərbaycanın bu gün həm beynəlxalq mütəvəllə, həm ölkə daxilində, həm də mənfur qonşu ilə mübarizədə çox böyük gücə çevrildiyini bəyan etdi.

Bu bəyanatdan sonra bir çox beynəlxalq təşkilatlar, xüsusən də Qoşulmama Hərəkatı, Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Ermənistanın təxribatlarını pisləyən bəyanatların verilməsi də Azərbaycanın yüksələn beynəlxalq nüfuzunun göstəricisi idi.

Bütün bunlar əlbəttə ki, Ermənistanı göz dağı oldu. Son təxribatlar zamanı başından aldığı zərbədən hələ də özüne gəlməyən Ermənistanın siyasi hakimiyyətinə bir daha bəlli oldu ki, münasibətini həllində mövcud status-kvonun saxlanması üçün əl atdıqları təxribatlar özlərinə ağır zərbə

olacaq. Yeni Azərbaycan Prezidentinin sət xəbərdarlıqlarından nəticə çıxarmayacaqları təqdirdə hər zaman bu aqibətlə üzləşəcəklər. İstənilən çirkin təxribatlar zamanı ağır zərbə alan tərəf Ermənistan olacaq.

Ermənistan Azərbaycanla istənilən savaşa məğlubiyətə məhkumdur

Terrora dövlət səviyyəsində dəstək verən Ermənistanın siyasi hakimiyyəti çox yaxşı anlayır və görür ki, Azərbaycanla istənilən savaşa məğlubiyətə məhkumdur. Bunun həm cəbhədəki təxribatlara verilən layiqli cavablar, xarici ölkələrdə yaşayan soydaşlarımızın erməni lobbisinin çirkin əməllərini işə etməsi və informasiya müharibəsində Azərbaycanın üstünlüyü bir daha təsdiqləyir.

Bununla yanaşı, Ermənistanın müraciət etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) dəstək ala bilməməsi də işğalçının vəziyyətini daha da ağırlaşdırıb.

İyulun 29-30-da Ədalət-qərb bölgəsinə səfəri çərçivəsində Balakəndə “ASAN xidmət” mərkəzinin açılışı zamanı cənab İlham Əliyev bir daha Ermənistanın məkrli niyyətinə aydınlıq gətirdi. Bəlli oldu ki, Ermənistanın “məqsədi” Tovuz təxribatından KTMT-dən hərbi yardım istəmək olub: “Onların əsas məqsədi məhz bu idi - dövlət sərhədində münasibəti yaratmaq, sonra bu münasibədə Azərbaycanı günahlandırmaq, daha sonra KTMT-yə müraciət edib hərbi yardım istəmək. Onların çirkin məqsədləri bundan ibarət idi və bu çirkin oyunlara KTMT-nin üzvlərini cəlb etmək istədi, amma alınmadı. KTMT heç bir bəyanat vermədi, məsələ ilə bağlı ümumi sözlərdən ibarət şərh verdi. Ancaq baxın, Azərbaycanı nəçə ölkə dəstəklədi”.

Əli hər şeydən üzülən, heç bir dövlət, təşkilat tərəfindən dəstək ala bilməyən işğalçının dalana dirəndiyi göz

Qarabağ qazıları Ali Baş Komandanın əmrinə hər an hazır olduqlarını bildirirlər

Azərbaycanın tarixi ərazilərinə təcavüz edən Ermənistanın son aylar bir az da aqressivləşməsi, dövlət sərhədlərini Tovuz rayonu istiqamətində pozması və buna layiqli cavab alması beynəlxalq miqyasda onun işğalçılıq siyasətindən hələ də əl çəkmədiyini təsdiqləmiş oldu.

Təbii ki, Ermənistanın bu gün Azərbaycanla heç bir sahədə, xüsusən də hərbi məsələlərdə rəqabət aparacaq səviyyədə olmadığını onun havadarları da yaxşı bilir. Yaşanan son hadisələrdə də xalqımızın öz dövləti və onun Prezidentinin ətrafında sıx birləşərək, təcavüzçülərə qarşı bənzərsiz mövqədə olması xüsusilə qürurvericidir. Bu, həm də düşmən tərəfə cənab Ali Baş Komandanın bildirdiyi kimi, bir mesajdır: “Qarabağ Azərbaycandır”!

Prezident İlham Əliyev bütün beynəlxalq tədbirlərdə Ermənistanın təcavüzkarlığını qətiyyətlə pisləyir, onun işğalçı və terrorçu bir “dövlət” olduğunu dünyaya birliyinə çatdırır.

Avropa İttifaqında ölkələrin ərazi bütövlüyünə hörmət prinsipi yüksələn xətlə inkişaf edir. Ali Xarici İşlər Nazirləri Şurasının 11 may 2020-ci il tarixində qəbul etdiyi Şərq Tərəfdaşlığının gələcəyi ilə bağlı Yekunlar sənədində ərazi bütövlüyü, müstəqillik

və suverenlik daxil olmaqla, qaydaları əsaslanan beynəlxalq nizama və hüquqa olan sadıqlıq ifadə edilmişdir. 28 may 2020-ci ildə BMT Təhlükəsizlik Şurasının regional təşkilatlar arasında əməkdaşlıq mövzusunda video-konfransı zamanı Ali-nin Xarici İşlər və Təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel bildirmişdir ki, milli suverenlik və ərazi bütövlüyünün dəstəklənməsi Ali-nin ŞT ölkələri ilə münasibətlərinin əsas elementləri olaraq qalacaqdır.

2020-ci il iyunun 10-da Ali-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin sədri xanım Marina Kalayurand, Avropa Parlamentinin Ermənistan üzrə daimi məruzəçisi Trayan Basesku və AP-nin Azərbaycan üzrə daimi məruzəçisi xanım Zelyano Zovko Ermənistan və işğal olunmuş Dağlıq Qarabağı birləşdirəcək qanunsuz üçüncü maqistral yol ilə bağlı bəyanat vermişlər. Təqdirləyic haldır ki, bəyanatın



dili Ermənistan münasibətə də olduca sərtir. Avropa Parlamenti Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını açıq-aşkar bəyan edir. Sözügedən bəyanat və yuxarıda qeyd olunan məqamlar artıq Avropa İttifaqının bütün spektrlərində ərazi bütövlüyü məsələsinə münasibətdə vahid yanaşmaya doğru istiqamətləndiyini göstərir.

Dövlət başçısı video-konfransda Ermənistanın işğalçı Azərbaycan ərazilərini işğal etməsinə, orada qeyri-qanuni məskunlaşdırma siyasəti heyatə keçirdiyini vurğulamış

keçirir. Danışıqların mahiyyət və formatını məhv etməyə çalışan Ermənistanın baş nazirinin dediyinin əksinə olaraq, Dağlıq Qarabağ Ermənistan deyil. “Dağlıq Qarabağ Azərbaycandır!” və bütün dünya bunu belə tanıyır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır.

Bütün bunları qeyd etməkdə məqsədimiz Azərbaycan Prezidentinin hər bir çağırışına cavab olaraq, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında yarılanaraq sağlamlığını itirmiş müharibə əlillərini və veteranlarını ətrafında cəmləyən “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin üzvləri də Ali Baş Komandanın hər bir əmrinə hazır olduqlarını bəyan edirlər: “Təşkilatımız Azərbaycan işğal altında qalan ərazilərini azad olunması üçün müharibə başlayacağı təqdirdə Ali Baş Komandanın əmrinə hazırız! Bu zəfər savaşı ilə bağlı üzümüzü düşən bütün göstəriş və tapşırıqları icra etmək üçün varlığını əsirgəməyəcəyik! Təki Vətən yaşasın!”

“Biz birlikdə güclüyük!”

Firudin MƏMMƏDOV,
“Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin sədri



Mədəniyyət



● Muzeylərimiz



Minilliklərin mənəviyyət körpüsü

Üç min il əvvəlki ədəbiyyatı, mənəviyyatı və bütün gələcəyi ilə birləşdirən söz məbədi - Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin bu ilin payızında 70 yaşı tamam olacaq

Qədimliyi və müasirliyi, Şərqlə Qərbi özündə qovuşdurən, millətləri və xalqları multikultural bəyazı altında doğmalaşdırən Bakının mərkəzində unikal dizaynı görünüşü və milli memarlıq xarakteri ilə diqqəti cəlb edən, evyən mavi-yaşıl qaslarla süslənmiş, tağlarında Azərbaycanın ölməz, klassik söz ustalarının bir neçəsinin özəməli heykəlləri ucaldan bir bina var. Bu, dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin yerləşdiyi möhtəşəm söz saraydır. Paytaxtın qonaq-qarasını, hətta içərişəhər qədər heyran edir hüsnünə, hələ ediləndəki xəzinəni demirik.



riylə təmin edilmiş xüsusi böyük zal təşkil edilmiş.

Muzeyin ayrı-ayrı fondları zəruri texnika və avadanlıqla təmin olunub, eksponatlar daimi təhlükədə olduğu vəziyyətdən xilas edilib, ən müasir dünya tələbləri səviyyəsinə çatdırılıb. Beləliklə, təyinatı etibarlı ilə yalnız yeni müstəqillik əldə etmiş ölkələr sırasında deyil, Yaxın və Orta Şərqlə, eləcə də 200-dən çox əməkdaş olan, Avropada yeganə Ədəbiyyat muzeyi kimi tanınan bu mənəviyyət-mənəviyyət ocağı Azərbaycan dövlətinin qayğısı sayəsində müqəyyəmlənmiş dərəcədə yüksək səviyyəyə çataraq, tamamilə yeni bir həyat qazanıb.

Pandemiya və silsilə videokonfranslar...

Bir sözlə, bu müqəddəs söz ocağının qorunduğu mekənin əsas missiyası xalqımızı, xüsusən də cənəbi qonaqları Azərbaycanın zəngin ədəbi irsi ilə tanış etməkdir. Əlbəttə, ədəbiyyatımızın tarixi simalarının tanıdılması missiyası da onun fəaliyyətinin tərkib hissəsinə daxildir. Burada ədəbi simalarının yubileyləri qeyd edilir ki, bu da artıq ənənə xarakteri alıb. Məsələn, bu il iyulun 2-də Elmin inkişafı və tədris layihələrinin elmi işçisi Tutuxanın Məmmədovanın 70 yaşlı ölkəmizdəki karantinin rejiminin tələblərinə nəzər alınmaqla muzeyin həyatında qeyd edilir.

Diaspora iş üzrə Dövlət Komitəsinin yaradılmasının 18-ci ildönümünə həsr olunan beynəlxalq videokonfrans isə iyul ayının 6-da keçirilib. Diaspora iş üzrə Dövlət Komitəsinin sədri Fədər Muradovun Milli Məclisin deputatı, AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rəfael Hüseynovun moderatorluğu ilə təşkil edilən tədbirdə xaricə və ölkəmizdə yaşayan tanınmış elm, mənəviyyət xadimləri, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə Diaspora iş üzrə Dövlət Komitəsinin fəaliyyətinin əks etdirən hesabət xarakterli videoçarx nümayiş olub. Həmçinin COVID-19 pandemiyası ilə mübarizədə xarici ölkələrdə xüsusi fəaliyyətləri ilə fərqlənən 7 soydaşımızın təşəkkürməyə layiq görülməsi barədə məlumat verilib. ABŞ, Niderland Krallığı, Türkiyə, Ukrayna, Rusiya, Kanada, Avstriya, Çili, Dubay, Polşa, Estoniya, Fransa, İtaliya, Tailand, Gürcüstan, İspaniya və bir sıra başqa ölkələrdən videokonfransa qatılan azərbaycanlılar çıxış edərək müstəqil Azərbaycan dövlətinin yürütdüyü diaspor siyasətindən, yeni növ koronavirus pandemiyası dövründə dövlətimizin həmvətənlərimizə həssas münasibətdən, mədəni və maddi dəstək nümayiş etdirməsindən danışıblar.

Muzeyin 120 mindən artıq eksponatının yenicən qurulan 1000 elementli göstərilir. 25 mindən çox eksponat yer alır. Bütün zallar kompüterləşdirilib, tamaşaçıların müstəqil işləmələri üçün zallarda ayrıca monitorlar quraşdırılıb, 3 dilde informasiya bazası yaradılıb, audio-video materialları seyr etmək imkanı qazanılıb: 14 monitor və dinləmə qurğula-

olar 50 metr, 100 metr, iki-üç, beş kilometr. Amma Nizami Gəncəvi adına Muzey bir körpüdür ki, Azərbaycanı üç min il əvvəlki ədəbiyyatı, mənəviyyatı və bütün gələcəyi ilə birləşdirir. Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi bir yoldur ki, o, Azərbaycan ədəbiyyatının, Azərbaycan mənəviyyətinin bir neçə min illik keçmişdən başlayan, sonu bilinməyən və gələcəyə uzanan tarixini nümayiş etdirir. Bu muzey bir məktəbdir ki, buradın bütün Azərbaycan ziyallığı keçib, öyrənib, gələcəkdə də belə olacaq...

Məhəmməd NƏRİMANOĞLU, "Azərbaycan"

● Mətbuat tariximizdən

Milli mübarizəyə çağırış...

Azərbaycan adlı məmləkətdə Hasan bəy Zardabi adlı millət sevdalısının "Əkinçi" ilə başladığı yola zaman-zaman qədim qonaların arasında öz izi ilə seçilən çox oldu. Onların əksəriyyəti düşüncələrini, mövzulara, məqalələrə, problemlərə münasibətini fərqli tərzdə ifadə etdilər. Ancaq başlıca məqsəd, əməl deyildi. Bu, Azərbaycanın və soydaşlarının tərəqqisi, uğurlu gələcəyi namına çalışmaq arzusu, niyyəti idi. Müxtəlif illərdə fəaliyyət göstərmiş bu iki mətbu orqanın - "Səda"nın və "Bəsirət"nin qayəsi də doğma vətənin və millətin haqqının qorunması, işıqlı gələcəyə doğru irəliləməsi idi...

Mətbuatımızın "Səda"sı...

"Səda"nın yaradıcısı Həşim bəy Vəzirov Azərbaycan ədəbiyyatı, mənəviyyatı və mətbuatı tarixində görkəmli yer tutur. O, XX əsrin əvvəllərində Rusiya imperiyasının müstəmləkəçilik siyasətindən, milli ayrı-seçkilikindən ən çox əziyyət çəkən doğma xalqın haqq səsinə ucaldan Azərbaycan ziyalları ilə bir sırada dayanıb.

Həşim bəy Vəzirov jurnalistlik fəaliyyətinə çox mürəkkəb bir dövrdə başlayıb. Cəsarətli, prinsipial insan olan Həşim bəy bütün çətinliklərə rəğmən, heç vaxt öz məqsədindən dönməyib. Onun böyük zəhmətlə yaratdığı "İttifaq" qəzeti 221-ci sayında İslam dinindən sui-istifadə edib fanatizmi, cəhəliyyəti yayaraq ciddi tənqid olunduğu üçün bağlanıb. Həşim bəy senzorun məlumatları əsasında cəzalandırılıb və Bakı Şəhər İdarəsi rəisinin emri ilə "İttifaq"ın fəaliyyəti 1909-cu ilin oktyabrın 3-də dayandırılıb. Baş verən bu hadisələr Həşim bəyi ruh-dan sala bilməyib. O, yeni



mətbu orqanın yaradılmasına səy göstərib. 1910-cu il martın 9-da "Səda"nın fəaliyyətinə rəsmi icazə alıb. Ancaq Həşim bəy Vəzirov qəzetin nəşrinə həmin anda başlaya bilməyib. Beləliklə, "Səda"nın ilk sayı icazə alındığı vaxtdan yeddi ay sonra, oktyabrın 12-də oxuculara təqdim olub. Bu qəzet nəşrə başladıqdan sonra da yerli hakimiyyət orqanları, Çar Sənzura İdarəsinin əməkdaşları Həşim bəy Vəzirovun qəzetçilik işi ilə məşğul olmasına maneələr yaratmaqda davam ediblər. Aramsız təqib, təzyiqlər, həbsinə və cərimələrinə məhkum olaraq, Həşim bəy "Səda"ni nəşr etdirib.

"Səda"nın məsləhətini redaktor-naşir H.Vəzirov belə açıqlayıb: "Qəzetin məsləkəti millətimizin tərəqqi və təalısına çalışıb müsəlmanları ittifaq və ittihad dəvət etməkdən ibarət olacaq, dili isə türk, sadəcə Azərbaycan dili olacaq".

Həşim bəy Vəzirovun nəşr etdirdiyi qəzetlərdən ən çox tirajlı "Səda" olub. 5 min nüsxə ilə çap edilmiş. Qəzetdə Məhəmməd Hadi, Əlabbas Müznib, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Məşədi Azər, Əhməd Cavad, Fəridün bəy Köçəri, Yusif Vəzir Cəmənzəminli, Əhməd Kamal, Həsən Ələqadər, Daş Bünayəddən və başqaları çıxış ediblər. Bu müəlliflərin əksəriyyəti dərc olunan yazılarda qətiyyətli və mübariz mövqə nümayiş etdiriblər. Onların ədəbi və publisistik fəaliyyəti üçün "Səda" qəzeti geniş imkanlar yaradıb.

1911-ci il martın 18-dən 19-na keçən gecə Bakı quberniyasının Jandarm İdarəsi bir qrup mətbuat işçisi ilə birgə Həşim bəyi də həbs edib. Bir ay davam edən istintaq Həşim bəy Vəzirovun və Əlabbas Müznibin cinayət əməllərini sübut edəcək fakt tapmayıb. 1911-ci ilin 14 aprelində onların həbsdən azad olunmasına qərar verilib. Həşim bəy həbsdə olduğu müddətdə "Səda" nəşr olunmayıb. Qəzetin 1909-cu ilin oktyabrından 1911-ci ilin avqustunadək 479 sayı işıq üzünə gəlib. 1911-ci ilin 14 avqustunda nəşri dayandırılıb. "Səda" bağlandıqdan sonra da Həşim bəy Vəzirov Azərbaycan mətbuatının inkişafı yolunda mübarizəsinə davam etdirib.



"Bəsirət"

Azərbaycan siyasi mühacirlərinin mətbu orqanı olan "Bəsirət" qəzetinin ümumilikdə 165 sayı işıq üzünə gəlib.

Bu siyasi, ictimai, iqtisadi və ədəbi qəzetin ilk sayı 1914-cü il aprelin 12-də nəşr olunub. "Bəsirət" açıq fikirlər qəzet sayılırdı. Həftəlik və bayram günlərində çıxırdı. 1918-ci ilin martından sentyabrınadək nəşr edilməyib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə nəşri bərpa olunub. 1920-ci il mayın 15-dən qəzetin çapı dayandırılıb.

Redaktoru Qasım bəy Qasımlıyev, baş redaktoru Şəfizadə idi. "Bəsirət"də M.Ə.Rəsulzadə, N.Nərimanov, M.S.Ordubadi, M.S.Pişəvəri, M.Hadi, M.Məmmədov, S.Mənsur, M.Əlibəyov, M.S.Axundov, X.İbrahim, Ə.Müznib, A.Səhəhət, Əbdül Qədir Vüsaqi, C.Cabbarlı və başqalarının məqalələri dərc edilmişdir.

Zöhrə FƏRƏCOVA, "Azərbaycan"

● Xəbərlər

Qarabağ haqqında yazılmış kitablardan ibarət virtual sərgi təqdim olunub

M.Ə.Sabir adına Kütülvə Kitabxana Qarabağ haqqında yazılmış kitablardan ibarət virtual sərgi hazırlayıb.

Kitabxanadan bildirilib ki, məqsəd Azərbaycanın əzəli torpaqlarının tarixi, etnoqrafik keçmişini, qəhrəmanlıq salnaması barədə izləyicilərə mənbələri təqdim etmək, Azərbaycan haqqətçilərinin dünyaya çatdırılmasında onlara kömək göstərmək, böyükdə olan nəsillərin vətənpərvərlik ruhunda tərbiyəsini dəstəkləməkdir.

"Qarabağ yaddaş kitabı", Surxay Səlimin "Qarabağ hekayələri", Qaya Əliyevin "Bir böyüyün manifesti", Aydın Qarabağlının "Qarabağ, onun qədim tayfaları və toponimləri" və digər nəşrlər kitabxananın "Facebook" və "Instagram" hesablarından paylaşılan virtual sərgidə nümayiş olunub.

Azərbaycan ədəbiyyatı Rusiya mətbuatında

Rusiyanın populyar "Kamerton" jurnalı Dövlət Tərcümə Mərkəzinin "Azərbaycan ədəbiyyatı beynəlxalq virtual ələmdə" layihəsi çərçivəsində müasir Azərbaycan poeziyası nümunələrini geniş yer ayırıb.

Jurnalin iyul nömrəsində Azərbaycanın Xalq şairi Məmməd Arazın rus dilinə tərcümə olunan "Ata ocağı", Azərbaycanın Xalq şairi Xəlil Rza Ulutürkün "Atamın əlləri" və tanınmış şair Əliqə Kürçaylının "Etiraf" şeirləri təqdim edilib.

Şeirləri rus dilinə tanınmış Rusiya və Azərbaycan tərcüməçiləri - Vladimir Portnov və Vladimir Qafarov tərcümə ediblər.

● Teatr xadimləri

Səhnə sənətinin işığında...

O, 1880-ci il mayın 9-da Bakıda dünyaya gəlib. İçərişəhərdə boya-başa çatıb. Atası Həşim tacir idi. Moskva, Varşava şəhərləri ilə ticarət əlaqələri qurmaq niyyətindəydi. Həşim dövrünə görə açıq düşüncəli idi. Təhsil, elmi insanlara böyük rəğbət bəsləyirdi. Oğlu Əhmədə bağlı arzularında da onun oxuması, savadlanmasını əhəmiyyətli yer tuturdu. Bu istəklə Əhmədi on yaşında İçərişəhərdə Axund Mirzə Cavadın molla məktəbinə aparırdı. Balaca Əhməd oxumağa həvəsi, zəkası ilə Mirzə Cavadı ümidləndirir. O, Həşim oğlunu türk-rus məktəbünə qoymağı məsləhət görür.

Getdiyi yeni məktəbdə də çalışqanlıq, bacarıq, dərslərini yaxşı oxuması, məsuliyyətli olması ilə seçilir. Və müəllimlərinin təbəssübü ilə tanınmış pədaqoq, maarifçi, fəal teatr təşkilatçısı Sultanməcrid Qənizadənin məktəbinə köçürülür. Təhsilini orada davam etdirir məktəbdə gələcəyini məşhur səhnə ustaları Hüseyn Ərəblinski və Mirmahmud Kazımovski ilə oxuyur.

Teatr sevdası...

Səhnə, teatr onu kiçik yaşlarından cazibəsinə salır. İlk dəfə səhnəyə isə 1907-ci ildə Balaxanıda həvəskar aktyorların hazırladığı "Adı var, özü yox" adlı tamaşada Cənəllət rolunu ifa edir. Eyni zamanda xalq mərasimi, oyun və ayaqlarında fəal iştirak edir.

Sonralar "Nical" Cəmiyyətinin nezdindəki teatr truppasının aktyoru olur. 1909-cu il yanvarın 2-də Cənəllət rolunu həmin cəmiyyətin nezdindəki teatr truppası ilə də ifa edir.

Hələ ki çoxlarının tanımadığı Əhməd Məlikov səhnə sənətinin işığına üz tutur. Bu yolda ilk addımlarını atır. Gənc aktyor tamaşaçılara daha çox tanınan isə Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" əsərindəki İblis rolunu ifa edir. 1912-ci ildə onun bu rolda şəklisi əks olunan afişalar da hazırlanıb.

1908-ci ildən aktyor yoldaşları ilə birlikdə Azərbaycanın bir sıra kənd və rayonlarına gedir və tamaşaalarda iştirak edir.

Əhməd Məlikovun Qəmərlinski kimi tanınmasının səbəblərini Hüseyn Ərəblinski özü qeyd edir. Qəmərlinski 1940-cı ildə Əhməd Qəmərlinski təxəllüsünü götürməyi təklif edir. Azərbaycan mədəniyyəti, incəsənəti tarixində də Əhməd Məlikovun adı

adla - Əhməd Qəmərlinski kimi düşür.

1919-cu ildə Bakıdakı teatr truppaları birləşdirilib Dövlət Dram Teatrı yaradılır. Əhməd Qəmərlinski də aktyor truppasına qəbul edilir. 1921-1924-cü illərdə o, həmin teatrdə çalışmaqda barəbər, Bakı Türk Azad Tənqid və Təbliğ Teatrında da fəaliyyət göstərir.

Əhməd Qəmərlinski repertuar zəngin idi. Onu tamaşaçıların səhnədə müxtəlif xarakterli rollarda görürük. İfa etdiyi "Xırs qudlubarsan"da Bayram, "Lənkeran xanının vəzirini"ndə Mirzə Həbib, "Məşədi İbad"da Rüstəm bəy, "Pəri cadu"da Əcinnə, Təlxək, İblis, Ənrah, "Bəxtsiz cavan"da Hacı Səməd ağa, Mirzə Qoşunəli, "Ac həriflər"də Süleyman, "Dursunəli və ballıbadı"da Dursunəli, "Dəmirçi Gava"da Şpigelberq, "Dövlət-bisəmərdə" Hacı Fərəc, "Xalid ibn Valid"de Romas, "Şeyx Şamil"de Amul bəy, "Əl Mənsur"da Əli və başqa rollar onu aktyor kimi şöhrətləndirir.

Əhməd Qəmərlinski 1938-1939-cu illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışır. Həmin teatrdə Rüstəm bəy, ("Məşədi İbad"), Kəbəl Qubad ("Ər və arvad"), Səməd bəy ("Lənkeran xanının vəzirini") və digər rolları ifa edir. Musiqili Komediya Teatrının səhnəsindəki hər çıxışının da ən böyük mükafatı tamaşaçı diqqəti, alqışları olur.

1908-ci ildən aktyor yoldaşları ilə birlikdə Azərbaycanın bir sıra kənd və rayonlarına gedir və tamaşaalarda iştirak edir.

Əhməd Məlikovun Qəmərlinski kimi tanınmasının səbəblərini Hüseyn Ərəblinski özü qeyd edir. Qəmərlinski 1940-cı ildə Əhməd Qəmərlinski təxəllüsünü götürməyi təklif edir. Azərbaycan mədəniyyəti, incəsənəti tarixində də Əhməd Məlikovun adı

adla - Əhməd Qəmərlinski kimi düşür.

1919-cu ildə Bakıdakı teatr truppaları birləşdirilib Dövlət Dram Teatrı yaradılır. Əhməd Qəmərlinski də aktyor truppasına qəbul edilir. 1921-1924-cü illərdə o, həmin teatrdə çalışmaqda barəbər, Bakı Türk Azad Tənqid və Təbliğ Teatrında da fəaliyyət göstərir.

Əhməd Qəmərlinski repertuar zəngin idi. Onu tamaşaçıların səhnədə müxtəlif xarakterli rollarda görürük. İfa etdiyi "Xırs qudlubarsan"da Bayram, "Lənkeran xanının vəzirini"ndə Mirzə Həbib, "Məşədi İbad"da Rüstəm bəy, "Pəri cadu"da Əcinnə, Təlxək, İblis, Ənrah, "Bəxtsiz cavan"da Hacı Səməd ağa, Mirzə Qoşunəli, "Ac həriflər"də Süleyman, "Dursunəli və ballıbadı"da Dursunəli, "Dəmirçi Gava"da Şpigelberq, "Dövlət-bisəmərdə" Hacı Fərəc, "Xalid ibn Valid"de Romas, "Şeyx Şamil"de Amul bəy, "Əl Mənsur"da Əli və başqa rollar onu aktyor kimi şöhrətləndirir.

Z.FƏRƏCOVA, "Azərbaycan"



Qəmərlinskiyin aktyorluq qabiliyyəti kinorejissorların da diqqətindən yayınmayıb. Onu filmlərə dəvət ediblər. "Azərbaycanfilm" Kinostudiyasının istehsal etdiyi "İsmət" (1934), "Almaz" (1936), "Səbuhi" (1941), "Sovqat" (1942) filmlərində canlandırdığı rollar Əhməd Qəmərlinskiyin kinoaktyor kimi də istedadlı olduğunu təsdiq edib.

Bədi əsərlər müəllifi...

O, bədi yaradıcılıqla da məşğul olub. Qələmə aldığı əsərlərdə ictimai həyatda baş verən mühüm problemləri əks etdirib. Əhməd Qəmərlinskiyin "Cavanlar", "Tufani-Kərbəla", "Rüstəm və Söhrab", "Vətən uğrunda", "Eşq-məhəbbət", "Məkr-i-zənan", "Ziyarət notçası", "Maymaq", "Təməhkarlıq, yaxud cavanlar məişəti", "Partizan oğlu", "Qazi", "Oxumayacağıq", "Bəhül Danəndə", "Molla Zaman", "Usta Qəni", "Yusif və Züleyxa", "Tahir və Zöhrə", "Uşaq duası", "Arşın malı" və başqa vədəvilləri, məzhəkələri, pyesləri, təbdiilləri var. Onun Molyerdən etdiyi "Zoran təbib" təbdiili xüsusilə məşhurdur.

Əhməd Qəmərlinskiyin tarixi və müasir mövzuda yazdığı əsərləri 1910-1920-ci illərdə Hüseyn Ərəblinski, Sidiq Ruhulla və başqa görkəmli sənətkarlar səhnələşdiriblər.

O, bu dünyada 72 il ömür sürüb. Azərbaycan mədəniyyətində, incəsənətində silinməz izlər qoymuş Əhməd Qəmərlinski 1952-ci il martın 9-da əbədiyyətə qovuşub...

Z.FƏRƏCOVA, "Azərbaycan"



Baş Prokurorluq iyulun 14-dən 15-nə keçən gecə ictimai asayişin pozulmasına səbəb olan hərəkətlərlə bağlı yayılan əsassız məlumatları təkzib edib

Son günlər bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçiləri tərəfindən iyulun 14-dən 15-nə keçən gecə ictimai asayişin pozulmasına səbəb olan hərəkətlərin təşkil olunması, bu cür hərəkətlərdə fəal iştirak edilməsi və xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndələrinə zor tətbiq etməklə müqavimət göstərilməsi ilə müəyyən edilən hərəkətlərin törədilməsi faktı ilə bağlı istintaq olunan cinayət işi üzrə təqsirləndirilən Seymur Əhmədov, Asif Yusifli, Fuad Qəhrəmanlı və digərlərinin guya qanunsuz olaraq saxlanılması, həyata keçirilən prosesual hərəkətlər zamanı hüquqlarının pozularaq işgəncə və zorakılı

ğa məruz qalmaları ilə bağlı həqiqətə uyğun olmayan informasiyalar yayılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cinayət işini süni surətdə siyasiləşdirərək cəmiyyət-dən qəsdən yanlış fikir formalaşdırmaq, istintaqın obyektiv gedishatına təsir göstərməklə ictimai rəyi çəşirdirməyə xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən qəti şəkildə təkzib olunur.

Təqsirləndirilən şəxslərin iştirakı ilə keçirilmiş bütün istintaq hərəkətləri cinayət-prosesual qanunvericiliyinin tələblərinə uyğun olaraq müdafiəçisinin iştirakı ilə həyata keçirilməklə hüquqi yarımdan qanunvericilikdə nəzərdə tutulan digər hüquqlar tam təmin olunub.

Azərbaycan Respublikası Baş Prokurorluğu bir daha bəyan edir ki, cinayət işinin istintaqı zamanı əsassız, dəqiqləşdirilməmiş, siyasi məqsəd güdən yalan informasiyaların yayılması yolverilməzdir.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Cinayət işinin gedishatı barədə ictimaiyyətə əlavə olaraq ətraflı məlumat verəcək.

Təkrar

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi təhsil müəssisələri üçün noutbukların satın alınması məqsədilə açıq tender elan edir

Tender 1 LOT üzrə keçirilir:
LOT-1. 9000 (doqquz min) ədəd Noutbukların satın alınması intel I 3

Tenderdə iştirak etmək istəyənlər LOT üzrə 300 (üç yüz) manat məbləğində iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Y.Bakuvı küçəsi, 18 nömrəli ünvandan (əlaqələndirici şəxs - İlham Şixbabayev, tel: (+99412) 465-73-48) ala bilərlər:

Təşkilat: Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi
Bankın adı: "Azərbaycan Beynəlxalq Bankı"
ASC-nin Səniyyə filialı
Kod: 805603
VÖEN: 9900001881
M/h: AZ03NABZ0135010000000002944
S.W.I.F.T. İBAZAZ 2X
H/h: AZ881BAZ38030019441856517211
VÖEN: 1500016711

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri (rəsmi blanklarda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

Tender komissiyası

"Bakı Telefon Rabitəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti açıq tender elan edir

"Bakı Telefon Rabitəsi" MMC üzrə 2020-ci il üçün GPON layihəsinin davam edilməsi və mövcud şəbəkənin baxım işlərinin görülməsini təmin etmək məqsədilə tələb olunan fiber optik mal materialların açıq tender usulu ilə satın alınması.

Tender iştirakçılara təklif edilir ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etsinlər. İddiaçılar öz tender təkliflərində bütün vergi və rüsumları, təyinat yerinə daşıma xərclərini nəzərə almalıdırlar.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər 300 (üç yüz) manat (ƏDV daxil) iştirak haqqını sifarişçinin aşağıdakı hesablaşma hesabına Asan ödəniş portalı vasitəsilə ödəniş etdikdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə tenderin əsas şərtlər toplusunu ala bilərlər.

VÖEN: 9900044741
Hesab: AZ14AZPO91015461200420100157
Bankın adı: Azərpoçt MMC PF 1
Kodu: 691011
Bankın VÖENi: 9900037711
M/H: AZ76NABZ01350100000000094944
S.W.I.F.T: AZPOAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib edilmişdir.

Tenderdə iştirak etmək istəyənlər **26 avqust 2020-ci il saat 11:00-dək** aşağıdakı sənədləri dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etməlidirlər (tender təklifi və təklifin təminatı 1 faiz bank zəmanəti istisna olmaqla). Göstərilən vaxtdan gec təqdim edilən sənədlər qəbul edilməyəcəkdir.

1. Tenderdə iştirak etmək üçün yazılı müraciət.
2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi.

Tender komissiyası

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri üçün maşın və avadanlıqların satın alınması məqsədilə açıq tender elan edir

Lot-1 - 2020-ci il maşın və avadanlıqların satın alınması
Tender iştirakçılara təklif edilir ki, www.etender.gov.az - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsi ilə təqdim edə bilərlər.

İştirak haqqı: Lot-1 500AZN
Dövlət Xəzinədarlıq Agentliyi
Kodu 210005
VÖEN 1401555071
M/H AZ41NABZ0136010000000003944
SWIFT CTREAZ22
Məktəbəqədər Təhsil müəssisələri İdarəsi
İBAN H AZ27CTRE000000000002518337
VÖEN 1701374451
Büdcə səviyyəsinin kodu Fond 7Y
Büdcə Təsnifatının kodu 142330
İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tenderdə iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər.

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

Tender komissiyası

- Tender təklifi (zərflər açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);
- Tender təklifinin dəyərini 1(bir) faizli həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında büdcə, bank, sosial sığorta və vergi öhdəliklərinin olmaması haqqında arayış;
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- Sənədləri Azərbaycan dilində 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır.

Tender proseduru " Dövlət Satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 24 avqust 2020-ci il saat 18.00-a qədər, tender təklifi və bank zəmanəti isə möhürlənmiş, ikiqat zərfdə 01 sentyabr 2020-ci il saat 18.00-a qədər portala təqdim etməlidirlər.

İddiaçıların təklif zərfləri 02 sentyabr 2020-ci il saat 18.00-da portaldə açılacaqdır.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

Tender komissiyası

BİLDİRİŞ

"Azərbaycan" qəzetinin 13 may 2020-ci il tarixli nömrəsində dərc edilmiş və dövlət satınalmalarının vahid internet Portalında (<http://www.etender.gov.az>) Azərbaycan Respublikasının Dövlət Neft Fondu tərəfindən keçirilən elektron satınalmalarda (eTender) RSA lisenziyalarının satın alınması və uzadılması üzrə "R.İ.S.K. Elmi İstehsalat Şirkəti" Qapalı Səhmdar Cəmiyyəti qalib olmuşdur.

Qalib şirkətə 30 iyul 2020-ci ildə müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Tender komissiyası

BİLDİRİŞ

"Azərbaycan" qəzetinin 09 iyun 2020-ci il tarixli nömrəsində və dövlət satınalmalarının vahid internet Portalında (<http://www.etender.gov.az>) Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) tərəfindən malların, işlərin və xidmətlərin satın alınması məqsədilə dərc edilmiş elan üzrə keçirilən 6 LOT-dan ibarət təkliflər sorğusunda LOT 1. Toyota camry və 2 ədəd Toyota corolla model avtonəqliyyat vasitələrinə texniki xidmətin (ehtiyat hissələri və sürtgü materialları daxil olmaqla) satın alınması, LOT 2. Mazda 6 model avtonəqliyyat vasitəsinə texniki xidmətin (ehtiyat hissələri və sürtgü materialları daxil olmaqla) satın alınması və LOT 3. Volkswagen amaroq model avtonəqliyyat vasitəsinə texniki xidmətin (ehtiyat hissələri və sürtgü materialları daxil olmaqla) satın alınması üzrə "Azortexservis" MMC, LOT 4. Nəqliyyat xidmətlərinin satın alınması üzrə "Yeniyo Group" MMC, LOT 5. Transformator qurğusu üçün təmir materiallarının satın alınması üzrə "Sinerji Proje Yönetimi Elektrik Elektronik Ve Sağlık Teknolojileri Dış Ticaret Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı, LOT 6. Kəsintisiz güc mənbəyi (UPS) üçün təmir materialının satın alınması üzrə isə "Climaservice AZ" MMC qalib olmuşdur.

Qalib şirkətlərlə 28 iyul 2020-ci il tarixdə hər lot üzrə ayrıca müvafiq satınalma müqavilələri imzalanmışdır.

Tender komissiyası

BİLDİRİŞ

Dayanıqlı və Operativ və Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzinin sanitariya-epidemioloji işləri üzrə keçirilən kotirovka sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Kotirovka sorğusunun nəticələri haqqında Tender komissiyasının 27 iyul 2020-ci il tarixli qərarına əsasən "Sanitariya Epidemioloji Xidmətlər" MMC qalib elan edilmişdir.

Həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanıb.

Tender komissiyası

"Azərsu" ASC daxili vəsaiti hesabına elektron satınalma vasitəsi ilə izolyasiya və hidroizolyasiya işlərinin satın alınması üzrə açıq tender elan edir

Məlgöndərənlər (podratçılar) <https://www.etender.gov.az> - dövlət satınalmalarının vahid internet portalından tender haqqında ətraflı məlumatı əldə edə bilərlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilecekdir: **Tender predmeti üzrə oxşar təcrübənin mövcudluğu (son 3 (üç) il üzrə oxşar mal-materialların təchizatı və həcmi üzrə icra edilmiş ən azı 2(iki) müqavilə) və ən aşağı qiymət təklifi.**

Məlgöndərənlər (podratçılar) müəyyən edilən məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra tender təklifini dövlət satınalmalarının vahid internet portalından əldə edə bilərlər.

Tenderdə iştirak haqqı 200 manatdır.

Təşkilat: "Azərsu" ASC
VÖEN: 9900001751
Bank: "Kapital Bank" ASC-nin 1 saylı Nəsimi filialı
Kod: 200112
VÖEN: 9900003611
M/h: AZ37NABZ 0135010000000001944
S.W.I.F.T. BIK: AİİBAZ2X
H/h: AZ65AİİB 33070019441100216111

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Məlgöndərənlər (podratçılar) tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

Tender komissiyası

B İ L D İ R İ Ş

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Bakı Telefon Rabitəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "Azərbaycan" qəzetində 04.06.2020-ci il tarixdə elan edilmiş Ağac dirəklərin satın alınması prosedurunun qalibi "C.E.S.-2008" MMC müəyyən edilmişdir.

"Bakı Telefon Rabitəsi" MMC və "C.E.S.-2008" MMC arasında 04.08.2020 -ci il tarixli satınalma müqaviləsi imzalanmışdır.

Tender komissiyası

B İ L D İ R İ Ş

Dayanıqlı və Operativ və Sosial Təminat Agentliyi 2 saylı Bakı DOST Mərkəzinin sanitariya-epidemioloji işləri üzrə keçirilən kotirovka sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilmişdir. Kotirovka sorğusunun nəticələri haqqında Tender komissiyasının 27 iyul 2020-ci il tarixli qərarına əsasən

"Sanitariya Epidemioloji Xidmətlər" MMC qalib elan edilmişdir.

Həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanmışdır.

Tender komissiyası

B İ L D İ R İ Ş

"Azərpoçt" MMC tərəfindən vahid satınalma Portalında "10 sayılı poçt şöbəsinin əsaslı təmiri, mebel və reklam avadanlıqları ilə təchiz işlərinin" satın alınması ilə əlaqədar elan edilmiş açıq tender prosedurunun nəticələri "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununun 11.2-ci maddəsinə əsasən ləğv edilmişdir.

Tender komissiyası



"Azərişiq" ASC Ələt azad iqtisadi zonası ərazisində ilkin elektrik işlərinin layihələndirilməsi və aparılması işlərinin satın alınması məqsədilə açıq tender elan edir

Təkrar

Tender 1 (bir) LOT üzrə keçirilir. LOT - 1. Ələt azad iqtisadi zonası ərazisində ilkin elektrik işlərinin layihələndirilməsi və aparılması işlərinin satın alınması - 400 manat. Tender iştirakçılarının təklifi edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı texniki və maliyyə imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər LOT üzrə göstərilən məbləğdə iştirak haqqını qeyd olunan hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Ə. Qayıbov küçəsi, 8 ünvanında yerləşən "Azərişiq" ASC-nin inzibati binasından ala bilərlər.

"Azərişiq" ASC
Hesab №: AZ83AIB33020029441802068118
VÖEN: 9900069391
Benefisiarın Bankı: Kapital Bankın Gənclik filiali
VÖEN: 9900003611
Müxbir hesab №: AZ37NABZ0135010000000001944
Kod: 200189
SWIFT Code: AIBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Əlaqələndirici şəxs - Namiq Heybətov, telefon: 440-39-93 daxili (23-71)
İddiaçıların tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı mürciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində 2 (iki) nüsxədə (1 ədəd əsl və 1 ədəd surəti) tərtib olunmalıdır (xarici dildə olan məlumatlar Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçiriləcəkdir (www.tender.gov.az). İddiaçıların tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 21 avqust 2020-ci il saat 16:00-a qədər, ixtisas uyğunluğu proseduru keçmiş iddiaçılar isə tender təklifi və bank təminatını möhürlənmiş ikiqat zərfdə 31 avqust 2020-ci il saat 16:00-a qədər Bakı şəhəri, Ə.Qayıbov küçəsi, 8 ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim edilmiş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 01 sentyabr 2020-ci il saat 16:00-da Ə.Qayıbov küçəsi, 8 ünvanında - "Azərişiq" ASC-nin inzibati binasında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

"Azərişiq" ASC Şəki və Oğuz rayonları ərazisində yaradılacaq aqroparkın suvarma suyu ilə təmin edilməsi. Elektrik təchizatı (Şəki ərazisi üzrə) işlərinin satın alınması məqsədilə açıq tender elan edir

Təkrar

Tender 1 (bir) LOT üzrə keçirilir. LOT-1. Şəki və Oğuz rayonları ərazisində yaradılacaq aqroparkın suvarma suyu ilə təmin edilməsi. Elektrik təchizatı (Şəki ərazisi üzrə) işlərinin satın alınması - 400 manat. Tender iştirakçılarının təklifi edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı texniki və maliyyə imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər LOT üzrə göstərilən məbləğdə iştirak haqqını qeyd olunan hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Ə.Qayıbov küçəsi, 8 ünvanında yerləşən "Azərişiq" ASC-nin inzibati binasından ala bilərlər.

"Azərişiq" ASC
Hesab №: AZ83AIB33020029441802068118
VÖEN: 9900069391
Benefisiarın Bankı: Kapital Bankın Gənclik filiali
Kod: 200189
VÖEN: 9900003611
Müxbir hesab №: AZ37NABZ0135010000000001944
SWIFT Code: AIBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Əlaqələndirici şəxs - Namiq Heybətov, telefon: 440-39-93 daxili (23-71)
İddiaçıların tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı mürciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

Tender komissiyası

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DOST Agentliyinin "DOST İş Mərkəzi" MMC 2020-ci il üçün KOTİROVKA SORĞUSU elan edir

Koronavirus COVID-19 testlərinin satılınması üzrə.

Kotirovkalar sorğusunda iştirak etmək üçün tələb olunan sənədlər 17 avqust 2020-ci il (saat 13:00) tarixədək qəbul olunur.

Tələb olunan sənədlər:

- Nizamnamənin surəti (notarial qaydada təsdiq olunmuş);
Kommersiya hüquqi şəxsinin rekvizitləri (möhürlənmiş və imzalanmış şəkildə);
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan)

vergiodayıcısının Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında məlumat (məlgöndəran təşkilatın uçotda olduğu vergi orqanından);
Vergi uçotu haqqında arayış (ƏDV ödəyicisi olmayan təşkilatlar üçün);
Satılma müqaviləsinin bağlamaq səlahiyyəti olması (məlgöndəran təşkilatın kommersiya qurumunun dövlət reyestrindən çıxarışlarının və vergi uçotunda olduğunu təsdiq edən sənədin surəti);
Satılma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə pesəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə sarıstırılması barədə məlumat (məlgöndəran təşkilat tərəfindən hazırlanı);

- Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması (məlgöndəran təşkilatın uçotda olduğu vergi orqanından);
Müfəssil elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmis girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılması şəxs olmaması.

Ünvan: AZ1005 Bakı şəh. Səbail rayonu H.Z.Taqiyev küç. ev 13
Əlaqələndirici şəxs: Nəsimi Karimzadə
Telefon: (+99451) 207-59-12, (+99412) 497-41-70

Tender komissiyası

ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəhbərliyi və Aparatının kollektivi Kamaləddin Heydərova atası, Milli Məclisin Ağaşaqallar Şurasının sədri, Milli Məclisin deputatı FƏTTAH HEYDƏROVUN vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Baş nazirin müavini Əli Əhmədov Milli Məclisin Komissiyası sədri, Respublika Ağaşaqallar Şurasının sədri FƏTTAH HEYDƏROVUN vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Eldar Əzizov Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kamaləddin Heydərova atası Respublika Ağaşaqallar Şurasının sədri FƏTTAH HEYDƏROVUN vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Prokurorluğu-nun rəhbərliyi və kollektivi Fövqəladə Hallar naziri Kamaləddin Heydərova atası FƏTTAH HEYDƏROVUN vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Prokurorluğu-nun rəhbərliyi və kollektivi Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinin mühim işlər üzrə əməliyyatçı Orxan Nəbiliyə atası FİRUDİN NƏBİYEVİN vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov və komitənin üzvləri Milli Məclisin deputatı, Respublika Ağaşaqallar Şurasının sədri FƏTTAH HEYDƏROVUN vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Ziyafət Əsgərov ailəsi ilə birlikdə Milli Məclisin deputatı, Respublika Ağaşaqallar Şurasının sədri FƏTTAH HEYDƏROVUN vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və kollektivi Azərbaycan Respublikası Fövqəladə Hallar naziri, general-polkovnik Kamaləddin Heydərova atası, Azərbaycan Ağaşaqallar Şurasının sədri, Milli Məclisin deputatı, parlamentin Hesablayıcı Komissiyasının sədri FƏTTAH HEYDƏROVUN vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Milli Məclisin deputatı Ağalar Vəliyev Milli Məclisin deputatı Qüdrət Həsənzadəyə əziz BƏHRUZ KÖRİMOVUN vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Bakı Apelyasiya Məhkəməsinin sədri İman Nağıyev Milli Məclisin deputatı Qüdrət Həsənzadəyə əziz BƏHRUZ KÖRİMOVUN vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Milli Məclisin rəhbərliyi, deputatlar, parlamentin Aparatının və İşlər İdarəsinin kollektivi, Milli Məclisin Hesablayıcı komissiyasının sədri, Azərbaycan Respublikası Ağaşaqallar Şurasının sədri FƏTTAH HEYDƏROVUN vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Bəxtiyar Sadiqov, Bəxtiyar Əliyev, Elman Məmmədov və İmanverdi İsmayilov Milli Məclisin deputatı, Azərbaycan Ağaşaqallar Şurasının sədri FƏTTAH HEYDƏROVUN vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi komitənin Maliyyə-təsərrüfat şöbəsinin müdiri Oqtay Hüseynova atası FƏTTAH HEYDƏROVUN vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Naqiliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Milli Məclisin deputatı, parlamentin Hesablayıcı Komissiyasının sədri, Respublika Ağaşaqallar Şurasının sədri FƏTTAH HEYDƏROVUN vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

"Azərbaycan" qəzetinin redaksiyasının kollektivi Milli Məclisin deputatı, Azərbaycan Ağaşaqallar Şurasının sədri FƏTTAH HEYDƏROVUN vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və komitənin üzvləri Fövqəladə Hallar naziri Kamaləddin Heydərova atası FƏTTAH HEYDƏROVUN vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Milli Məclisin deputatı Kamaləddin Qafarov Fövqəladə Hallar naziri Kamaləddin Heydərova atası, Milli Məclisin deputatı, Respublika Ağaşaqallar Şurasının sədri FƏTTAH HEYDƏROVUN vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov və universitetin kollektivi Respublika Ağaşaqallar Şurasının sədri, Milli Məclisin deputatı FƏTTAH HEYDƏROVUN vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

İcbari Sığorta Bürosunun rəhbərliyi və kollektivi Milli Məclisin deputatı, Respublika Ağaşaqallar Şurasının sədri FƏTTAH HEYDƏROVUN vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Milli Məclisin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Rəzael Qafarov Milli Məclisin deputatı, Respublika Ağaşaqallar Şurasının sədri FƏTTAH HEYDƏROVUN vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

İqtisadiyyat Nazirliyinin rəhbərliyi və kollektivi Azərbaycan Ağaşaqallar Şurasının sədri, Milli Məclisin deputatı, Milli Məclisin Hesablayıcı Komissiyasının sədri FƏTTAH HEYDƏROVUN vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

İqtisadiyyat Nazirliyinin rəhbərliyi və kollektivi nazir müavini Niyazi Səfərova əziz ZƏRİFƏ XANIMIN vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

İqtisadiyyat Nazirliyinin rəhbərliyi və kollektivi iş yoldaşları Xəliq İsgəndərova qardaşı QALIB İSGƏNDƏROVUN vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

İqtisadiyyat Nazirliyinin rəhbərliyi və kollektivi iş yoldaşları Elnur Hacıyevə əziz BOYNURUN vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Səhiyyə Nazirliyinin kollektivi Fövqəladə Hallar naziri Kamaləddin Heydərova atası, Milli Məclisin deputatı, Respublika Ağaşaqallar Şurasının sədri FƏTTAH HEYDƏROVUN vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Akademik Teymur Bünyadov və professor Qəzənfər Paşayev Milli Məclisin deputatı, Respublika Ağaşaqallar Şurasının sədri FƏTTAH HEYDƏROVUN vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri Nurlana Əliyeva Milli Məclisin deputatı, Azərbaycan Ağaşaqallar Şurasının sədri FƏTTAH HEYDƏROVUN vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

"Azərişiq" ASC-nin sədri Vüqar Əhmədov və səhmdar cəmiyyətin kollektivi Milli Məclisin deputatı, Respublika Ağaşaqallar Şurasının sədri FƏTTAH HEYDƏROVUN vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

SOCAR-in prezidenti Rövşən Abdullayev və şirkət rəhbərliyi Fövqəladə Hallar naziri Kamaləddin Heydərova atası FƏTTAH HEYDƏROVUN vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Leyla Seyidbəyova ailəsi ilə birlikdə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Mələyqə Abbaszadəyə qızı NİGAR XANIMIN vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Xanlar Fətəyev və Talatüm Quliyev Milli Məclisin deputatı, Respublika Ağaşaqallar Şurasının sədri FƏTTAH HEYDƏROVUN vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubov Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi FİRUDİN NƏBİYEVİN vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubov Milli Məclisin deputatı, Respublika Ağaşaqallar Şurasının sədri FƏTTAH HEYDƏROVUN vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin rəhbərliyi və hakimləri Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri, general-polkovnik Kamaləddin Heydərova atası, Milli Məclisin deputatı, Respublika Ağaşaqallar Şurasının sədri FƏTTAH HEYDƏROVUN vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin kollektivi Fövqəladə Hallar naziri Kamaləddin Heydərova atası FƏTTAH HEYDƏROVUN vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının Maliyyə naziri Samir Şərifov və nazirliyin kollektivi Azərbaycan Məliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədovə əziz İLHAM RƏCƏBOVUN vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının Maliyyə naziri Samir Şərifov və nazirliyin kollektivi Azərbaycan Məliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədovə əziz İLHAM RƏCƏBOVUN vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının Prezidenti yanında Kültürə İnformasiya Vasitələrinin İnkisafına Dövlət Dəstəyi Fondunun rəhbərliyi və kollektivi Azərbaycan Ağaşaqallar Şurasının sədri, Milli Məclisin deputatı, parlamentin Hesablayıcı Komissiyasının sədri FƏTTAH HEYDƏROVUN vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

"AzərGold" QSC-nin rəhbərliyi və kollektivi Fövqəladə Hallar naziri Kamaləddin Heydərova atası, Milli Məclisin deputatı, Respublika Ağaşaqallar Şurasının sədri FƏTTAH HEYDƏROVUN vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

"AzərGold" QSC-nin rəhbərliyi və kollektivi İctimai Televiziya və Radio Yayım Şirkətinin Baş direktoru Balakəşi Qasimova əziz QALIB İSGƏNDƏROVUN vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Fövqəladə Hallar naziri Kamaləddin Heydərova atası, Milli Məclisin deputatı, Respublika Ağaşaqallar Şurasının sədri FƏTTAH HEYDƏROVUN vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Göyçaydan Mehdi Səlimzadə Fövqəladə Hallar naziri Kamaləddin Heydərova atası FƏTTAH HEYDƏROVUN vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Fövqəladə Hallar naziri Kamaləddin Heydərova atası, Milli Məclisin deputatı FƏTTAH HEYDƏROVUN vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının Prezidenti yanında Kültürə İnformasiya Vasitələrinin İnkisafına Dövlət Dəstəyi Fondunun rəhbərliyi və kollektivi Azərbaycan Ağaşaqallar Şurasının sədri, Milli Məclisin deputatı, parlamentin Hesablayıcı Komissiyasının sədri FƏTTAH HEYDƏROVUN vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının Prezidenti yanında Kültürə İnformasiya Vasitələrinin İnkisafına Dövlət Dəstəyi Fondunun rəhbərliyi və kollektivi Azərbaycan Ağaşaqallar Şurasının sədri, Milli Məclisin deputatı, parlamentin Hesablayıcı Komissiyasının sədri FƏTTAH HEYDƏROVUN vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının Prezidenti yanında Kültürə İnformasiya Vasitələrinin İnkisafına Dövlət Dəstəyi Fondunun rəhbərliyi və kollektivi Azərbaycan Ağaşaqallar Şurasının sədri, Milli Məclisin deputatı, parlamentin Hesablayıcı Komissiyasının sədri FƏTTAH HEYDƏROVUN vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının Prezidenti yanında Kültürə İnformasiya Vasitələrinin İnkisafına Dövlət Dəstəyi Fondunun rəhbərliyi və kollektivi Azərbaycan Ağaşaqallar Şurasının sədri, Milli Məclisin deputatı, parlamentin Hesablayıcı Komissiyasının sədri FƏTTAH HEYDƏROVUN vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının Prezidenti yanında Kültürə İnformasiya Vasitələrinin İnkisafına Dövlət Dəstəyi Fondunun rəhbərliyi və kollektivi Azərbaycan Ağaşaqallar Şurasının sədri, Milli Məclisin deputatı, parlamentin Hesablayıcı Komissiyasının sədri FƏTTAH HEYDƏROVUN vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının Prezidenti yanında Kültürə İnformasiya Vasitələrinin İnkisafına Dövlət Dəstəyi Fondunun rəhbərliyi və kollektivi Azərbaycan Ağaşaqallar Şurasının sədri, Milli Məclisin deputatı, parlamentin Hesablayıcı Komissiyasının sədri FƏTTAH HEYDƏROVUN vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının Prezidenti yanında Kültürə İnformasiya Vasitələrinin İnkisafına Dövlət Dəstəyi Fondunun rəhbərliyi və kollektivi Azərbaycan Ağaşaqallar Şurasının sədri, Milli Məclisin deputatı, parlamentin Hesablayıcı Komissiyasının sədri FƏTTAH HEYDƏROVUN vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının Prezidenti yanında Kültürə İnformasiya Vasitələrinin İnkisafına Dövlət Dəstəyi Fondunun rəhbərliyi və kollektivi Azərbaycan Ağaşaqallar Şurasının sədri, Milli Məclisin deputatı, parlamentin Hesablayıcı Komissiyasının sədri FƏTTAH HEYDƏROVUN vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının Prezidenti yanında Kültürə İnformasiya Vasitələrinin İnkisafına Dövlət Dəstəyi Fondunun rəhbərliyi və kollektivi Azərbaycan Ağaşaqallar Şurasının sədri, Milli Məclisin deputatı, parlamentin Hesablayıcı Komissiyasının sədri FƏTTAH HEYDƏROVUN vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının Prezidenti yanında Kültürə İnformasiya Vasitələrinin İnkisafına Dövlət Dəstəyi Fondunun rəhbərliyi və kollektivi Azərbaycan Ağaşaqallar Şurasının sədri, Milli Məclisin deputatı, parlamentin Hesablayıcı Komissiyasının sədri FƏTTAH HEYDƏROVUN vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının Prezidenti yanında Kültürə İnformasiya Vasitələrinin İnkisafına Dövlət Dəstəyi Fondunun rəhbərliyi və kollektivi Azərbaycan Ağaşaqallar Şurasının sədri, Milli Məclisin deputatı, parlamentin Hesablayıcı Komissiyasının sədri FƏTTAH HEYDƏROVUN vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının Prezidenti yanında Kültürə İnformasiya Vasitələrinin İnkisafına Dövlət Dəstəyi Fondunun rəhbərliyi və kollektivi Azərbaycan Ağaşaqallar Şurasının sədri, Milli Məclisin deputatı, parlamentin Hesablayıcı Komissiyasının sədri FƏTTAH HEYDƏROVUN vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının Prezidenti yanında Kültürə İnformasiya Vasitələrinin İnkisafına Dövlət Dəstəyi Fondunun rəhbərliyi və kollektivi Azərbaycan Ağaşaqallar Şurasının sədri, Milli Məclisin deputatı, parlamentin Hesablayıcı Komissiyasının sədri FƏTTAH HEYDƏROVUN vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının Prezidenti yanında Kültürə İnformasiya Vasitələrinin İnkisafına Dövlət Dəstəyi Fondunun rəhbərliyi və kollektivi Azərbaycan Ağaşaqallar Şurasının sədri, Milli Məclisin deputatı, parlamentin Hesablayıcı Komissiyasının sədri FƏTTAH HEYDƏROVUN vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının Prezidenti yanında Kültürə İnformasiya Vasitələrinin İnkisafına Dövlət Dəstəyi Fondunun rəhbərliyi və kollektivi Azərbaycan Ağaşaqallar Şurasının sədri, Milli Məclisin deputatı, parlamentin Hesablayıcı Komissiyasının sədri FƏTTAH HEYDƏROVUN vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının Prezidenti yanında Kültürə İnformasiya Vasitələrinin İnkisafına Dövlət Dəstəyi Fondunun rəhbərliyi və kollektivi Azərbaycan Ağaşaqallar Şurasının sədri, Milli Məclisin deputatı, parlamentin Hesablayıcı Komissiyasının sədri FƏTTAH HEYDƏROVUN vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının Prezidenti yanında Kültürə İnformasiya Vasitələrinin İnkisafına Dövlət Dəstəyi Fondunun rəhbərliyi və kollektivi Azərbaycan Ağaşaqallar Şurasının sədri, Milli Məclisin deputatı, parlamentin Hesablayıcı Komissiyasının sədri FƏTTAH HEYDƏROVUN vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının Prezidenti yanında Kültürə İnformasiya Vasitələrinin İnkisafına Dövlət Dəstəyi Fondunun rəhbərliyi və kollektivi Azərbaycan Ağaşaqallar Şurasının sədri, Milli Məclisin deputatı, parlamentin Hesablayıcı Komissiyasının sədri FƏTTAH HEYDƏROVUN vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının Prezidenti yanında Kültürə İnformasiya Vasitələrinin İnkisafına Dövlət Dəstəyi Fondunun rəhbərliyi və kollektivi Azərbaycan Ağaşaqallar Şurasının sədri, Milli Məclisin deputatı, parlamentin Hesablayıcı Komissiyasının sədri FƏTTAH HEYDƏROVUN vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının Prezidenti yanında Kültürə İnformasiya Vasitələrinin İnkisafına Dövlət Dəstəyi Fondunun rəhbərliyi və kollektivi Azərbaycan Ağaşaqallar Şurasının sədri, Milli Məclisin deputatı, parlamentin Hesablayıcı Komissiyasının sədri FƏTTAH HEYDƏROVUN vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının Prezidenti yanında Kültürə İnformasiya Vasitələrinin İnkisafına Dövlət D